

Musiqi

METODİK
VƏSAİT



~~LAYİHƏ~~





Azərbaycan Respublikasının Dövlət Himni

*Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Əhməd Cavadındır.*

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstən,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştəqdir!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!

LAYİH

OQTAY RƏCƏBOV, NAZİM KAZIMOV,
OFELİYA İMANOVA

Ümumtəhsil
məktəblərinin

MUSiqi 5-ci sinfi üçün

fənni üzrə DƏRSLİYİN METODİK VƏSAİTİ



Bu nəşrlə bağlı irad və təkliflərinizi
tahsil_az@yahoo.com və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığı görə əvvəlcədən təşəkkür edirik!



LAYIHƏ

MÜNDƏRİCAT

Giriş.....	3
İzahat vərəqi.....	4
Fənn üzrə məzmun standartları.....	5
5-ci sinif "Musiqi" fənni üzrə illik planlaşdırma.....	6
5-ci sinifdə "Musiqi" dərsinin gündəlik planlaşdırılmasına dair nümunələr....	10

POEZİYA VƏ MUSIQİ

1. Mahnının yaranmasında poeziyanın rolu.....	12
2. Vokaliz.....	14
3. Sözsüz mahni.....	16
4. Poeziya və kantata.....	18
5. Libretto və opera	20
6. Libretto və balet.....	22
7. Libretto və operetta	24

MUSIQİDƏ ŞEİRİN ROLU

8. Mahni və poeziya.....	26
9. Aşıq musiqisi və poeziya.....	28
10. Muğam və poeziya.....	30
11. Zərbi-muğam və poeziya.....	32
12. Romans və qəzəl.....	34

MUSIQİ VƏ TƏSVİRİ İNCƏSƏNƏT

13. Musiqi və Tahir Salahovun yaradıcılığında "Xəzər" mövzusu.....	36
14. Musiqi və Toğrul Nərimanbəyovun yaradıcılığında musiqili lövhələr....	38
15. Muğam dəsgahları.....	40
16. Musiqidə və təsviri incəsənətdə sülh mövzusu.....	42
17. Musiqidə və təsviri incəsənətdə Nizami Gəncəvi obrazı.....	44
18. Musiqidə və təsviri incəsənətdə Məhəmməd Füzuli obrazı.....	46
19. Musiqidə və təsviri incəsənətdə Ana obrazı.....	48
20. Musiqidə və təsviri incəsənətdə Novruz bayramı	50

TƏSVİRİ İNCƏSƏNƏT, KİNO VƏ MUSIQİ

21. Musiqidə və təsviri incəsənətdə karvan obrazı.....	52
22. Musiqidə və kinoda qəhrəmanlıq obrazı.....	54
23. Musiqidə və təsviri incəsənətdə Don Kixot obrazı.....	56
24. Musiqidə və təsviri incəsənətdə təbiət mənzərəsi.....	58
25. Musiqidə və təsviri incəsənətdə Neft Daşları obrazı	60
26. Musiqidə və təsviri incəsənətdə Ulu öndər Heydər Əliyevin obrazı.....	62
27. Musiqidə və təsviri incəsənətdə Hindistan mövzusu.....	64
28. Yekun konserte hazırlıq.....	65
Dinlənilmək üçün nəzərdə tutulan musiqi repertuarı.....	66

LAYİH

GİRİŞ

Ölkəmiz müstəqillik qazandıqdan sonra cəmiyyətimizin demokratikləşdirilməsi, milli təhsilin inkişafı və onun qabaqcıl dünya dövlətlərinin təhsil sistemlərinə integrasiyası istiqamətində görülən tədbirlər təhsilin forma və məzmunca təkmilləşdirilməsinə, keyfiyyətcə yaxşılaşdırılmasına, bu sahədə yeni ideyaların, qabaqcıl təcrübənin öyrənilməsinə və onların yaradıcılıqla təcrübədə tətbiqinə geniş imkanlar açmışdır.

Ümumtəhsil məktəblərində incəsənətlə bağlı fənlər sırasında “Musiqi” fənni xüsusi yer tutur. Bu fənn mənəvi-estetik təsirinə, didaktik mahiyyətinə, musiqi sənətinin qayda-qanunlarını, incəliklərini öyrətmək imkanlarına görə müstəsna əhəmiyyət kəsb edir.

“Musiqi” fənninin əsas məqsədi məktəblilərdə bu fənn üzrə müəyyən bilik, bacarıq və vərdişlər yaratmaqla bərabər, onların yaradıcılıq qabiliyyətlərini, ümumi mədəniyyətlərini və mənəvi keyfiyyətlərini inkişaf etdirməkdir. Yeni musiqi kurikulumunun tələbllerinə əsasən musiqi müəllimi tədrisə yaradıcı yanaşmaqla istiqamətverici, əlaqələndirici, məsləhətçi rolunda çıxış edir. Məktəblilər isə tədqiqat aparır, biliklərini tətbiq və təqdim etmək bacarıqlarını göstərirler.

“Musiqi” fənni üzrə milli və dünya təcrübəsinin öyrənilməsi, təhlil edilməsi nəticəsində musiqi aləmi, emosional dəyərləndirmə, musiqi fəaliyyəti kimi məzmun xətləri müəyyənləşdirilmişdir.

Musiqi aləmi məzmun xətti bilavasitə ifası və dinlənilməsi zəruri sayılan musiqi nümunələrini, musiqi savadı, bəstəkar yaradıcılıqları, geniş yayılmış milli və bəşəri musiqi əsərləri, müxtəlif musiqi alətləri və musiqi kollektivləri, görkəmli musiqi ifaçıları haqqında bilik və bunlarla bağlı bacarıqları əhatə edir.

Emosional dəyərləndirmə məzmun xətti musiqi əsərlərinin mahiyyətçə qavranılması şagirdlərin mənəvi aləminin zənginləşməsində, onlarda incə hiss və duyguların yaranmasında, daxili hissiyatının bürüzə verilməsində müstəsna rol oynayır.

Onun üçün lap birinci dərsdən başlayaraq musiqi incəsənətinin emosional məzmunu və musiqi ifadə vasitələri arasında əlaqə yaratmaq lazımdır və musiqi dinlənilməsi zamanı əsərlərin emosional qavranılmasına diqqət verilməlidir. Məktəblilər dinlənilən musiqi əsərlərinin mənəvi-estetik məzmununu şüurlu surətdə qavramalıdır.

Musiqi fəaliyyəti məzmun xətti tədris prosesində mənimşənilmiş biliklərin tətbiq vasitəsilə fəal bacarıqlara çevrilməsini, şagirdlərdə yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasını təmin edir. Mahnioxuma, musiqidinləmə, musiqili-ritmik hərəkət, sadə musiqi alətlərində çalmaq, improvizə etmək, musiqi əsərlərinin məzmununu səhnələşdirmək bu məzmun xəttinin əsasıdır.

Yeni “Musiqi” kurikulumunun tələbllerinə görə təlim prosesi əvvəlcədən müəyyən olunmuş nəticələrə əsaslanmışdır. Bununla əlaqədar müəllim əlaqələndirici, istiqamətverici, məsləhətçi, şagirdlər isə öyrənmək üçün tədqiqat aparan, öyrəndiklərini tətbiq və təqdim etməyi bacaran yaradıcı subyektlər rolunda iştirak edirlər. Müasir dövrdə musiqi təlimi aşağıdakı prinsiplərə əsaslanır: pedaqoji prosesin tamlığı; təlimdə bərabər imkanların yaradılması; şagirdyönümlülük, inkişafyönümlülük; fəaliyyətin stimullaşdırılması; dəstəkləyici mühitin yaradılması.

Bütün bunnara nail olmaq üçün musiqi təliminin təşkili formaları və üsulları vardır. Əvvəlki illərdə olduğu kimi, 5-ci sinif “Musiqi” dərslərində də konfrans, seminar, müzakirə-diskussiya, ekskursiya dərs formalarından istifadə etmək olar. Eyni zamanda “Insert”, “BİBO”, “Beyin həmləsi”, “Klastər”, “Ziqzaq”, “Dəyirmi masa”, “Venn diaqramı” və başqa təlim üsullarından istifadə etmək məqsədə uyğundur. Musiqi materialları 5-ci sinif şagirdlərinin yaşı xüsusiyyətləri və onların musiqi inkişafına təsir imkanları nəzərə alınaraq seçilmişdir.

LAYIHƏ

İZAHAT VƏRƏQİ

5-ci sinif “Musiqi” fənni üzrə dərslik komplekti dərslik və metodik vəsaitdən ibarətdir.

Müəllim üçün metodik vəsaitdə hər bir dərsin mövzusu, məzmun standartları, integrasiya, iş üsulları, gündəlik planlaşdırma nümunələri, qiymətləndirmə cədvəli və musiqi repertuarı verilib.

Müəllim dərse hazırlaşarkən məktəblilərin biliyini, onların qavrama qabiliyyətini və yaşı xüsusiyyətlərini nəzərə almali və yeni mövzunun yaxşı məniməsənilməsi üçün müxtəlif əyani, texniki və köməkçi vəsaitlərdən səmərəli istifadə etməyi bacarmalıdır.

Hər bir məzmun vahidinin sonunda məktəblinin əldə etdiyi nailiyyətləri yoxlamaq üçün yazılı, şifahi və musiqili testlərdən istifadə etmək məsləhət görülür.

Dərslikdə mövzuların məzmununa uyğun məlumatlar, illüstrasiyalar, bəstəkarların portretləri, mahniların mətni, tapşırıqlar, suallar, “Musiqi lügəti” və ifa olunacaq mahniların notları öz əksini tapmışdır.

Dərslik hazırlanarkən aşağıdakı pedaqoji prinsiplərə riayət olunmuşdur: şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu, dərslərin məzmununun gender, etnik, irq və din məsələlərinə həssaslıqla yanaşmaqla seçiləməsi, biliklərin dəqiqlik olaraq elmə əsaslanması, dərs mövzularının sadə, lakin maraqlı olması, dərslikdəki şəkil və illüstrasiyaların mövzulara uyğun olması, bütün dərslik boyu vahid dizayn üslubunun dərslərin məzmununa uyğunluğunun gözlənilməsi, digər fənlərlə elaqələrin yaradılması, nəhayət, qəbul olunmuş “Musiqi” üzrə məzmun standartlarına əsaslanması.

Müəllim üçün metodik vəsaitdə inklüziv təhsilin zəruriliyi nəzərə alınmışdır. Məqsəd hər bir şagirdə psixoloji dəstək verilməsi, xüsusi diqqət və qayğı göstərilməsi, nəticəyönümlü təhsilin həyata keçirilməsidir. Bunun üçün hər bir dərsin gedişində diferensial təlim sxemi təqdim edilir:

DİFERENSİAL TƏLİM

Nailiyyətləri yüksək olan şagirdlər

Nisbətən zəif şagirdlər

5-ci sinif “Musiqi” fənni üzrə şagirdlərin qiymətləndirilməsi

Sagirdlərin əldə etdikləri bilik, bacarıq və vərdişləri qiymətləndirmək üçün müəllim artıq ona məlum olan diaqnostik, formativ, summativ kimi qiymətləndirmə üsullarından istifadə edə bilər. Bunlardan əlavə musiqi müəllimi Hollistik QS (qiymətləndirmə sxemi) və Analitik QS (qiymətləndirmə sxemi) vasitəsilə də qiymətləndirmə apara bilər.

Hollistik QS-indən sürətli qiymətləndirmə aparıldığda və şagirdin nailiyyətlərinin ümumi mənzərəsini təsvir etdikdə 5 ballıq şkalaya əsaslanaraq istifadə edilir.

Analitik QS-indən şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini təyin etdikdə istifadə olunur və 5 ballıq şkalaya əsaslanır.

5-ci sinifdə məktəbli “xorla oxuma”, “musiqi dinləmə”, “musiqi alətlərində calma”, “notla oxuma” və “improvizasiya” ilə məşğul olur və əldə etdikləri nailiyyətlərə görə də qiymətləndirilir.

Dərsin təchizi. “Musiqi” fənni üzrə dərs prosesində şagirdlərin məniməsədikləri bilik, bacarıq və vərdişlərdən, dərslikdən, musiqi aləti kimi fortepiyanodan, notlardan, vəsait, portret və şəkillərdən, sxem və plakatlardan, kompüter, magnitofon və diskdən, DVD-pleyerdən istifadə olunmalıdır.

Hər bir dərsdə aşağıda verilmiş (yaxud müəllimin şəxsi təşəbbüsü ilə məsləhət görülən) qiymətləndirmə cədvəlindən istifadə etmək olar:

LAYIHƏ

QİYMƏTLƏNDİRİMƏ CƏDVƏLİ

Nº	Meyarlar / Qrup	I (zəif)	II (orta)	III (yaxşı)	IV (əla)
1.	Öz fikrini ifadə edir				
2.	Musiqi nümunələrini fərqləndirir				
3.	Mövzu ilə əlaqədar nəticə çıxarıır				
4.	Təqdimat edir				
5.	Mahnı melodiyalarını təmiz oxuyur				

FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARI

5-ci SİNFİN SONUNDA ŞAGİRD:

1. Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri (Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, V.A.Motsart, M.Qlinka, L.V.Bethoven, P.Çaykovski) və onların geniş yayılmış əsərləri haqqında bilik və bacarıqlar nümayiş etdirir.
2. Azərbaycan musiqi folklor nümunələri (mahnı, rəqs), muğam və aşiq havalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
3. Musiqi əsərlərinin melodiyası, ritmi və onlarda istifadə edilmiş bədii nümunələr haqqında fikrini nümayiş etdirir.
4. Musiqi əsərlərini hissi-emosional cəhətdən dərk etdiyini nümayiş etdirir.
5. Dirlədiyi musiqidən yaranan təəssüratlarını müxtəlif formada ifadə edir.
6. Mahnını not və mətni ilə oxuyur.
7. Fərdi, qrup və kollektiv ifaçılıq və dirijorluq bacarığı nümayiş etdirir.

1. MUSIQI ALƏMİ

- 1.1. Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri, onların geniş yayılmış əsərləri haqqında bilik və bacarıqlar nümayiş etdirir.
 - 1.1.1. Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri (Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, V.A.Motsart, M.Qlinka, L.V.Bethoven, P.Çaykovski) və onların tanınmış əsərləri haqqında biliklərini şərh edir.
 - 1.1.2. Azərbaycan və dünya bəstəkarlarının əsərlərinin janr baxımından oxşar cəhətlərini izah edir.
 - 1.2. Azərbaycan musiqi folklor nümunələri (mahnı, rəqs), muğam və aşiq havalarında istifadə olunmuş nümunələrə dair bilik və bacarıqlar nümayiş etdirir.
 - 1.2.1. Azərbaycan musiqi folklor nümunələrindəki (xalq mahnı və rəqs) ədəbi nümunələr haqqında biliklərə malik olduğunu göstərir.
 - 1.2.2. Azərbaycanın əsas muğamlarının və aşiq musiqilərinin adını söyləyir və istifadə olunmuş poeziya nümunələri haqqında fikrini bildirir.

2. EMOSİONAL DƏYƏRLƏNDİRİMƏ

- 2.1. Musiqi əsərlərinin melodiyası, ritmi və onlarda istifadə edilmiş bədii (ədəbiyyat, təsviri incəsənət və s.) nümunələr haqqında fikrini nümayiş etdirir.
 - 2.1.1. Musiqi əsərlərindəki emosional obrazların yaranmasında dinamik nüansların, bədii nümunələrin rolunu şərh edir.
 - 2.1.2. Azərbaycan xalq rəqslerinin emosional hislərə təsirini izah edir.
 - 2.2. Dirlədiyi musiqidən yaranan təəssüratlarını müxtəlif formada ifadə edir.
 - 2.2.1. Dirlədiyi xalq rəqsleri haqqında təəssüratlarını ifadə edir.

3. MUSIQI FƏALİYYƏTİ

- 3.1. Mahnını not və mətni ilə oxuyur.
 - 3.1.1. Mahnını not və mətni ilə birsəslə oxuyur.
 - 3.2. Fərdi, qrup və kollektiv ifaçılıq bacarığı nümayiş etdirir.
 - 3.2.1. Mahnını kollektiv tərkibində birsəslə (unison) oxuyur.

LAYİH

5-ci sinif “Musiqi” fənni üzrə illik planlaşdırma

Saat	Tədris vahidi	Dərsin mövzusu	Standart	İnteqra-siya	Xorla ifa ediləcək mahnimların müəllifləri	Dinləniləcək musiqi nümunələrinin və müəlliflərinin adları	Resurslar
1	Diagnostik qiymətləndirmə						
1		Mahnının yaranmasında poeziyanın rolü	1.2.1.; 3.1.1.; 3.2.1.	Əd.: 1.1.5. Fən.d.: 3.1.1.	“Qaliblər” mahnisi — Q.Hüseynli, Ə.Ziyatay	“Şuşanın dağları” (Azərbaycan xalq mahnisi), “Vətən oğlu” (aşıq mahnisi)	Darslik, kompüter, bəstəkarların portretləri
1		Vokaliz	2.1.1.; 3.1.1.; 3.2.1.	Əd.: 1.1.5. Riy.: 3.1.1. Fən.d.: 1.1.2. 3.1.1.	“Araz” — A.Zeynallı, R.Rza	“Arzular” — T.Quliyev, “Şahzadə Qara Qızıl” cizgi filmindən vokaliz	Darslik, kompüter, bəstəkarların portretləri
1		Sözsüz mahni	1.1.2.; 3.1.1.; 3.2.1.	R.: 3.1.1. Fən.d.: 3.1.1.	“Ay Xəzər” — N.Əliverdibəyov, N.Xəzri	“1 №-li sözsüz mahnı” — S.Ələsgərov, “1 №-li sözsüz mahnı” — F.Mendelson	Darslik, kompüter, bəstəkarların portretləri
1		Poeziya və kantata	1.1.2.; 2.1.1.; 3.2.1.	Əd.: 1.2.2. Fən.d.: 3.1.1.	“Gənc idmançılar marşı” — M.Mirzəyev, H.Ziya	“Zamanın bayraqdarı” — Q.Qarayev, S.Vurğun	Darslik, kompüter, bəstəkarların portretləri
1	Kiçik Summativ Qiymətləndirmə						
1		Libretto və opera	1.1.2.; 2.1.1.; 3.1.1.	Əd.: 2.1.2. Fən.d.: 3.1.1.	“Bayram günü” — Ü.Hacıbəyli, M.Seyidzadə	“Koroğlu” operasından “Qızlar xoru” — Ü.Hacıbəyli	Darslik, kompüter, bəstəkarların portretləri
1		Libretto və balet	1.1.2.; 2.1.1.; 3.1.1.	Əd.: 2.1.2. Fən.d.: 3.1.1.	“Şəhər Azərbaycan” — P.Bülbül-oğlu, M.Günər	“Qız qalası” baletindən “Adagio” və “Vals” — Ə.Bədəlbəyli	Darslik, kompüter, bəstəkarların portretləri
1		Libretto və operetta	2.1.1.; 3.2.1.	Əd.: 1.2.2.; 2.1.2. Fən.d.: 1.1.2.	“Qarabağ” — C.Cahangirov, R.Zəka	“Arşın mal alan” operettasından “Əsgərin ariyası”, “Cahan xalanın kupletləri” — Ü.Hacıbəyli	Darslik, kompüter, bəstəkarların portretləri
1		Mahnı və poeziya	1.1.2.; 2.1.1.; 3.2.1.	Əd.: 1.2.2.; 2.1.2. Fən.d.: 3.1.1.	“Nəğmələr” — O.Rəcəbov, B.Vahabzadə	“Dalğalar” — R.Mirişli (tarın ifasında)	Darslik, kompüter, bəstəkarların portretləri
1		Aşıq musiqisi və poeziya	1.2.2.; 2.1.1.; 3.2.1.	Əd.: 1.1.5. Fən.d.: 3.1.1.	“Azərbaycan” (aşıq mahnisi) — sözləri S.Vurğunundur	“Koroğlu” operasından “Koroğlunun aşıq mahnisi” — Ü.Hacıbəyli	Darslik, kompüter, bəstəkarların portretləri
1	Kiçik Summativ Qiymətləndirmə						
1		Musiqidə şeirin rolü	1.2.2.; 2.1.1.; 3.2.1.	Əd.: 1.1.5. Fən.d.: 3.1.1.	“Vətənimşən” — R.Mirişli, F.Qoca	“Rast” simfonik müğəmindən “Bərdast” — Niyazi	Darslik, kompüter, bəstəkarların portretləri
1		Zərbimüğam və poeziya	1.2.2.; 2.1.1.; 3.2.1.	Əd.: 1.1.5. Fən.d.: 3.1.1.	“Qış” mahnisi — Ə.Cavansirov, T.Mütəllibov	“Arazbarı” zərbimüğamı, “Arazbarı” — Ü.Hacıbəyli	Darslik, kompüter, bəstəkarların portretləri

LAYİHƏ

1	Romans və qəzəl	1.2.2.; 2.1.1.; 3.2.1.	Əd.:1.1.4. Fən.d.: 3.1.1.	“Qaliblər” mah-nisi – Q.Hüseyn-li, Ə.Ziyatay	“Sənsiz” – Ü.Hacıbəyli, N.Gəncəvi. “Vətənim-dir” – S.Ələsgərov, M.Füzuli	Dörslik, kompiuter, slayd, bəstəkarların portretləri
1	Musiqi və Tahir Salahovun yaradıcılığında “Xəzər” mövzusu	2.1.1.; 3.2.1.	Əd.: 1.2.1. Fən.d.: 3.1.1.	“Gənclik mahni-si” – Q.Qarayev, Y.Dolmatovski, tərcümə edən Y.Həsənbəy	“Dənizi fəth edənlər” filmindən dəniz möv-zusu – Q.Qarayev, “Okean-göy dəniz” “Sadko” operasından – N.Rimski-Korsakov	Dörslik, kompiuter, slayd, bəstəkarların portretləri
Kiçik Summativ Qiymətləndirmə						
1	Musiqi və Toğrul Nərimanbəyovun yaradıcılığında musiqili lövhələr	1.2.2.; 2.1.1.; 3.1.1.	Əd.: 1.2.4. Fən.d.: 3.1.1.	“Mənim bağım” – Q.Hüseynli, G.Fəzli	“Tərəkəmə” – (Azərbaycan xalq rəqsi)	Dörslik, kompiuter, slayd, bəstəkarların portretləri
1	Muğam dəsgahları və təsviri incəsənat	2.1.1.; 3.2.1.	Əd.: 1.2.4. Fən.d.: 3.1.1.	“Bip-bipin nəgməsi” – F.Əmirov, T.Elçin	“Rast” dəsgahından bir parça, “Bizim ölkə” (Azərbaycan xalq mah-nisi)	Dörslik, kompiuter, slayd, bəstəkarların portretləri
1	Musiqidə və təsviri incəsənatdə sülh möv-zusu	2.1.1.; 3.2.1.	Əd.: 1.2.2. Fən.d.: 3.1.1.	“Zəfər bizimdir” – Ş.Axundova, A.Şaiq	“Məktəblilərin sülh haqqında mahnisi” – Q.Qarayev, Z.Cabbar-zadə, “Sülh uğrunda” simfonik poema – C.Hacıyev	Dörslik, kompiuter, slayd, bəstəkarların portretləri
1	Musiqidə və təsviri incəsənatdə Nizami Gəncəvi obrazı	2.1.1.; 3.2.1.	Əd.: 1.2.2. Fən.d.: 3.1.1.	“Odalar yurdu” – F.Əmirov, T.Elçin	“Nizami” simfoniyasının I hissesi – F.Əmirov, “Nizami” operasından “Rənanın mah-nisi” – Ə.Bədəlbəyli	Dörslik, kompiuter, slayd, bəstəkarların portretləri
1	Musiqidə və təsviri incəsənatdə Mehəmməd Füzuli obrazı	2.1.1.; 3.2.1.	Əd.: 1.2.2. Fən.d.: 3.1.1. T.i.: 2.1.1.	“Beşik nəgməsi” (Azərbaycan xalq mahnisi)	“Leyli və Məcnun” operasından “Leyli və İbn Salam” duetindən bir parça – Ü.Hacıbəyli “Füzuli” kantatasının II hissesi – C.Cahangirov	Dörslik, kompiuter, slayd, bəstəkarların portretləri
Kiçik Summativ Qiymətləndirmə						
1	Musiqidə və təsviri incəsənatdə ana obrazı	2.1.1.; 3.2.1.	Əd.: 1.2.2. T.i.: 2.1.1. Fən.d.: 3.1.1.	“Anam” – O.Rəcəbov, Q.İsabəyli	“Əziz ana” – C.Cahangirov, İ.Səfərli	Dörslik, kompiuter, slayd, bəstəkarların portretləri
1	Musiqidə və təsviri incəsənatdə Novruz bayramı	2.1.1.; 3.2.1.	Əd.: 1.2.4. T.i.: 2.1.1. Fən.d.: 3.1.1.; 2.1.2.	“Novruz geldi” – O.Rəcəbov, S.Nuruqızı	“Uzundərə” – Azərbaycan xalq rəqsi	Dörslik, kompiuter, slayd, bəstəkarların portretləri
1	Musiqidə və təsviri incəsənatdə karvan obrazı	1.1.2.; 1.2.1.; 2.1.2.; 2.2.1.	Əd.: 1.2.4. T.i.: 2.1.1. Fən.d.: 3.1.1.; 2.2.1.	“Ürək doymaz Bakıdan” – S.Axundova, İ.Coşqun	“Karvan” – S.Hacıbəyov, “Orta Asiyada” – A.Borodin	Dörslik, kompiuter, slayd, bəstəkarların portretləri

LAYIHƏ

1	Təsviri inceşənət, kino və musiqi	Musiqidə və kinoda qəhrəmanlıq obrazı	1.1.2.; 2.1.2.; 3.2.1.	Əd.: 1.2.4. T.i.: 2.1.1. Fən.d.: 3.1.1.	“Ölməz sərkərdə” – S.Ələsgərov, C.Cavadlı	“Koroğlu” operasının “Uvertürası” – Ü.Hacıbəyli, “Qaçaq Nəbi” (Azərbaycan xalq mah-nısı)	Darslık, kompiuter, bəstəkarların portretləri
1		Musiqidə və təsviri incəsənətdə Don Kixot obrazı	1.1.2.; 2.1.2.; 3.2.1.	Əd.: 1.2.4. T.i.: 2.1.1. Fən.d.: 3.1.1.	“Vətən haqqında mahni” – Niyazi, S.Rüstəm	“Səyahət”, “Don Kixot gravürləri” – Q.Qarayev, “Aldonsa”, “Don Kixot gravürləri” – Q.Qarayev	Darslık, kompiuter, slayd, bəstəkarların portretləri
Kiçik Summativ Qiymətləndirmə							
1	Musiqidə və təsviri incəsənətdə təbiət mənzərəsi	2.1.2.; 3.2.1.	Əd.: 1.2.4. T.i.: 2.1.1. Fən.d.: 3.1.1.; 1.2.1.	“Bənövşə” – S.Hacıbəyov, M.Seyidzadə	“Şur” simfonik müğamından bir parça – F.Əmirov. “Şur” müğamının “Simayışəms” rəngi	Darslık, kompiuter, bəstəkarların portretləri	Darslık, kompiuter, slayd, bəstəkarların portretləri
1	Musiqidə və təsviri incəsənətdə Neft Daşları obrazı	2.1.1.; 3.2.1.	Əd.: 1.2.2. T.i.: 2.1.1. Fən.d.: 3.1.1.	“Dostluq mah-nisi” – T.Quliyev, Ə.Əlibəyli	“Neftçi Qurban” – A.Rzayeva, H.Arif	Darslık, kompiuter, slayd, bəstəkarların portretləri	Darslık, kompiuter, slayd, bəstəkarların portretləri
1	Musiqidə və təsviri incəsənətdə Ulu öndər Heydər Əliyevin obrazı	1.1.2.; 2.1.2.	Əd.: 1.2.4. T.i.: 3.1.2. Fən.d.: 3.1.1.; 1.2.2.	“Ulu torpaq” – E.Mansurov, N.Hacızadə	“Heydər” oratoryasının II hissəsi – O.Rəcəbov, R.Hüseynov	Darslık, kompiuter, slayd, bəstəkarların portretləri	Darslık, kompiuter, slayd, bəstəkarların portretləri
1	Musiqidə və təsviri incəsənətdə Hindistan mövzusu	2.1.1.; 3.2.1.	Əd.: 1.2.4. T.i.: 2.1.1. Fən.d.: 3.1.1.	“May” – R.Şəfəq, R.Əhmədzadə	“Hind lövhələri” – S.Hacıbəyov	Darslık, kompiuter, slayd, bəstəkarların portretləri	Darslık, kompiuter, slayd, bəstəkarların portretləri
Kiçik Summativ Qiymətləndirmə							
1	Yekun konsertə hazırlıq						
	CƏMİ:						
							34

P.S. İllik planlaşdırma cədvəlindəki musiqi materiallarını müəllim mövzuya uyğun olaraq dəyişə bilər. Bu zaman seçilmiş yeni musiqi nümunələri 5-ci sinif şagirdlərinin yaş xüsusiyyətlərinə uyğun olmalıdır.

LAYİH

Diaqnostik qiymətləndirmə (nümunə)

- 1) Mətni olmayan mahnı necə adlanır?
a) romans b) vokaliz c) kantata
- 2) "Dalğalar" mahnısının melodiyasının xarakteri necədir?
a) şen, oynaq b) həzin, sakit c) təntənəli
- 3) Aşıq poeziyasının ən mürəkkəb, mükəmməl janrı hansıdır?
a) dastan b) bayatı c) müxəmməs
- 4) Saz çalan, oxuyan aşiq necə adlanır?
a) ifaçı b) aşiq-şair c) ustad
- 5) Azərbaycan klassik muğamları ifa xüsusiyyətlərinə görə neçə qrupa bölünür?
a) 3 b) 2 c) 4
- 6) Muğam şöbələri arasında səslənən rəqs xarakterli musiqi parçası necə adlanır?
a) rəng b) təsnif c) qəzəl
- 7) "Arazbarı" instrumental əsərinin müəllifi kimdir?
a) Seyid Şuşinski b) Firəngiz Əlizadə c) Ü.Hacıbəyli
- 8) Azərbaycanda romans-qəzəl janrının ilk yaradıcısı kimdir?
a) Üzeyir Hacıbəyli b) Bülbül c) Asəf Zeynalı
- 9) İlk Azərbaycan romansı necə adlanır?
a) "Sənsiz" b) "Ölkəm" c) "Vətənimdir"
- 10) Verilmiş muğam adlarını müvafiq sütunlara yerləşdirin.
"Ovşarı", "Rast", "Bayatı-Şiraz", "Mənsuriyyə", "Qarabağ şikəstəsi",
"Hümayun", "Manı"

Klassik muğamlar

Zərbli-muğamlar

Kiçik Summativ Qiymətləndirmə

Fənn — Musiqi

Sinif — 5

Şagirdin adı və soyadı _____

Tarix _____

Variant-B

Dərs hissə müdürü _____

Metodbirləşmə sədri _____

Müəllim _____

Qiymət _____

1 5 bal	2 5 bal	3 5 bal	4 5 bal	5 10 bal	6 10 bal	7 10 bal	8 15 bal	9 15 bal	10 20 bal
A	A	A	A	A	A	A	A	A	A
B	B	B	B	B	B	B	B	B	B
C	C	C	C	C	C	C	C	C	C

LAYIHƏ

5-ci SİNİFDƏ “MUSIQİ” DƏRSİNİN GÜNDƏLİK PLANLAŞDIRILMASINA DAİR NÜMUNƏLƏR

NÜMUNƏ 1

Mövzu: Poeziya və mahni

Məqsəd:

1. Azərbaycan xalq, aşiq və bəstəkar mahnılarda poeziyanın rolunu başa düşdüyünü nümayiş etdirir.
2. Mahnıları sözlər ilə və notla oxuyur.
3. Xalq, aşiq və bəstəkar mahnılarını fərqləndirir.

İş üsulu: şaxələndirmə, beyin həmləsi, müzakirə və müqayisə.

Dərsin mərhələləri:

1. Motivasiya

Bir xalq, aşiq mahnısı səsləndirilir və onların sözlərlə ifa olunduğu sual-cavabla aydınlaşdırılır. Bundan sonra yenə səsləndirilən mahnıların nümunəsində mahnilarda istifadə olunan şeirin rolü müəyyənləşdirilir. Məlum olur ki, bütün xalq mahnılarda melodiyadan əlavə şeirlərdən də istifadə olunur.

2. Tədqiqatın aparılması

Bu mərhələdə sinif xalq, aşiq və bəstəkar mahnılarından ibarət olmaqla 3 qrupa ayrılır və əvvəl eşidilmiş mahnilardan fərqli olaraq bir bəstəkar mahnısı səsləndirilir, həm də onun xarakteri aydınlaşdırılır. Bütün bunlardan sonra mahnının melodiyası müəllimin köməyi ilə notlarla ifa olunur.

3. İformasiya mübadiləsi və müzakirəsi

Artıq uşaqlara 1–4-cü siniflərdə məlum olan xalq, aşiq və bəstəkar mahnıları və onlarda istifadə olunan şeir nümunələri haqqında fikir mübadiləsi müzakirə yolu ilə aparılır.

4. Nəticə və ümumiləşdirmə

Şagirdlər müəllimin köməyi ilə öz söylədikləri fikirləri ümumiləşdirərək belə bir nəticəyə gəlirlər: “Xalq, aşiq və bəstəkar mahnıları sözlərsiz, yəni şeirsiz yaradıla bilməz”.

5. Yaradıcı tətbiqetmə

Bu mərhələdə müəllim uşaqlara yeni bir mahnını sözləri ilə birlikdə öyrədir.

6. Qiymətləndirmə və ya refleksiya

Bu mərhələdə dərs ümumiləşdirilir və müəllim mövzuya uyğun suallar verməklə əldə olunan bilikləri, bacarıqları bir daha möhkəmləndirir.

7. Dərsin sonunda müəllim əvvəldən hazırlanmış testləri yazılı ~~surətdə~~ şagirdlərə iş vərəqlərində çatdırır, uşaqlar isə testləri cavablandırırlar.

Dərslikdə hər dərsdən sonra verilən tapşırıqları şagirdlər evdə gələcək dərs üçün hazırlayırlar.

LAYIHƏ

NÜMUNƏ 2

MÖVZU: POEZİYA VƏ MAHNI

Məqsəd:

- Yeni mahni öyrədilən zaman onun mətninin musiqinin xarakterinə uyğunluğunu araşdırır.
- Musiqi dinlənilməsi zamanı əsərin emosional qavranılmasında ədəbiyyat nümunələrinin rolunu aydınlaşdırır.
- Şagirdin musiqi dünyagörüşünü genişləndirmek məqsədilə öyrədilən və dinlənilən əsərlərin məzmununa uyğun ədəbiyyat nümunələri ilə əlaqə yaradır.

Məzmun xətti və məzmun standartları

Şagird:

- Azərbaycan musiqi folklor nümunələrindəki (xalq mahni və rəqs) ədəbi nümunələr haqqında biliklərə malik olduğunu göstərir. 1.2.1.
- Musiqi əsərlərindəki emosional obrazların yaranmasında dinamik nüansların, bədii nümunələrin rolunu şərh edir. 2.1.1.
- Mahnını not və mətni ilə birsəsli oxuyur. 3.1.1.

Təlim üsulları

Beyin həmləsi, müzikirə-diskussiya, müqayisə

Dərsin təchizatı

- Mövzuya aid şəkillər ("Vətənim", "Ölkəm", "Azərbaycan" və s. bu kimi mövzuya aid).
- "Ölkəm" romansı yazılmış lent yazısı.
- Bəstəkarların portretləri (A.Zeynallı, N.Əliverdibəyov və s.).
- Not dəftəri, dərslik

Dərsin gedisi

Şagirdlər sinfə "Vətən, ana qucağı" (musiqisi Nazim Əliverdibəyovun, sözləri Yusif Nəgməkarındır) mahnisının sədaları altında daxil olurlar.

Musiqi aləmi

Bu dərsdə rübün mövzusu daha geniş açıqlanır. Musiqinin bizim həyatımızda nə kimi rol oynadığından, gündəlik məişətimizdə, sevincli və kədərli anlarımızda musiqinin təsirindən səhbət açılır.

Musiqinin en qədim janrı olan mahni haqqında, mahnında musiqidən başqa sözün olması barədə diskussiya aparılır. Bu prosesdə "Mahnıdan sözləri götürsek, nə baş verər?", "Poeziya olmasa, mahni olardımı?" və s. bu kimi suallarla sinfə müraciət etmək olar. Musiqi səsi ilə sözsüz ifa olunan melodiyanın "vokaliz" adlandığı nümunələrdə şagirdlərin nəzərinə çatdırılır. Dinlənilən nümunələrdən sonra şagirdlər mahni ilə vokalizi müqayisə edirlər.

Emosional dəyərləndirmə

Bəstəkar Asəf Zeynallının "Ölkəm" romansı dinlənilir. Bəstəkar, onun həyat ve yaradıcılıq yolu, əsərləri haqqında, eləcə də romans janrı haqqında şagirdlərə məlumat verilir, onların fikirləri dinlənilir. Həmçinin "Ölkəm" romansının birinci ifaçısı Bülbül və müasir ifaçıları haqqında (onların səsi yazılımış lent yazılarından istifadə etməklə) məlumat şagirdlərin diqqətinə çatdırılır.

Musiqi fəaliyyəti

Musiqidə (mahnıda) vətənpərvərlik mövzusunu davam etdirərək "Vətən, ana qucağı" mahnısı öyrədilir. Mahni hissə-hissə, frazalarla sinfə oxutdurulur. Mahnıda (müvafiq yerlərdə) 2-ci səs olduğundan hər 2 səs ayrı-ayrılıqlıda öyrənilir və sonda bir yerdə oxutdurulur.

Əvvəlki siniflərdə keçilmiş mahnıların müvafiq hissələri (müəyyənən musiqi frazaları) notla oxunur.

LAYIHƏ

POEZİYA VƏ MUSIQİ

1. MAHNININ YARANMASINDA POEZİYANIN ROLU



MƏQSƏD: 1. Azərbaycan xalq, aşiq və bəstəkar mahnalarında poeziyanın rolunu izah edir. 2. Aşiq və bəstəkar mahnalarının fərqiini izah edir. 3. Mahnını not mətni ilə fərdi və kollektiv tərkibində birsəsli oxuyur.

Bu mövzunun öyrənilməsində şaxələndirmə, beynin həmləsi, müzakirə, müqayisə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1

“Şuşanın dağları” xalq və “Vətən oğlu!” aşiq mahnıları səsləndirilir.

2

Tədqiqat suali kimi “*Xalq, aşiq və bəstəkar mahnularının oxşar və fərqli cəhətləri nədən ibarətdir?*” — verilə bilər.


Tədqiqatın aparılması üçün şagirdlər 3 qrupa bölündürülər. Lövhədə Azərbaycan xalq, aşiq və bəstəkar mahnıları ilə əlaqədar şaxələndirmə üsulu ilə çəkilmiş qrafik vəsaitə uyğun hər qrupa tapşırıq verilir. I qrup xalq mahnılarının, II qrup aşiq mahnılarının, III qrup isə bəstəkar mahnılarının yaradılması və xüsusiyətləri haqqında biliklərini izah edir.

Hər iki mahnıda melodiyadan başqa, sözlərin də iştirak etdiyi aydınlaşdırılır.

Sonra müəllim sual verir:

— “Şuşanın dağları” xalq, yoxsa bəstəkar mahnısıdır?

Mahnının janrı müəyyənləşdirilir.



DİFERENSİAL TƏLİM

Mövzuya uyğun televiziya və rədioda eşitdiyi mahnıların melodiyalarını təsnifat üzrə müəyyənləşdirir.

Mahnıların xarakter və məzmununa uyğun:

- şəkil çəkir;
- bədən və el hərəkətləri ilə obraz yaradır;
- mahnıların ritmini el əlçalmaqla tutur.

LAYİH

1-4-cü siniflərdə öyrənilmiş aşiq, xalq və bəstəkar mahnılarının adları söylənilir və bu mahnilar haqqında informasiya mübadiləsi və müzakirə aparılır, şifahi təqdimat edilir.

Mahnıda güləşən xalq na notla oxunur:

VÜSTAN OĞLU
(Aşiq mahnisi)

Mahnıda xalq və mahnilər arasında işgənlik olurdu. Bəs xalq mahnıları özündən, vətən hədələrindən mənzili də yaxın mahnılarıdır. Bəs qələbliyiniz "Şuşanın dağları" və "Vətən oğlu" mahnıları: set işkəncəlidir və fırıldax düşməndən nadiridir.

Mahnı təqdimatı:

QALIBLƏR MAHNISI
Məzmuğu Şəhərin Hərəkəti, qəsəbələrin Yüngüləri.

Bütün qələblər qurğulayırlar,
Bütün qəsəbələr, eyni dərman, eyni Vətən.
Öz məmənliklərindən bəzən em
Qaliblərin nəmənələr təm malını!

II
Bu məmənliklər ölüyən aylar, fəsiller,
Ağqanlıdır bir dövriyə qənar məsillər.
Qolşən varfa, elcə, elcə, ay-əllər,
Qaliblərin nəmənələr təm malını!

Sənəd, sən təqdimatı:

1. Qaliblər mahnıları rəqəm işarələdir?
2. Xalq mahnıları nəzər parosur?
3. Baslıqları mahnılardan anlıb və aşağıdakılardan fərqi nəzərdən?
4. Nə vəzifə sənəd de ki mahnımu atubus?
5. Xan Şuşinski kəndində oradırmaq apərən. Xanəndən istəbət etmək üçün nüfuzluşulardır.

1

3

Belə nəticəyə gəlinir ki, Azərbaycan xalq, aşiq və bəstəkar mahnılarında melodiya ilə bərabər poeziya nümunələri olan şeirlərdən də istifadə olunur. Xalq mahnılarının sözlərinin müəllifi məlum olmur. Aşiq mahnılarını xalq aşıqları yaratdır. Bəstəkar mahnılarında şairlərin yaratdıqları şeirlərdən istifadə edilir.

YARADICI TƏTBİQETMƏ

3

Qəmbər Hüseynlinin Əlekber Ziyatayın sözlərinə bəstələdiyi “Qaliblər mahnısı” öyrədilir. Hər sıraya iş vərəqi və rəngli qələmlər (flomaster) paylanılır.

Tapşırıq 1. “Qaliblər mahnısı”nın məzmununu mətni vasitəsilə müəyənleşdirmək və mahnının notlarından istifadə etməklə oxumaq tapşırılır.

Tapşırıq 2. “Qaliblər mahnısı”nın məzmununa uyğun şəkillər çəkmək.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzungün cavabın qarşısında “+” işarəsi qoyun)

1. “Şuşanın dağları” xalq mahnısını kim yazıb?

- a) Seyid Şuşinski b) Səid Rüstəmov c) Xan Şuşinski

2. “Vətən oğlu” mahnısını xalq, aşiq, yoxsa bəstəkar yaradıb?

- a) Xalq b) Aşiq c) Bəstəkar

LAYİHƏ

2. VOKALİZ



MƏQSƏD: 1. Sözsüz mahniların xüsusiyyətlərini izah edir. 2. Sözlü və sözsüz mahniların oxşar və fərqli cəhətlərini şərh edir. 3. Mahnını not mətni ilə fərdi və kollektiv tərkibində birsəslə oxuyur.

Bu mövzunun öyrənilməsində beynin həmləsi, müqayisə, müzakirə, Venn diaqramı kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1

Tofiq Quliyevin "Arzular" və Oqtay Rəcəbovun "Şahzadə Qara qızıl" cizgi filminə bəstələdiyi "Vokaliz" səsləndirilir.

Tədqiqat suali kimi "*Vokaliz hansı xüsusiyyətlərə malik olur?*" — verilə bilər.

Tədqiqatın aparılması üçün sinif 3 qrupa bölünür və ləvhədə dinlənilən "Vokaliz"lə əlaqədar sxem göstərilir. I və III qrup fərqli, II qrup oxşar cəhətləri söyləyir, müəllim isə düzgün cavabları sxemdə qeyd edir. Bundan sonra bütün sinif tədqiqatla əlaqədar müzakirə və müqayisə prosesində iştirak edir.

Müəllim sual verir:

— Dinlənilən "Arzular" mahnısında sözlərdən istifadə olunmurmu?

— Bu mahnını sözsüz necə ifa etmek olar?

Uşaqlar suallara cavab verirlər.

İzah edilir ki, bəstəkarlar yaratdıqları mahnilarda, əsasən, sözlərdən, yəni şeirlərdən istifadə edirlər. Lakin sözsüz ifa olunan mahnilar da mövcuddur ki, onlar vokaliz adlanırlar.

VOKALİZ

Yalnız ifa olunan sözlər mənimdən "vokaliz" adılar.
Mahnını vokaliz gölləndən nə mənə oxuyarıq

ARZULAR
Musiqiçi Tofiq Quliyevdən:
Bəstəkar Tofiq Quliyevin "Şahzadə" filminə yaxşıq "Arzular" məlodiyasından bir şerçəni vokaliz gölləndən oxuyaq və 3/4 xassə Məsələ ilə dərişdirək.

Mahnı oxuyarı: "Şahzadə Qara qızıl" vəziyyətli "Vokaliz"
Musiqiçi Oqtay Rəcəbovdan:
"Şahzadə Qara qızıl" vəziyyətli "Vokaliz" filminə yaxşıq "Arzular" vəziyyətli "Vokaliz" oxuyarıq.

KÜNU DA RİJİN:
"Şahzadə Qara qızıl" vəziyyətli "Vokaliz" filminə yaxşıq "Arzular" vəziyyətli "Vokaliz" oxuyarıq.

Mahnı oxuyarı:
"Arz" mahnının avvalas vokaliz gölləndə oxuyarıq. I vs. 2 vs
xassə 2/4 xassə dəqiqəsini uyğun dərişdirək.

ARAŞ
Musiqiçi Asaf Zeynalovdan:
ataları İsmail Rəsulzadə:
I Arz, Arz, dəqiq Arz,
Dəlğənlər yox Arz,
Kömür kimi möqən Arz,
Nü gəndər gələnənənən Arz,
Arz, Arz, dəqiq Arz,
Dəlğənlər yox Arz.
II Axal getməsəs yox,
Səs vər körpə skimlər,
Cəvadlılıq dəstan dəstə,
Billa dəstənin səlinənən Arz, Arz, dəqiq Arz,
Dəlğənlər yox Arz.

DİFERENSİAL TƏLİM

İstənilən mahnını vokaliz kimi və sözləri ilə ifa edir.

Mahnıların xarakter və məzmununa uyğun:

- səkil çəkir;
- bədən və əl hərəkətləri ilə obraz yaradır;
- ayaq tappiltisi ilə mahniların ritmini təkrar edir.

LAYİH

1-4-cü siniflərdə diniñenilmiş “Vokaliz” janrında ifa olunan musiqi nümunələri yada salınır, informasiya mübadiləsi və müzakirə aparılır.

Notla oxuyaq

Asaf Zeynalli **Rassul Rza**

Moderato

“Araz” mahnisi Azərbaycan ədrys böyüv və lər üçün tərafıñ mahni və şəhərləndiñ təx-təx yədiñilən Araz çayına həsr edilib. “Araz” mahnisi xarakteri qəmliñdir. Mahni 2/4 xətası ölçüsündə, aranmış tempodañdır.

BUNU DA BİRNƏ!
İstədiñiñ kontakçısı Asaf Zeynalli bestəladıcı “Uşaq mədəsi” ilə Azərbaycan uşaq musiqiñ repertuarının səsətinə qoyub.

Sənəd və Dəstəklər

1. Vokalizlər mahnınamıñ oxşar və fərqli cəhətləri hansılardır?
2. “Araz” mahnınamıñ xarakteri ilə Araz çayının təlegi ərasındaşdır.
3. “Səhərədə Qara qızı” cüngüñ filminin baxın. Filmdə sevgiyle geri və bərabərlikni təsvir edin. Gəne neftçi ilə Qara qızının qərəyinə mənət vənət mənət obusular həqqunda danışın.
YouTube üzərində oxşar çəkicələr vəzifələr: Azərbaycan cüngüñ filmləri, neftçilər, Qara qızı, dəvə, cın.

Belə nəticəyə gəlinir ki, hər bir mahnını sözsüz “A səsi” ilə oxuduqda vokaliz janrına çevrilir. Tanış mahnıların melodiyalarını sözsüz oxumaqla onları “Vokaliz” kimi ifa edirlər.

MAHNI OXUYAQ

“Araz” mahnısı əvvəlcə sözleri ilə, sonra isə sözsüz “ly” hecası ilə oxunur. İki ifa arasında oxşar və fərqli cəhətlər müəyyənləşdirilir.

Mahnının müəllifi ilə tanışlıq müxtəlif cür ola bilər:

1. Müəllim tərəfindən təqdimat şəklində.
2. Şagirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI (Düzgün cavabın qarşısında “+” işarəsi qoyun)

1. “Vokaliz” sözlərlə, yoxsa sözsüz ifa olunur?

- a) Sözlərlə b) Sözsüz

2. “Araz” mahnısı çaya, gölə, yoxsa dənizə həsr olunub?

- a) Çaya b) Gölə c) Dənizə

LAYIHƏ 15

3. SÖZSÜZ MAHNI



MƏQSƏD: 1. Fortepiano üçün yazılmış sözsüz mahniları fərqləndirir. 2. Orkestr üçün yazılmış sözsüz mahniları fərqləndirir. 3. Onlar arasında oxşar və fərqli cəhətləri müəyyən edir.

Bu mövzunun öyrənilməsində şaxələndirmə, beynin həmləsi, Venn diaqramı kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1 Süleyman Ələsgərovun və Feliks Mendelsonun “1 №-li sözsüz mahni”ları dinlənilir.

2 Tədqiqat suali kimi “*Sözsüz mahniları vokalizdən hansı cəhətlər fərqləndirir?*” — verilə bilər.

Tədqiqatın aparılması üçün tövsiyə olunan iş üsullarından istifadə etməklə səsləndirilən musiqi nümunələri müqayisə edilir, bu əsərlərin birinin forte-piano aləti üçün, digərinin isə Azərbaycan xalq çalğı alətləri orkestri üçün yazılması aydınlaşdırılır. Qeyd olunur ki, bu halda vokaldan istifadə olunmur.

Sözsüz mahni janrı haqqında məlumat verilir. Xalq, aşiq və bəstəkar mahnilarından fərqli olaraq, professional musiqidə “Sözsüz mahni” janının olması, onun instrumental və ya orkestr üçün nəzərdə tutulduğu izah edilir.

2

Feliks Mendelson

1

Azərbaycan Xalq Çalğı Alətləri Orkestri

SÖZSÜZ MAHNI

Musiqidə səslər nümunələr idar mövcuddır. Sözlü nümunələr quruluşlu, təsdiq və nəzərdən ibarət olur, müəllimə dəbi vəzifələndirir. Şəhər, qəsəbə və təntənələrə xarakterik səslər və səslər seqençləri təqdim olunur.

Dünya musiqi tarixində sözsüz mahni janrı 18-ci əsrdə Alman bəstəkarı Feliks Mendelson. Azərbaycanda isə dəli bəstəkarı Əbülfəzəl Ələsgərovun hazırlanmışdır.

Musiqi dövrigi: Süleyman Ələsgərovun “1 №-li sözsüz mahni” əsərinin bir parçası.

Bəstəkar Süleyman Ələsgərovun “1 №-li sözsüz mahni”ni və isə Javida Ağayeva-nın sözləri Azerbaycan xalq çalğı alətləri orkestri Gəlin yaradmışdır.

Musiqi dövri: Feliks Mendelsonun “1 №-li sözsüz mahni”nın bir parçası.

Mendelsonun forte-piano üçün “1 №-li sözsüz mahni”ni dövriye yaradı və Süleyman Ələsgərovun eyniadlı əsərlər ilə müqayisə edildi.



DİFERENSİAL TƏLİM

Dinlənilmiş sözsüz mahniların əsas melodiyalarını oxuyur, ritminə görə əsərlərin adlarını söyləyir və bəstəkarlar haqqında şifahi təqdimat edir.

Melodiyanın ritminə uyğun olaraq:

- əl çalır;
- ayaq tappiltisi ilə melodiyanın ritmini təkrar edir;
- bəstəkarların adlarını söyləyir.

LAYİH

Sözsüz mahnı nümunələri haqqında informasiya mübadiləsi və müzakirə aparılır.

Mahnınıñ mestası Nəbi, mən isə sözləri ilə oxuyaq

AY XƏZƏR
Musiqiçisi Nəsim Əliverdibəyov, sözü Nəbi Xəzrinidir.

Allegro

I
Aşırı soñla üşşəni dəmşərim sun,
Eşqin kimi cəmisi-dəsan Xəzərən, Xəzər;
Nəqəd:
Sən məlizim Xəzərən,
Qızıləndir eğ ləpər,
Məvəqəli gəndələn, oý Xəzər, Xəzər
II
Görlənən sən həyatınızın ilk səhərində,
Çaylından qəmid nəmə səhərən, Xəzər.
Nəqəd:
III
Məhəbbətin gəzən quruluşlu şəhərəbə,
İzərinə məvaritlik düssəren, Xəzər;
Nəqəd:

Şəhər və tapşırıqlar

1. Sözsüz mahnının söz rölu ne pyasigə?
2. Sözsüz mahnının janrı ne?
3. Sözsüz mahnının sözü Nəsim Əliverdibəyov?
4. Sözsüz mahnının məsləhəti nə?

II

Belə nəticəyə gəlinir ki, xarakter etibarı ilə mahnı və ya romansa yaxın, lakin müəyyən musiqi aləti, yaxud orkestr üçün yazılmış əsərlərə sözsüz mahnilar deyilir. Bu janrda dünya musiqi mədəniyyətində iki bəstəkar — Feliks Mendelson və Süleyman Ələsgərov gözəl nümunələr yaratmışdır.

MAHNI OXUYAQ

Nazim Əliverdibəyovun Nəbi Xəzrinin sözlərinə yazdığı “Ay Xəzər” mahnısı əvvəlcə sözsüz “lyā” hecası ilə, sonra notlarla, daha sonra isə sözləri ilə ifa olunur.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabın qarşısında “+” işarəsi qoyun)

1. Sözsüz mahnı janrını Azərbaycanda yaradan kimdir?

- a) F.Əmirov b) S.Ələsgərov c) Q.Qarayev

2. “Ay Xəzər” mahnısının bəstəkarı kimdir?

- a) Ü.Hacıbəyli b). N.Əliverdibəyov c) F.Əmirov

LAYİH

4. POEZİYA VƏ KANTATA



- MƏQSƏD:**
1. Poeziyanın kantata janrındakı rolunu izah edir.
 2. Kantata janrı ilə mahni janrı arasındaki fərqi müəyyənləşdirir.
 3. Mahnını not mətni ilə fərdi və kollektiv tərkibində birsəslə oxuyur.

Bu mövzunun öyrənilməsində beyin həmləsi, müqayisə, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1

Qara Qarayevin “Zamanın bayraqdarı” kantatası səsləndirilir.

2

Tədqiqat suali kimi **“Kantata janrında hansı incəsənət nümunələrinən istifadə edilir?”** — verilə bilər.

Tədqiqat müzakirə yolu ilə aparıllarsa, müzakirə aşağıdakı suallar ətrafında təşkil edilə bilər:

- “Zamanın bayraqdarı” kantatası necə hissəlidir?
- Kantatanın quruluşu necədir?
- Kantatanın orta hissəsinin kənar hissələrdən fərqi nədir?
- Burada mahnidan fərqli hansı cəhət müşahidə edilir?

Kantata janrı haqqında məlumat verilir, onun bir, yaxud çoxhissəli, təntənəli, nağıl-epik xarakterli vokal simfonik əsər olması aydınlaşdırılır.



POEZİYA VƏ KANTATA

Kantata çoxhisəli, təntənəli xarakterli vokal simfonik əsərdir. Kantata — italyan dilindən tərcümədə “çoxlu” deməkdir. İlk kantetlər solo vokallı vokal əsərlər idi. XVII əsrdə xorunun yaradılması kantetlər üç ortaq və kollektivinə təsdiq olundu.



Simfonik orkestr və xor kollektivi

Daha sonra bestəkar İohann Sebasyanın hex gross kantetləri məlumatlandırılır. Azərbaycanda kantata əsərini yaradmış döll bestəkarımız Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cəlal Müstəqilov, Səliməvən Gələşova, Rəsul Məstəfəyev, Aşıq Əliyadız və kantata janrında gələcək əməclar yaradılar. Bəlsənərliyə təxli Qara Qarayevin Samad Vurgunun riyafətəşər əsərində yüksək “Rəsədün hərmişdəcə” kritikasına.

Muzigə dövriyənə nəsli oxuyug

Qara Qarayevin “Zamanın bayraqdarı” kantatasının vəfat 60 illik mövzusu

12

DİFERENSİAL TƏLİM

Kantatanın orta hissəsinin melodiyasını oxuyur, bəstəkar Qara Qarayevin yaradıcılığındaki kantata janrı haqqında şifahi təqdimat edir.



Melodiyanın ritminə uyğun olaraq:

- əl çalır;
- ayaq tappiltisi ilə melodiyanın ritmini təkrar edir.

LAYİH

Dinlənilmiş kantatanın quruluşu və onun müəllifləri haqqında informasiya mübadiləsi və müzakirə aparılır.

ZAMANIN BAYRAQDARI
Musiqisi Qara Qarayev, sözü Hikmet Ziyani

GENC İDMANÇILAR MARŞI
Musiqisi Musa Mirzəyev, sözü Hikmet Ziyani

Mahnı öyrənmək

I
Palad kimi bədəniniz,
"Gənc idmançı" adının var,
Qızılıtlıq, sefənən bəz,
Sürənən gələ, dəvələr.
Nəşərat:
Böyük yərən meydəndən,
Döyüd, çayır, gər iñlərlər
Hər cəyandə, hər yürüdə,
Üzüməz güllər zəfar.

II
Məşq ofislik yaradımdan,
Bərkçiyək günəşən-günə.
Yeni-yeni zəfərlərə,
Qışınq öytən salub yənə.
Nəşərat:

Sənədli idmançıları
1. Rəsədən nördən nə horədə yaranıb?
2. Rəsədən hanı: musiqi bədənlətləri ifa edir?
3. "Gənc idmançılar" mahnısına rəmzişlik nükgələr parada?
4. Oğlay Zülfiqarın "Kim sevirsə idman" mahnısını
dinəkən və "Gənc idmançılar marş" ilə müqəpəs edəs. İhi
reaksiyonu oxşar və fərgi cəhətlərinə təxən.
YarıTəhlükəsizlik astırıq açıq aşır sözlər: Oğlay Zül
fəqarət, idman, hər, ihi, əc, dörd.

13

Belə nəticəyə gəlinir ki, nəgil-epik məzmunlu və təntənəli xarakterli, çoxhissəli (bəzən bir-iki hissəli) vokal-simfonik əsərlərə "Kantata" deyilir. Kantata janrında poeziya nümunəsi olan şeirlərdən də istifadə olunduğu aydınlaşır.

MAHNİ ÖYRƏNƏK

Bəstəkar Musa Mirzəyevin "Gənc idmançılar marşı" (sözleri Hikmet Ziyani) mahnısı öyrənilir.

Mahnının müəllifi ilə tanışlıq müxtəlif cür ola bilər:

- Müəllim tərəfindən təqdimat şəklində.
- Şagirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabın qarşısında "+" işarəsi qoyun)

1. "Zamanın bayraqdarı" kantatasının bəstəkarı kimdir?

- a) F.Əmirov b) Q.Qarayev c) C.Cahangirov

2. İ.S.Bax hansı xalqın bəstəkarıdır?

- a) Rus b) Azərbaycan c) Alman

LAYİH

5. LIBRETTO VƏ OPERA



MƏQSƏD: 1. Opera librettosunun xüsusiyyətlərini izah edir. 2. Opera librettosunu balet librettosundan fərqləndirən cəhətləri izah edir. 3. Məhnəni not mətni ilə fərdi və kollektiv tərkibində birsəsli oxuyur.

Bu mövzunun öyrənilməsində beyin həmləsi, Venn diaqramı, müqayisə, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1 Üzeyir Hacıbeylinin "Koroğlu" operasından "Qızlar xoru" səsləndirilir.

2 Tədqiqat sualı kimi "*Opera-nın ədəbi əsası nədir və o kim tərəfindən yazıılır?*" — verilə bilər.

Tədqiqatın aparılması üçün şagirdlərə aşağıdakı suallar verilə bilər:

— Uşaqlar, dinlədiyiniz bu əsər "Koroğlu" operasındandır və "Qızlar xoru" adlanır. Əgər sözlər olmasaydı, bu musiqi əsəri yaranardı mı?

— Libretto nədir?

Tədqiqat üsulu kimi Venn diaqramı seçilərsə, opera librettosu ilə balet librettosu müqayisə edilə bilər. Şagirdlərin cavabları dinlənilir. Şagirdlərə aydınlaşdırılır ki, operanın yazılıması üçün, ilk növbədə, libretto lazımdır. Librettonu şairlər, yazıçılar yazırlar və onlara librettoçu deyilir.

LİBRETTO VƏ OPERA

Klaudio Monteverdi **Misail Qılıq**

Opera — vokal-instrumental musiqili dram əsəridir. Operanın tərcüməsi "xor" deməkdir. Operada müsicinin yazılışının istenilənləşdirilməsi ifadə edilir. Müsələdə operanın xor, vokal ifadələri və rəqs vədələri təqdim edilir. Operanın bəstəkarları libretto müəlliflərin bəzəcəsi olmayılmazdır.

Libretto — təqib vokal-musiqi vəzifəsinə rəsul məsəlidir.

Üzeyir Hacıbeyli XVI-XVII əsrlərdə Klaudio Monteverdi, Böyük XIX əsrdə Misail Qılıq, Azərbaycanın isə XX əsrin müəllifləri Üzeyir Hacıbeyli tərəfindən hazırlanmışdır.

Musiqi dinişdək və nüümə arxivəq

ÜZEVİR HACIBEYLİNİN "KOROĞLU" OPERASINDAN "QIZLAR XORU"

Musiqi

Üzeyir Hacıbeyli

DİFERENSİAL TƏLİM

Opera janrında librettonun və ona yazılmış musiqinin xarakterik xüsusiyyətləri haqqında fikir söyləyir, Azərbaycanda məşhur opera üçün libretto yazanların adlarını söyləyir.

"Koroğlu" operasının librettosundakı xarakterik obrazlara uyğun şəkil çəkir;

Bu operadan yadda qalan musiqi nümunələrinə ritmik müsaiyət edir.

LAYIHƏ

Libretto və onun operadakı rolü haqqında informasiya mübadiləsi aparılır və bu mövzuda müzakirə təşkil olunur.

Üzeyir Hacıbəylinin "Koroğlu" operası operajının yarış zamanıdır. Operanın libretto müəllifi Məmməd Səid Ordubadıdır. Libretto "Koroğlu" dastanı əsasında yazılmış. "Koroğlu" qəhrəmanlıq dastanıdır. Koroğlu oħrası salqın həyvanları etmən cəngavərdidir.

"Koroğlu" operası 1937-ci ilde Bakı şəhərində, 1938-ci ilə İda Moskvadakı Böyük Teatrda təqdiməsi şəhərin ən çox tanınmış operalarından olmuşdur.

BUNU DA BİLİN:

Üzeyir Hacıbəyli 1908-ci il yanvarın 23-də Bakıda "Leyli və Məmmən" operasının təqdimatı ilə Azərbaycanda milli operanın bənnəyini qeyd edir.

Mahnı öyrək

BAYRAM GÜNÜ

Musiqiçi Üzeyir Hacıbəylinin, sözleri Mirmehdi Seyidzadəninədir.

I

Azad əllərinin gənc nəslindəkiz,
Sevincələrələr körpə qədizimiz.
Büyərək bəhələlik, ökənəz gülşən,
Bu bayram günündə gələnlək şəhər.

II

Sevirkən əsməni Azərbaycanı,
Oduñ işləmənən fəs-həysəm.
Gündə qəckənlər Yəhən torşağı,
Səssiz Gürəşti əlahı həyriyyət.

Sənli yarışmalar

1. Həmə opera rəsədxanasında reytingini? Nəcəf Əsgərli,
sənəx, operada baş rolyor id. Nə həqiqi hadisələrini həntə
fərqli idarət Fikrişəz ləzəm edir.
2. İlk opera jurnalı paraşutistləri kimlər olmuşdur?
3. Azərbaycanda milli operanın bənnəyi hansı asurla
çapulub?

15

Belə nəticəyə gəlinir ki, operanın librettosu balet librettosundan fərqlənir. Opera üçün libretto nəzmle (şeirlə), balet üçün libretto nəsrələ yazılır. Libretto olmadan opera yazmaq mümkün deyil.

MAHNI ÖYRƏNƏK

Üzeyir Hacıbəylinin şair Mirmehdi Seyidzadənin sözlərinə yazdığı "Bayram günü" mahnısı öyrənilir. Şagirdlər mahnının xarakterini müəyənləşdirirlər.

Mahnının müəllifi ilə tanışlıq müxtəlif cür ola bilər:

1. Müəllim tərəfindən təqdimat şəklində.
2. Şagirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzungün cavabın qarşısında "+" işarəsi qoyun)

1. İlk opera harada yaranmışdır?

- a) Azərbaycanda b) Rusiyada c) İtaliyada

2. "Koroğlu" operasının librettosunu kim yazıb?

- a) S.Rüstəm b) S.Vurğun c) M.S.Ortubadı

LAYİH

6. LIBRETTO VƏ BALET



MƏQSƏD: 1. Librettonun baletdəki rolunu izah edir. 2. Librettonun musiqinin xarakterinə təsirini izah edir. 3. Mahnını not mətni ilə fərdi və kollektiv tərkibində birsəslı oxuyur.

Bu mövzunun öyrənilməsində beyin həmləsi, müqayisə, müzakirə və Venn diaqramı kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1

Bəstəkar Əfrasiyab Bədəlbəylinin əvvəlcə çox asta tempdə olan "Adajio", sonradan əvvəlki tempdən cəldliyi ilə fərqlənən "Vals" musiqi nümunələri səsləndirilir.

2

Tədqiqat suali kimi "**Baletdə libretto ilə musiqinin xarakteri arasındakı əlaqə necədir?**" — verilə bilər. Tədqiqatın aparılması üçün uşaqlara üzərində "Adajio" — cəld/ağır və Vals cəld/ağır yazılmış vərəqlər paylanılır, yenidən həmin musiqi nümunələri səsləndirilir. Şagirdlərə təklif olunur ki, bu nümunələrin templərini düzgün təyin edərək qarşısında "+" işaretini qoysunlar.

Balet janrı haqqında, onun əsərin məzmununa uyğun olaraq rəqslerdən ibarət olması ilə əlaqədar məlumat verilir. Eyni zamanda şagirdlərə aydınlaşdırılır ki, baletin musiqisi yaranmamışdan onun məzmununu əhatə edən libretto olmalıdır.



LIBRETTO VƏ BALET

Balet — rusçulu xoreografik tamaqapı.

Balet — fransız dilindən tərcümədə "baque élégante" deyikdər. İlk balet anası da etis Prancızcada 15 oktyabr 1581-ci ilde təməsəy qeydi. Bu, İtalyan Bolşevetini təcəffüdən qurulmuş veriliş "Kraliyənin güləşli baleti" təməsəy iddi.



"Kraliyənin güləşli baleti"

Rusiyada XIX-XX-ci illerde Pyotr Çerkovski, Jozef Stepanoviç, Stepan Prokof'yev və başqaları bu janrda məşhur yaradılar. Azərbaycanda isə bu janr XX-ci yüz ilinə əvvəlində Əfrasiyab Bədəlbəylin, Qara Qarayev, Fikir Məlikov, Arif Məlikov, Aigul Əliyazadə və başqalarının yaradıcılığından özəkiz tərəngidir.

Üçövdən üçü olaraq, baletin librettosu məsli döyll, məsli yarlıdır. Baleti xoreograf salnamədir. Libretto məqsədi realistika həyata keçirilir.

Azərbaycanın və mənşəli Şəhərinde ilk balet. Xalq artisti Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletidir. Libretto məsalları həməkən dellər, "Qız qalası" prosloq və epilogu olmuş təqəribəllər baletidir.



"Qız qalası" baletindən

16

DİFERENSİAL TƏLİM

Balet janrında librettonun və ona yazılmış musiqinin xarakterik xüsusiyyətləri haqqında fikir söyləyir, Azərbaycanda məşhur balet üçün libretto yazanların adlarını söyləyir.

"Qız qalası" baletinin librettosundakı xarakterik obrazlara uyğun şəkil çəkir;

Bu baletdən yadda qalan musiqi nümunələrinə ritmik müşayiət edir.

LAYIHƏ

Balet janrinin yaradılması üçün libretto yazan, bəstəkar və rəqsleri yaranan xoreoqrafın işi haqqında informasiya mübadiləsi aparılır və bu mövzuda müzakirə təşkil olunur.

Belə nəticəyə gəlinir ki, baletin yaradılması librettonun yazılımasından başlayır, sonradan bəstəkar onun musiqisini yazar, xoreoqraf isə musiqi və məzmuna görə rəqsler yaradır. Yeni libretto olmadan balet yazıla bilməz.

MAHNI ÖYRƏNƏK

Bəstəkar Polad Bülbüloğlunun şair Məstan Günərin sözlərinə bəstələdiyi "Şən Azərbaycan" mahnısı öyrənilir. Mahnının xarakteri müəyyən edilir, musiqi ilə məzmun arasında əlaqə şərh olunur:

- a) Marş xarakterli; b) Oynaq rəqs xarakterli; c) Lirik mahni xarakterli.

Librettonun müəllifi ilə tanışlıq müxtəlif cür ola bilər:

1. Müəllim tərəfindən təqdimat şəklində.
2. Şagirdlər fərdi şəkildə

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI (Düzgün cavabın qarşısında "+" işarəsi qoyun)

1. Balet janrı harada yaranmışdır?

- a) Rusiyada b) Gürcüstanda c) Fransada

2. Azərbaycanda ilk balet yazan bəstəkar kimdir?

- a) A.Məlikov b) F.Əmirov c) Ə.Bədəlbəyli

LAYİH

7. LIBRETTO VƏ OPERETTA



- MƏQSƏD:**
1. Librettonun operetta janrindəki rolunu izah edir.
 2. Operetta librettosunu opera və balet librettosundan fərqləndirir.
 3. Mahnını not mətni ilə fərdi və kollektiv tərkibində birsəsli oxuyur.

Bu mövzunun öyrənilməsində beyin həmləsi, müqayisə, müzakirə və Venn diaqramı kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1

Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından "Əsgərin ariyası" dinlənilir. Eyni zamanda "Cahan xala"nın kupletlərinin melodiyası notla ifa olunur.

Tədqiqat suali kimi "*Librettonun opera əsərinin yazılmasında nə kimi rolü var?*" — verilə bilər.

Tədqiqatın aparılması üçün müəllim uşaqlara suallarla müraaciət edir:

- "Əsgərin ariyası" xaraktercə şən, yoxsa qəmlidir?
- "Cahan xala"nın kupletlərinin xarakteri necədir?
- Libretto olmadan operetta yazmaq mümkünürmü?

Şagirdlər suallara cavab verirlər.

2

Opera ilə müqayisəli şəkildə operetta haqqında məlumat verilir. Aydın olur ki, operanın librettosu nəzmlə yazılmır (yalnız şeirlərdən istifadə olunur), operettada isə həm də dram əsərlərində olduğu kimi danişq mətnlərindən, dialoqlardan istifadə edilir. Eyni zamanda aydınlaşır ki, operetta üzərində iş, ilk növbədə, "libretto"dan başlanır.

LİBRETTO VƏ OPERETTA

Jak Offenbach Johann Strauss (öğlu)

Operetta — vokal-espəz salmalarından və dansaq epizodlalarından ibarət konsern mənzərələri müşkili səslərdir. Operetta, 19-ci əsrdə austriyalı komediyaçı Jak Offenbach tərəfindən yazılır. İlk operetta Fransada XIX əsrin ortalarında Jak Offenbach tərəfindən yazılır.

Operetta hər müsəljin jənn kimi Vyananı xəssəsənərək. Operetta janrının objələri Strauss və Jarev Kalman kimi bestəkarlar gələn nümunələrdir. Azərbaycanda isə operetta janrına yaradıcısı Üzeyir Hacıbəyliyidir.

Operetta libretto assosialı şəhər. Bestəkar librettedəki artıv, vəkal, duet, tri, kvartet və xor ifalaları ötinə yaxşıdır poeziyə nümunələrinin müxtəlif qəmisi vənəqisi bəndləşdirir. Operetta ifinə yazılım libretto pəctəsi nümunələrindən və dərinlik nümunələrdən ibarət olur. Operettada rəqslərinə, genitlər iftələrindən ibarət olurlar.

LIBRETTO İLLƏT

Bir neçə nümunədən ibarət ifinə nümunələr deyil. Ansamblə ifinə nümunələri — tri, dier, sahərdə ibarət olaraq — kvartet, hər sahərdə ibarət olaraq — kvintet adlanır.

Musiqi dilügəsi: Üzeyir Hacıbəyliyin "Arşın mal alan" operettasından "Əsgərin ariyası"

DİFERENSİAL TƏLİM

Operetta janrında librettonun və ona yazılmış musiqinin xarakterik xüsusiyyətləri haqqında fikir söyləyir, Azərbaycanda məşhur operetta üçün libretto yazarlarının adlarını söyləyir.

"Arşın mal alan" operettasının librettosundakı xarakterik obrazlara uyğun şəkil çəkir;
Bu operettada yadda qalan musiqi nümunələrinə ritmik müşayiət edir.

LAYIHƏ

Opera və balet janrlarında olduğu kimi operetta janrında da əsərin yaranması üçün, ilk növbədə, libretto yazan və bəstəkarın olması haqqında informasiya mübadiləsi aparılır və bu mövzuda müzakirə təşkil olunur.

Argun mal alan operettası 1913-cü ilə Bakıda Tagiyev Teatrında təqdimə edilmişdir. Operetin librettosu Azərbaycanın müstəqillığı boyutlu əmək adlı hərbi şəhərində çərçivədir. Operetinə libretto müəllifi və bəstəkar Nəsir Hacıbeyli, Məhəmməd Fizulinin "Leyli və Məmmə" poemindən əsərini qazanmış hərbi operettanın əsərləri tətbiqindən həstəkar tərafından işlənmiş. Bu şəxsi "Bəgərən arıçası"nın adıdır. Nəsir Hacıbeyli əsəri əmək adlı adı ilə təqdim edilmişdir. Nəsir Hacıbeyli əsəri əmək adlı adı ilə təqdim edilmişdir.

Nəsir Hacıbeyli: Nəsir Hacıbeylinin "Argun mal alan" operetindən "Cahan xələmən kəphəttən!"

Mahnı:

QARABAĞ

Mənqış! Cahangir Cahangirovun,
mənət! Rəfiq Zəkanın,

Qəşqər neşər, qullar aşar,
Məni qızılçındır.
Hərəkət, zəngəzər,
Sənət! Sənət!

Nəşrəti:

Cənnətin Qaralığı,
Zəfərin Qaralığı!
Nəşrəti gülləstanı,
Sevgi dəstəsi!

Sənət və İstənilənlər:

1. "Argun mal alan" operettəndə Nəsir Hacıbeyli hərəkət adı adıdır.
2. Operettənə son təqib hərbi adıdır.
3. "Qarabağ" mahnının ən xarakteri hərəkət istənilənlər adıdır. Bu hərəkət hərəkət qrupunda mənət həstəkarın adıdır. Hərəkət istənilənlər adıdır.
4. Bəstəkar Cahangir Cahangirovun səsləri Rəfiq Zəkanın müəllifi həstəkar "Qarabağ" mahnının əsərini Nəsir Hacıbeyli tərəfindən təqdim etdirir. Mahnının adı, bəstəkarın adı mənqış Qaralığı sergiləndirilir. Yuxarıda təqdim etdiyi adı: Cənnətin Qaralığı, Sənət!

Belə nəticəyə gəlinir ki, libretto olmadan operetta yazmaq qeyri-mümkündür.

Operetta librettosu opera və balet librettosundan dialoqların olması ilə fərqlənir.

MAHNI ÖYRƏNƏK

Bəstəkar Cahangir Cahangirovun şair Rəfiq Zəkanın sözlərinə yazdığı "Qarabağ" mahnısı öyrənilir. Eyni zamanda mahnının yazıldığı 6/8 xanə ölçüsü təyin edilir və tonallığı müəyyənələşdirilir, şagirdlər onu qamma şəklində oxuyur.

Operettanın müəllifi ilə tənışlıq müxtəlif cür ola bilər:

1. Müəllim tərəfindən təqdimat şəklində.
2. Şagirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI (Düzgün cavabın qarşısında "+" işarəsi qoyun)

1. Operetta janrı harada yaranmışdır?

- a) İtaliyada b) Rusiyada c) Fransada

2. Azərbaycanda ilk operettanı kim yazmışdır?

- a) S.Ələsgərov b) F.Əmirov c) Ü.Hacıbəyli

LAYİH

25

MUSIQİDƏ ŞEİRİN ROLU

8. MAHNI VƏ POEZİYA



MƏQSƏD: 1. Mahnıların yaradılmasında şeirin rolunu başa düşdüyüni izah edir. 2. Mahnını not və mətni ilə birsəsli oxuyur.

Bu mövzunun öyrənilməsində beyin həmləsi, müqayisə, müzakirə və Venn diaqramı kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1

Tarzən Ramiz Quliyevin ifasında Ramiz Mirışlinin "Dalğalar" mahnısının səsləndirilir.

Tədqiqat suali kimi "*Mahnının instrumental ifası dedikdən nə başa düşülür?*" — verile bilər.

Tədqiqatın aparılması üçün mahnının dinlənilən instrumental ifası haqqında şagirdlərə sual verilir:

— Uşaqlar, siz bu musiqini televizionlarda, yaxud radioda eşitmisiniz?

Bundan sonra müəllim "Dalğalar" mahnısını sözləri ilə müğənni Şövkət Ələkbərovanın ifasında səsləndirir və belə sualla şagirdlərə müraciət edir:

— Bu mahni ilə əvvəlki arasında nə fərq vardır?

Şagirdlər suallara cavab verirlər.

2

İzah edilir ki, mahnıdan əvvəl şeir yazılır, bundan sonra isə mahnının melodiyası yaradılır. Bundan başqa, əvvəlcə melodiya, sonra isə mahnının sözləri də musiqinin ritminə və xarakterinə uyğun olaraq şairlər tərəfindən yazıla bilir.

MAHNI VƏ POEZİYA

Mahnı iki tessitura yaradır: — issəmə, şəhər mənzərələrində, həzərləndirən isə əməkçilər yərən yandır.
Vokal və səsçili mahnı istifadə olunur, mənim — gələn müsəljinin vəftizləndəş yəcəmim. Mənim isəmə manəv rüyam gələ verir, ona qəlibəya, səngiliyə, səmənliyəse səndiyic. Səsçili mahnı istifadəyənə isə yoxdur, mənimlər istifadəyənən. Həm həm — mahnının instrumental ifası adıdır. Həmlik Qılıyev — kamancada, Vagif Məmməzərov — piyano, Rəsmiyyə — gitarada, Kamil Cəfərov — vokal. Nəsirov — həftələr isteklərdə mahnılarının gələcək instrumental ifaçıları sayılır, Ramiz Mirigli — "Dalğalar" — mahnının müəllifi tərəfi Ramiz Quliyevin tərəfi səsləndirilmişdir və mahnının instrumental ifası.

"Səngi" — mahnının instrumentaları istifadəsindən "Dalğalar" — mahnının ifası və məktəb xarakteri, 3-4 min qədəməsi mənalıdır.

Musiqi distəyək nə sinte oxuyug

DALĞALAR

Musiqi Ramiz Mirigliyinə
Tərəfi ifa edən Ramiz Quliyev

Orkestr

22

DİFERENSİAL TƏLİM

Mahnının iki üsulla yazılması haqqında fikir söyləyir, instrumental və vokal ifalarının oxşar və fərqli cəhətlərini müəyyənləşdirir. Melodiya və mətnin xarakteri arasında uyğunluğu aydınlaşdırır.



Dinlədiyi mahnının mətninə uyğun şəkil çəkir;
Dinlədiyi mahnıyla əl və ayaq hərəkətləri ilə ritmik müsayiət yaradır.

LAYİH

Mahnı janrinin poeziya ilə əlaqəsi haqqında informasiya mübadiləsi aparılır və bu mövzuda müzakirə təşkil olunur.

Mahnı Şörawək

NƏGMƏLƏR

Məstək Əğər Rəcəbovun
şairi Bəxtiyar Vahabzadənin

I
Ne qədar gəzənlər həxt hər nəda,
Dalğalar-dalğınəstanı nəşnələr,
Cərçəf, döyüşür ləzəm pır kimi,
Bəzən qara kimsə yataş nəşnələr.
Nəşrət:
Gəzir yer üzənəi, gəzir hissətində,
Elimin yəhəti, qəndür hər gün.
Yurdumdu dörgəyə həmde hər gün,
Şəxsinə başına çatan nəşnələr.

II
Günəşdir, -ayşadır ümeyimiz,
Qalır-hər nüvəndən körəyimiz.
Çatışma düşməni apart həxt,
Bütün olmazın tutan nəşnələr.
Nəşrət:
Gəh sevinə; gəh da ki, qəm surər həxt,
Tərəşəplan aytılış qəpər həxt.
Sırlı hər nəşnə aparıs həxt,
Kedrin sevinə qışan nəşnələr.
III
6-8 yaşlı dilşəhərdən olan nümayənə və şəhər xarakterli "Nəşnələr" mahnı "Bayat-Şirət" məqamı üzərində hazırlanmış.

Şəhər xarakterli:

1. Mətni olmayan mahnı necə adlanır?
2. Rəsim Mirişliin "Dalğalar" mahnısının melodiyası nü zərərdəri necədir?
3. "Dalğalar" mahnısı hərəkət nəşnələrinə əsaslanır?
4. Melodiya nülləzəməzəzərlərinə uyğun olmaqla "Nəşnələr" mahnısındaki sonnəzəlli rütmələri tutan.



23

Belə nəticəyə gelinir ki, dinlənilən musiqi nümunələrinin melodiyaları eynidir, lakin birincidə söz olmur və onun əvəzinə melodiyani tar ifa edir. İkinci ifada isə mahnının melodiyası sözlərlə səsləndirilir. Deməli, mahnının olması üçün şeir, yəni poeziya da olmalıdır.

YARADICI TƏTBİQETMƏ

Bəstəkar Oqtay Rəcəbovun şair Bəxtiyar Vahabzadənin sözlərinə yazdığı "Nəğmələr" mahnısı öyrədilir və şagirdlərə üzərində:

"Nəğmələr" — eynidir;
"Mahnılar" — fərqlidir
yazılmış iş vərəqləri verilir.

Mahnının müəllifi ilə tanışlıq müxtəlif cür ola bilər:

1. Müəllim tərəfindən təqdimat şəklində.
2. Şagirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabın qarşısında "+" işarəsi qoyun)

1. "Dalğalar" mahnısının müəllifi kimdir?

- a) R.Quliyev b) R.Mirişli c) S.Rüstəmov

2. Mətni olmayan mahnı necə adlanır?

- a) Romans b) Ballada c) Vokaliz

LAYİH

9. AŞIQ MUSIQİSİ VƏ POEZİYA



MƏQSƏD: 1. Aşiq musiqisinin saz alətində solo səslənməsi ilə bərabər, eyni zamanda aşiq poeziyası ilə əlaqəli olduğunu izah edir.
2. Mahnını kollektiv tərkibində birsəsli (unison) oxuyur.


Bu mövzunun öyrənilməsində şaxələndirmə, beyn həmləsi, müqayisə və müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1

Aşiq Pənahın "Unutma" şeiri sazin müşayiəti ilə şagirdlər tərəfindən oxunulur.

Tədqiqat suali kimi "*Aşiq mahnılarının sözlərini kim yazır?*" — verilə bilər.

Tədqiqatın aparılması üçün üç kvadrat, içərisində aşağıdakı yazılar olan iş vərəqləri şagirdlərə paylanılır.



AŞIQ MUSIQİSİ VƏ POEZİYA

Aşiq sazlı təxəllüslər, məsələlərlə, rəqəmlişlərlə qızışdırır.

Wazır — eyni poeziyanın on mərkiyi təşkilidir. Azərbaycan daftarama ilə boyük təhsil "Dədə Qorqud"dır. Ümumi təxəllüs saylarında 100-dən çox təxəllüs təşkilidir. İflər: "Məlik Məlik" (XVII əsr) və "Aşiq Şəhərin" (XVIII əsr) təxəllüs təşkilidir. Qəhrəmanlıq sözləri illər ərzində, dəstənlərdə, mənşələrdə, əsaslıca təxəllüs, rəqəmliş, rəqəmlişlər, rəqəmlişlər və qəzəlli vərilişlərdir. Aşiq şəhərin illərə-səhərə səhər və fircəvalı gəlir.

Aşiq şəhərlərinin işləməcəkləri, ustad aşiqlər, Ustadın şəhər — gərginlik, şəhər, təmən, mənənəsən, yəzir, həm də müsələ, həm də yaxşı vəzifələr. Ustad aşiqlər tək ifadələrlə yaradır. Yəhüd, yəzilər, yəzilər və cəmənəq qəliblərlətən məmər ifadələrlə yaradır. Aşiq şəhərlərinin poetik tətbiqlərinin yaradılmasında iş adlı şairlər, dəstə dəfəsə, aşiq-pairlərdir.

Ustad aşiqlər
Aşiq-pairlər (el şairlər)
→ Aşiqlər
→ Ifadə aşiqlər

Aşiq-nəşrlər: Aşiq Ahmet Tufəngçisi, Aşiq Vahid, Aşiq Əlişan, Aşiq Nüshə, Aşiq Səfər, Aşiq Pənah kimi ifadə aşiqlər yaradıb, yaradıb.

Mahnı nümunə:
Aşiq Pənahın "Unutma" şeirini saz əməkpişinin müşayiəti ilə ifadəli oxuyaq.

UNUTMA
Qızbat efe soñar onas, a dəstən.
Bü yerkənən qılık yon unutnas.
Xəzər səñi bər dəstənən dilləndən,
Dək Kürt, xan Araxı unutnas.

Üzüntən Müğənni, qədriz Gəverən,
Bəkənən pəkərət, hələvinən səñif.
Görləz qəşənən de həq, galəndən.
Ük səyəq aqılıq dəñər unutnas.

Göltür yəl yoldan el neğənəsi.
Gələn Qarabağın qəşənəsin.
Bəkənən, Şəhərin, Xəzər səñini.
Bər dəñə Pənahın səñin unutnas.

Musiqi dildəsi: Təcübi Həsənbəyliyin "Kəsəndən" (Kəsəndən səñi mahnısı)"

24

2

Müəllim aşıqlar, onların yaratdığı musiqi və şeirlər haqqında məlumatlar verir. Sözlə, sözsüz aşiq musiqisinin olduğu və onları yaradanların məhz aşıqlar olduğunu aydınlaşdırır.

DİFERENSİAL TƏLİM

Ustad aşıqları, aşiq-şairləri və ifaçı aşıqları bir-birindən fərqləndirir, aşiq melodiyalarından parçaları ifa edir, məşhur aşıqlar haqqında şifahi təqdimat edir.

Aşiq havalarının ritminə uyğun ritmik müşayiət yaradır:
Tanıldığı aşıqların adlarını söyləyir.

LAYIH

Üç cür aşıqların olduğu və onların da özlərinə məxsus yaradıcılıqla məşğul olduqları haqqında informasiya mübadiləsi aparılır və bu mövzuda müzakirə təşkil olunur.

BƏLƏ DƏ QƏRQİD

2009-ən idarə Azərbaycan aşq şairi UNESCO-nun həqiqiyatın təxəllüsləndirilməsi üçün qızıl medalları qazanmışdır.

Mahnını yada nüfag na oxupaq

AZƏRBAYCAN

Naf gəzən Səməd Vurğunun
mələkləri Səməd Vurğunundur.

I

Erlək gəzmişən bələ də qərqliş.
Durğanlıq bulağardır,
Aşınlarım kətül təmən,
Azərbaycan, Azərbaycan!

Nəşrət:

Yaya, yaya, Azərbaycan,
Ay ayna, Azərbaycan.

II

El bəlli ki, eən nəslimən,
Yurdum, yurum, məskənləmən!
Anan, eynan, Vurğunun
Azərbaycan, Azərbaycan!

Nəşrət:

III

Dələlərən bələ qərdür,
Əgərpoynı bulağardır,
Oğlun, qəmən bəstəkarı,
Azərbaycan, Azərbaycan!

Nəşrət:

Səməd Vurğunun
1. Aşq vənəli həqquşa nə bilsiniz?
2. "Kütəbi Dəda Qərqid, Basat və Tapagök" eləgi filmini izləyin. Filmdə Dəda Qərqid obrazının diqqət çətirib. O həm məhərrədə gəzir, həm dəs galəndə valıq nəss kəmək edir.
3. Dəda hanım dəstənləri təmərənən?
4. "Koroğlu" dəstənləri app vənəli nümunəsi adətdən nəşr olunur?
Yen Tələk təxəllüsündən üzərin üçün aşq vəsətlər: Azərbaycan
eləgi filmi, vəsan, Dəda Qərqid, Tapagök, Basat.

25

3

Belə nəticəyə gəlinir ki, aşiq mahnıları aşiq şeirlərinin əsasında yaradılır. Aşiq şeirləri olmadan aşiq mahnılarının yaranması qeyri-mümkündür. Belə mahnıları ustad aşıqlar yaradır və ifa edirlər.

YARADICI TƏTBİQETMƏ

3

Mövzuya uyğun “Azərbaycan” aşiq mahnısı yada salınaraq bir daha ifa olunur. Bu mahnıda müəyyənləşdirilir ki, onun melodiyasını aşıqlar, sözlərini isə aşiq təbiətli dahi Azərbaycan şairi Səməd Vurğun yazmışdır. Qeyd etmək lazımdır ki, Səməd Vurğun həm də saz alətində gözəl ifa edirdi.

Mahnının müəllifi ilə tanışlıq müxtəlif cür ola bilər:

1. Müəllim tərəfindən təqdimat şəklində.
2. Sağirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabın qarşısında “+” işarəsi qoyun)

1. “Koroğlu” operasını kim yazmışdır?

- a) S.Hacıbəyov b) Ü.Hacıbəyli c) A.Zeynallı

2. İlk dəfə Koroğlu obrazını kim oxumuşdur?

- a) L.İmanov b) M.Maqomayev c) Bülbül

LAYIHƏ

10. MUĞAM VƏ POEZİYA



MƏQSƏD: 1. Muğam musiqisinin yalnız Şərqə məxsusluğunu və əruz vəznində olan “Qəzəl”lərlə ifa olunduğunu izah edir. 2. Mahnını kollektiv tərkibində birsəsli (unison) oxuyur.

Bu mövzunun öyrənilməsində şaxələndirmə, beyn həmləsi, müqayisə, Venn diaqramı və müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1

“Rast” muğamının “Bərdaşt” şöbəsi instrumental və vokal-instrumental ifada səsləndirilir.

Tədqiqat suali kimi “*Muğam ifa edərkən xanəndələr hansı poeziya nümunəsindən istifadə edirlər?*” — verilə bilər.

Tədqiqatın aparılması üçün sinif 2 qrupa bölünür, I qrup oxşar, II qrup isə fərqli cəhətləri müəyyənləşdirir, müəllim isə şagirdlərin doğru cavablarını lövhədə çəkilmiş Venn diaqramında qeyd edir. Sonra müəllim şagirdlərə sualla müraciət edir:


— Muğam musiqisi olmasayıdı, qəzəli necə oxumaq olardı?

— Qəzəl poeziya janrı hansı xalqlara məxsusdur?

Bundan sonra Niyazinin “Rast” simfonik muğamından “Bərdaşt” səsləndirilir və əvvəlki dirlənilən “Bərdaşt”larla müqayisə olunur.

2

Müəllim şagirdlərə muğam və poeziyanın bir növü olan qəzəl haqqında sadə məlumat verir.



DİFERENSİAL TƏLİM

Azərbaycan muğamlarının adlarını sadalayır və xarakteri haqqında fikir söyləyir, muğamları bir-birindən səslənməsinə görə fərqləndirir.

LAYİH

Muğam ifaçılarının adlarını sadalayırlar;
Muğamı müşayiət edən üçlük haqqında fikir söyləyir.

Muğam və qəzəl poeziya nümunəsi arasındaki əlaqələr haqqında informasiya mübadiləsi aparılır və bu mövzuda müzakirə təşkil olunur.

Notla写的歌：“Rast” muğamının “Rastlıq” şəhərinin bir parçası

Musiqi döntəyəti: Niyazinin “Rast” sinfonik muğamından “Rastlıq” mahnısı

“Rastlıq” “Rast” muğamının giriş hissəsidir. Bu sməl parçası tətəndlə xəmkərlidir. “Rast” sinfonik muğamın görkəmli Aşəryeyan döntəyi və həftəkar Niyazi 1949-cu ilə yaxındır.

Mahnı əlyazması

VƏTƏNİMSƏN

1. Dəq. güləri min rəng çalar xanı kimi,
Bəsərvədər gözəlləci xanı kimi,
Nəğmələr da dəstəklər bəh kimi,
Şəhərlər dədəqlər salər-əsgən.
Nəşarət:
Aan torpoq, um diyor, sən məsləhəm,
Öməm, güməm, ruləm, emmə, Vətənim.

II.
Göllərlərdə öz şəkilli cəyən şəşən,
Örök kimi dəstəkləmən dəqər fəzə,
Dəqərəməz all seqəndən xanım təxə,
Aşərəmən Xanər istə yənən bər qəni.

“Rast” muğamının assalama bu mahnı 6/8 xəndə
dəldili, sən xarakteridə
və sad tempədə assalma.

Sınaq və təməmləmələr

1. İnsturmental və vokal-instrumental müğamların eşəy sa fərdi vətənləri həməndər!
2. Rəməm bəsər! Azərbaycanın müğamlarının tanışdırma!
3. Müğamları əksəti-rüküşgələrənə gələr illə grupsı bəlmək lazımlı galası, “Sur” müğamı ilə “Bayatı-Şiraz” əydi grupsı dələsələrini işlək edin.

27



1



3

Belə nəticəyə gəlinir ki, muğam musiqisi olmasayı, onda qəzəllər musiqisiz oxunardı. Ona görə də ifa tərzinə görə aşağıda göstərilən müğamlar mövcuddur:

a) Vokal-instrumental müğamlar (qəzəllərdən istifadə olunur).

b) Instrumental müğamlar (yalnız Azərbaycan xalq çalğı alətlərinin ifasında səslənilir).

YARADICI TƏTBİQETMƏ

3

Bəstəkar Ramiz Mirişlinin şair Fikrət Qocanın sözlərinə bəstələdiyi və “Rast” muğamının intonasiyalarına əsaslanan “Vətənimsən” mahnısı öyrədilir.

Mahnının müəllifi ilə tanışlıq müxtəlif cür ola bilər:

1. Müəllim tərəfindən təqdimat şəklində.
2. Sağirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabın qarşısında “+” işarəsi qoyun)

1. Azərbaycan klassik müğamları ifa xüsusiyyətlərinə görə neçə grupsı bölünür?

- a) Dörd b) Üç c) İki

2. R.Mirişlinin “Vətənimsən” mahnısının xarakteri necədir?

- a) Şən b) Qəmli c) Təntənəli

LAYIH

11. ZƏRBİ-MUĞAM VƏ POEZİYA



MƏQSƏD: 1. Muğam janrında olduğu kimi “Zərbə-muğam”larda da musiqinin “Qəzəl”lərlə, yaxud aşiq şeirləri ilə ifa olunduğunu izah edir.
2. Mahnını kollektiv tərkibində birsəslə (unison) oxuyur.

Bu mövzunun öyrənilməsində şaxələndirmə, beyn həmləsi, müqayisə, Venn diaqramı və müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1 “Arazbarı” zərbə-muğamı və Üzeyir Hacıbəylinin Avropa triosu üçün yazdığı eyniadlı “Arazbarı” əsəri səsləndirilir.

Tədqiqat suali kimi “*Zərbə-muğam musiqisini hansı poeziya nümunəsi vasitəsilə ifa etmək mümkündür?*” — verilə bilər.

Tədqiqatın aparılması üçün lövhədə Venn diaqramı çəkilir. Hər iki musiqi nümunəsi səsləndikdən sonra onlar arasında oxşar və fərqli cəhətlər şagirdlər tərəfindən qeyd olunur, müəllim isə doğru cavabları lövhədəki Venn diaqramında yerləşdirir. Bundan sonra sinfə suallarla müraciət olunur:

– Zərbə-muğamların ifasında hansı şeir nümunələrindən istifadə olunur?

– Zərbə-muğam musiqisi olmasayıdı, bu iki musiqidə səslən-nən şeirlərin vəziyyəti necə oları-

2 Müəllim zərbə-muğamın klassik muğamlardan fərqi haqqında məlumat verir və onun ifasında şeirlərin rolunu aydınlaşdırır.

ZƏRBİ-MUĞAM VƏ POEZİYA

Zərbə-muğamlarda improvisasiya ritus təcəlliyyət təşkil etdir. Ona görə də hər müzakirə “Zərbə-muğam”, yəni “Ritmik-muğam”, soyulur. Zərbə-muğamlar əsərlərinə əsaslanırlar:

```
graph TD; Hərəkət[“Hərəkət”] --> ZM[“ZƏRBİ-MUĞAMLAR”]; Səməyət[“Səməyət şəhər”] --> ZM; Məmmədiyə[“Məmmədiyə”] --> ZM; Arəzbar[“Arəzbar”] --> ZM; Məni[“Məni”] --> ZM; ZM --> Heydər[“Heydər”]; ZM --> Orxan[“Orxan”]; ZM --> Qarabağ[“Qarabağ şəhər”]; ZM --> Kərimşah[“Kərimşah”]
```

8/4 xana dördüncü nüümə, yan aylıqları yüksək. “Arazbarı” arəzbarı ifa olunur. Ona mahir ifaçaların biri xəndəki Seyid Süsinək adlı “Arazbarı” Flavili, rayonu və oxu qorqu olan Cəmşid Azaibayev mənzində yaradılmışdır. Adıtan, bu zərbə-muğamın ifasında aşiq şeirlərin istifadəsi olur.

Üzeyir Hacıbəyli “Səf” mövzusundan qəbul edilmiş “Arazbarı” zərbə-muğamı əsasında simli sinf orkestri Dillər eynisi adlı yaradılmışdır. “Tərti və Məməni” operamızın həqiqəti pardəstində da həsənkənar “Arazbarı”dan istifadə edərək ona simfoniki orkestrlik təqdimatı olunmuşdur.

Musiqi dəngək: Üzeyir Hacıbəylinin “Arazbarı” zərbə-muğamından bir parça sinfi alətlər orkestrinin ifasında



Niyazi Şəfiyev



Simli Məstər Orkestri

28

DİFERENSİAL TƏLİM

Ritmik muğamların adlarını söyləyir;

“Arazbarı” zərbə-muğamının adının mənasını aydınlaşdırır;

Zərbə-muğamlar haqqında şifahi təqdimat edir.

Zərbə-muğam ifaçılarının adlarını sadalayır;
Zərbə-muğamın ritmini əl çalmaqla tutur.

LAYİH

Zərbi-muğamlarda istifadə olunan şeir nümunələrinin rolunun müəyyən edilməsilə əlaqədar informasiya mübadiləsi aparılır və bu mövzuda müzakirə təşkil olunur.

Mahnı Əgərəmək

QIŞ MAHNISI

**Məhəmməd Əfəzər Cəvansirovun,
sözləri Tofiq Mütəllibovudur,**

1. Bir tarafa yığır qız,
Tez gəlin siz, sənətlər.
Ağ geyimlər rəsə, dəf.
Şəhərətən mərəyən.

II. Gisənlərlər surətlər,
Buz həftiyələr yemətlər.
Dəbəs gülər, çoxşər.
Şəhər soyan kükürlər.

Nəşrət:
Qız galibdir, qız galib,
Bu yerdə xox galib.
Neyləşən qız həzir,
Dəst olsın həzir ləzir.

BUNU DA BILIN:
Dünya ələrəti bəstəkar Tofiq Əliyev "İntizər" operasında, möğənə "Qarabağ şəhərətən" adlı istifadə etmişdir. Operanın librettosu müəllifi Nargiz Paşayeva vədir.

Firangiz Əliyeva

Nargiz Paşayeva

Sənət və Təqdimatlar:

- "Arazbarı" hansı janrda id muziqi nümunəsidir?
- "Arazbarı" instrumental səsini hansı bəstəkar işlədiyi?
- "Qız mahnisi" nə zülməkənə edəcək qız keçəndə rəsmi təxərdürünə, həm məkmətə hansı sətirlərinə rəsmi həzicərdi?
- Şəhid Şəhərətən həqində arəsərdən aperən. Xanandən id ad roqanın müzəyyəsəldərin.
- Arif Babayevə Məsələ "Qarabağ şəhərətən" zərbi-muğamını dinləyin. Bu möğəmən nizə-zərbi-muğam adlandırmaşsun aylardırdırmağın ezelgin.

Yənə Təbə üzvindən axtarın qəlin nəçər növbəsi: "Qarabağ şəhərətən", zərbi muğam. Arif Babayev.

Belə nəticəyə gəlinir ki, zərbi-muğam musiqisi olmasaydı, onda istifadə olunan aşiq şeir nümunələri yalnız şeir kimi oxunardı.

MAHNI ÖYRƏNƏK

Yeni il bayramına həsr olunmuş Əfsər Cəvansirovun Tofiq Mütəllibovun sözlərinə bəstələdədiyi "Qış mahnısı" əvvəlcə frazalarla, sonra isə musiqi cümlələri ilə öyrənilir.

Mahnının müəllifi ilə tanışlıq müxtəlif cür ola bilər:

- Müəllim tərəfindən təqdimat şəklində.
- Şagirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabın qarşısında "+" işarəsi qoyun)

1. "Arazbarı" hansı muğam janrına aiddir?

- a) Muğam dəsgahı b) Zərbi-muğam

2. "Arazbarı" zərbi-muğamını hansı bəstəkar simli alətlər orkestri üçün işləmişdir?

- a) F.Əmirov b) Q.Qarayev c) Ü.Hacıbəyli

LAYIHƏ

12. ROMANS VƏ QƏZƏL



MƏQSƏD: 1. Klassik Azərbaycan romans janrının yaradılmasında qəzəl janrının rolunu başa düşdüyünü izah edir. 2. Mahnını not və mətni ilə birsəsli oxuyur.

Bu mövzunun öyrənilməsində şaxələndirmə, beyn həmləsi, müqayisə, Venn diaqramı və müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1 Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin "Sənsiz" qəzelinə bəstələdiyi eyniadlı romans səsləndirilir.

Tədqiqat suali kimi "*Azərbaycanda romans-qəzəl janrını kim yaratmışdır və o, hansı dahi klassik şairimizin yaradıcılığından istifadə etmişdir?*" — verilə bilər.

Tədqiqatın aparılması üçün lövhəyə dahi şairimiz Nizami Gəncəvinin və dahi bəstəkar Üzeyir Hacıbəylinin şəkilləri qoyulur.

Lövhədəki şəkillərin altında adlar yazılmadığından, müəllim şagirdlərə belə sual verir:

— Lövhədəki şəkillərdə kim-lər təsvir olunublar?

Uşaqlar suallara cavab verirlər.

2 Müəllim romans və Azərbaycanda bu janrın yaranması haqqında, eyni zamanda romans-qəzəl janrının yaranması ilə əla-qədar qısa məlumat verir. İlk romansın Azərbaycanda Asəf Zeynallı, ilk romans-qəzəl janrının isə Üzeyir Hacıbəyli tərəfindən yaradıldığı şagirdlərə çatdırılır.

ROMANS VƏ QƏZƏL

Nizami Ganjavi

Asəf Zeynallı

2

1

Mətnin öyrənilməsi

SƏNSİZ

Məşhur Uzeyir Hacıbəylinin, adətə Nizami Gəncəvi adıdır.

Hər gəsən olər kədər, qısa, fəlsəfə sənəti.
Hər nəfəs qədəm, hədr getdi o saat sənəti.
Sənəti ol məlli slayın vəndiməniş qılıbmı, jura,
Hərinci yandı emmən, yox dala tapıt sənəti.
Başqa hər yarın nevvatənən, er üzüñ malik,
Hiləmən, son da dedim: "Yox yurdun hanəti sənəti!"
Sən manıñ qəlbissi latkını, mən qıl olər künflü,
Sən sezzən, mən sezzən, hər bayan, xat, səməz!
Sən Nizamidən aqar arçoxym olsan da, gülüm,
Gəz-gündüz arçılı, səməz! mən sənəti!

ROMANS VƏ QƏZƏL

Romans — sən və instrumental (çox zaman forte-piano) müşayitə oxunma ursağıdır. Azərbaycanda romans janrını yaradıcıları bəstəkar Asəf Zeynallı olub.

Azərbaycan müsiquində romans-qəzəl rəylərinə dair janr da var. Romans-qəzəl janrı 1940-cı illərdə Uzeyir Hacıbəylinin yaradılığında meydana gəlib. Daha Nizami Gəncəvinin 800-illik yubileyi minnətində Üzeyir Hacıbəyli şairin ikinci şəxsi, əsəri "Sənsiz" (1941) və "Səvgili emmən" (1943) romansları yaradı. Bunaqla da romans-qəzəl janrının təməni qoydu.

"Sənsiz" və "Səvgili emmən" romans-qəzəl ixtiraçı fəsildən əksər əzəmətli azadlıqda hazırlanmışdır. Mənimlə, əzəmətli milli kollektiv işlərindən. Uzeyir Hacıbəylinin hər ikinci romansı qələmə sıyrılmış adət ifadəti metodikiyyətə malikdir.

"Sənsiz" və "Səvgili emmən" romanslarının ilk ifaçıları dəniz gəhərliliyi nüfuzlu Büləbəl olub.

30

DİFERENSİAL TƏLİM

Romans-qəzəl janrının yaranması haqqında fikrini bildirir;

Onun romans janrından fərqini göstərir;

Romans-qəzəl janrında yazmış bəstəkarların adını söyləyir.



Məzmuna uyğun şəkillər çəkir;
Əl çalmaq və ayaq tappiltisi ilə romansın ritmini tuturlar.

LAYİHƏ

Üzeyir Hacıbeylinin “Sənsiz” və “Sevgili canan” romans-qəzəllərinin yaranmasında Nizaminin qəzəllərinin əhəmiyyəti ətrafında informasiya mübadiləsi aparılır və bu mövzuda müzakirə təşkil olunur.

VƏTƏNİMDİR
Müziqisi Süleyman Ələsgərovun,
məsləti Məhəmməd Füzulininidir.

Məhəmməd Füzuli

Panbəy dəftərinin içəri nüshəndə sadənlən,
Dəri sündəqsən ibbasın hadur, əlsən kəsənlən.
Cəm canan dilənlən, verənənələn olma, ey dill!
Na nıra svayolların, ol ne sonnır, ne möndlən.
Rəfənum tərk, Fizuli, səri-kıymı yərən,
Yətanımdır, yətanımdır, yətanımdır, yətanımdır.
Məhnət yada salaq və xanqaq

QALIBLƏR MAHNISI
Müziqisi Qəmbər Hüseynlinin,
məsləti Mələkər Ziyatayınınidir.

SORU VƏ TƏSVİR

1. Romans nədir?
2. Romans-qəzəl nədir?
3. Üzeyir Hacıbeylinin garadılığı kənni romans-qəzəlləri təsvir edir?
4. "Romans" və "romans-qəzəl" janrlarının oxşar nə fərqi?
5. Məqədar müğənni Büləll kəşqəndə oxşadırsa nədir?

Məğənninin adı: ...

31

Bələ nəticəyə gəlinir ki, əgər Nizaminin adı çəkilən qəzəlləri olmasaydı, onda Üzeyir Hacıbeylinin qeyd olunan romans-qəzəlləri də olmazdı.

MUSIQİ DİNŁƏYƏK

Bəstəkar Süleyman Ələsgərovun Məhəmməd Füzulinin sözlərinə yazılmış “Vətənimdir” romans-qəzəli səsləndirilir, sonra notla bir parça ifa olunur.

Vətənpərvlik mövzusunda olan, Qəmbər Hüseynlinin Ələkbər Ziyatayın sözlərinə yazdığı “Qaliblər mahnisi” yada salınaraq bir daha ifa olunur.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabın qarşısında “+” işarəsi qoyun)

1. “Sənsiz” və “Sevgili canan” romans-qəzəlini yazan bəstəkarın adı nədir?

a) A.Zeynallı b) M.Maqomayev c) Ü.Hacıbeyli
2. “Vətənimdir” mahnısının sözlərini kim yazmışdır?

a) Nizami b) Nəsimi c) Füzuli

LAYİH

35

MUSIQİ VƏ TƏSVİRİ İNCƏSƏNƏT

13. MUSIQİ VƏ TAHİR SALAHOVUN YARADICILIĞINDA “XƏZƏR” MÖVZUSU



MƏQSƏD: 1. Musiqi ilə təsviri incəsənət arasında əlaqələr olduğunu izah edir. 2. Musiqi əsərlərindəki emosional obrazların yaranmasında bədii nümunələrin rolunu şərh edir. 3. Mahnını kollektiv tərkibində birsəsli oxuyur.

Bu mövzunun öyrənilməsində şaxələndirmə, beynin həmləsi, müqayisə, Venn diaqramı və müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1

Böyük rus bəstəkarı Nikolay Rimski-Korsakovun “Sadko” operasından “Okean-göy dəniz” və “Dənizi fəth edənlər” sənədli filmindən bəstəkar Qara Qarayevin bu filmə yazdığı musiqisi təqdim olunur.

Tədqiqat suali kimi **“Hansi Azərbaycan Xalq rəssamının yaratdığı əsərlərdə Xəzər mövzusu öz əksini tapmışdır?”** — verilə bilər.

Tədqiqatın aparılması üçün şagirdlərə təklif olunur ki, bu təsvirlərdən musiqiyə uyğun olanının adını söyləsinlər.

Bundan sonra şagirdlərə suallarla müraciət olunur:

— Nikolay Rimski-Korsakovun “Sadko” operasından dinlədiyiniz musiqi haqqında nə deyə bilərsiniz?

— Dinlədiyiniz “Dənizi fəth edənlər” filminə bəstəkar Qara Qarayevin yazdığı musiqi haqqında nə deyə bilərsiniz?

2

Müəllim musiqinin və təsviri incəsənət nümunələrinin məzmun uyğunluğu, hər bir incəsənət əsərində müəyyən obrazın öz əksini taplığı haqqında məlumat verir.

MUSIQİ VƏ TAHİR SALAHOVUN YARADICILIĞINDA “XƏZƏR” MÖVZUSU

Musiqidən başqa tələb edilən şəhərərər vər. Birçox dinləşək, həm məstəfi məsləhətlərlərər göy gurnikanınm, dərisi qəlitənənm, su şuritanınm, xəzər mövzusunu və s. məsələ dəyə bilərik. Bəsər nəsəni musiqidən iddialı təsənnütlərər gizli həsrini inqəsəti etmər yaradır. Ya da skəkə, gizli inqəsəti etmər hərəkətlərər möslig yaradır.

Rus bəstəkarı Nikolay Rimski-Korsakovun “Sadko” operasından “Okean-göy dəniz” sənədlik livəsinin dinləşələrə, vəsən Naxış Rəffrovunun “Aqşənə rəngli dənizlərə” etmər giz inqəsəti galır.

Musiqini gizli salaq və dildəyik

N.RIMSKI-KORSAKOVUN “SADKO” OPERASINDAN “OKEAN-GÖY DƏNİZ”

1

Dənəlli, musiqini demək məsləhətlərər təsirli inqəsəti etmər dəyə bilər. Hətta müsləhət və rəssəmliklər iplədən vəzifə, redərt, rəqqəşlik kimi ortuq terminləri de vəzifə.

Qara Qarayevin “Dənizi fəth edənlər” adlı məsəlli filmində musiqi de gərgin, dilgəli dəniz təhrəs vəzifə.

Musiqi dildəyik

“Dənizi fəth edənlər” filmindən bir pərgə

Musiqi Qara Qarayevindər

Bu musiqi əsərinin dildəyandırıq vəzifə-bəzəqəni Xəzərinin hərəkəti, həm de sakit suların göy döyüni galır.

Tahir Salakov

DİFERENSİAL TƏLİM

Musiqi ilə təsviri incəsənət nümunələri arasında əlaqələr haqqında fikir söyleyir;

Musiqi nümunələrinə uyğun təsviri incəsənət əsərlərinin adlarını söyleyir.

Dəniz mövzusuna uyğun şəkil çəkir;

Yaradıcılığında dəniz mövzusuna müraciət etmiş rəssamların adını söyleyir.

Musiqi və rəssamlıq sənətində oxşar olan terminlərlə əlaqədar informasiya mübadiləsi aparılır və bu mövzuda müzakirə təşkil olunur.

2

Xəlq rəssamı Tahir Salakovun "Təmizçilər" və "Yeni dans" əsərləri müsəlman Xəzərənən mövzularını əks etdirir.

Həm Qara Qarayev, həm də Tahir Salakov dəniz obrazı yaradı. Hər ikisi isə Xəzər obyektlərini - Qara Qarayev musiqisini, Tahir Salakov isə təsviri işləndirdi.

Mahnı dialogu

GƏNCLİK MAHNISI

*Musiqisi Qara Qarayevin,
sözləri Felegə Dolmatovskinindir.
Tərcümə edən Vəsiyyə Həsənovdır.*

I
Dolğun Xəzər bəzəndir,
El qətnənən bir şəhər.
Bu şəhərdən, lu yerdən,
Görünüb həq kəşər.
Nəşrət:
Bir vəzirlik, iftizəlik,
Dərin şəhərə edən,
Bürcülərə dələkəfən,
Qoşqışın var, qoşqışın.

II
Hər pəndin gər dəlli, ləz,
Eləmə çəki; hər gəsə, hər güləs.
Şəhərlik və dərtlik,
Bəta bəltəsə dans.

Nəşrət:

Jurnal Və əməkciyi

1. Tahir Salakovun Xəzər hərəkəti əsərləri haqqında
2. "Gənclik mahnisi" fibridində hərəkəti müəllifi mi? (cədvəldən)
3. Aghəsiz Həsimova və "Bələdliyə" rəsimi gruppunun işləmə "Səsən Ərzığın" mahnısının dilinə. Rəsmi Mirlidi və Məmməd Adıxan "Səsən Ərzığın" mahnısının ilə Tahir Salakovun xərəkəti nəşr edildi.

FuTuRa üzrindən xəzərənən əgər aqar olırsan: "Səsən Ərzığın" mahnısının dilinə", Aghəsiz Həsimova, "Bələdliyə" rəsimi gruppı.

35

Belə nəticəyə gəlinir ki, Azərbaycan və dünya mədəniyyətində mövzü baxımından bir-birinə oxşar musiqi və təsviri incəsənət əsərləri mövcuddur.

YARADICI TƏTBİQETMƏ

3

Qara Qarayevin şair Yevgeni Dolmatovskinin sözlərinə bəstəlediyi "Gənclik mahnısı" öyrədilir. Xəzər dənizi ilə əlaqədar bir neçə təsvir şagirdlərə təqdim olunur və mahnıya uyğun gələn şəkilləri göstərmək tapşırılır.

Musiqi və təsviri incəsənət nümunələrinin müəllifi ilə tanışlıq müxtəlif cür ola bilər:

1. Müəllim tərəfindən təqdimat şəklində.
2. Şagirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabin qarşısında “+” işarəsi qoyun)

1. “Dənizi fəth edənlər” filminin musiqisini kim yazmışdır?

- a) A.Məlikov b) F.Əmirov c) Q.Qarayev

2. Q.Qarayevin “Gənclik mahnısı”nın xarakteri necədir?

- a) Vals b) Şux, oynaq c) Qəmli

LAYIHƏ

37

14. MUSIQİ VƏ TOĞRUL NƏRİMANBƏYOVUN YARADICILIĞINDA MUSIQİLİ LÖVHƏLƏR



MƏQSƏD: 1. Musiqi ilə təsviri incəsənət arasında əlaqələr olduğunu izah edir. 2. Musiqi əsərlərindəki emosional obrazların yaranmasında bədii nümunələrin rolunu şərh edir. 3. Mahnını kollektiv tərkibində birsəslə oxuyur.

Bu mövzunun öyrənilməsində şaxələndirmə, beynin həmləsi, müqayisə, Venn diaqramı və müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1

Klarnet, zurna və nağara üçlüyünün ifasında “Tərəkəmə” Azərbaycan xalq rəqsi səsləndirilir.

Tədqiqat suali kimi “*El şənliliklərində istifadə olunan musiqi alətləri və ansambları haqqında hansı Azərbaycan rəssamları əsərlər yaratmışdır?*” — verilə bilər.

Tədqiqatın aparılması üçün rəssam Toğrul Nərimanbəyovun “Buzovna kəndində bayram” və “Bakıda toy” əsərləri şagirdlərə nümayiş etdirilir. “Tərəkəmə” xalq rəqsi ilə nümayiş etdirilən əsərlər arasındakı uyğunluq araşdırılır. Lövhədə çəkilmiş Venn diaqramında əsərlərin oxşar və fərqli cəhətləri qeyd olunur.

**MUSIQİ VƏ TOĞRUL NƏRİMANBƏYOVUN
YARADICILIĞINDA MUSIQİLİ LÖVHƏLƏR**

2

Her hərəkət əsaslı şəhərə və ya mənzili ilə əlaqədar bir təcəlliş sayfı təməməsinə təsdiq etmək həmçinin hərəkətən əlavə olaraq yadınanın dispası. Musiqi ifaqətlərinə təsdiq həmə qədim Mədən ilə əlaqədarlığından da olsun tapşırılır.

Toğrul Nərimanbəyovun “Bakıda toy” adlı rəsmi; tabloda Bakı adət-ənənələrinə uyğun keçmişlərin həyətini təsvir edilir. Tabloda təsvir sənədli sənədlərini oldığı həmişə qəzəbədə. Nəməli təsvirlər, həmə sənədli sənədlər belə musiqinə təsdiq altındadır.

1

Musiqi diaqramı və sənəd neşəq

TOĞRUL
(Azərbaycan rəssamı)

Allegretto

2

Qədim zamanlardan bu günümüzdək musiqi ilə təsviri incəsənət əsərlərinin vəhdəti izah edilir və ona uyğun incəsənət əsərləri nümayiş etdirilir.

DİFERENSİAL TƏLİM

Musiqi ilə təsviri incəsənət nümunələri arasındakı əlaqələr haqqında fikir söyləyir;

Musiqi nümunələrinə uyğun təsviri incəsənət əsərlərinin adlarını söyləyir.

Dəniz mövzusuna uyğun şəkil çəkir;

Yaradıcılığında dəniz mövzusuna müraciət etmiş rəssamların adını söyləyir.

LAYİHƏ

Azərbaycan xalq musiqi nümunələrinin məzmununun rəssamlıq əsərlərində eks olunduğu haqda, musiqi və rəssamlıq sənətində oxşar olan terminlərlə əlaqədar informasiya mübadiləsi aparılır və bu mövzuda müzikər təşkil olunur.

Mahnı öyrənək

MƏnim BAĞIM
Musiqi: Qəmbər Hüseynlinin
səsləri: Gəray Fəzlinin

1
Gəlin, ar uşaqı,
Gəlin həyəti,
Bəzən lər gülər,
lər yarğalar.

II
Bəzən uşaqlar idil,
Ağar münasib,
Hər ağaca dibim,
Ara da pəkəməm.

III
Mənim qızım gəlin,
Hər ağac, hər qız,
Həgət lər vəsət,
Bəzən uşaq.

Sən top xarakteri, 6/8 xəzən rəqslidi, "Mənim həyəti" mənimdən-oxu xəzin və xəz yuxarı quladı embədşəyi var.

Sənlik və təsviri:

1. Təqribən "Tarakən"ın hərəkəti məsələ
əməkdiyi azəməti təsvir edir?
2. Azəməti kəsir?
3. "Tarakən" rəqsinin məsələsi dövri, ilə rəqs ilə
Təqribən Nərimanbəyovun "Buzovna kəndində bayram" tablo
məsələ-rəqşyəsinin məsələsi edin.

Təqribən üzərində extarən əlində oysa səslər: Azərbaycan
məsələ rəqsləri, "Tarakən" - rəqs.

Belə nəticəyə gəlinir ki, hər bir musiqi əsərinin özünəməxsus məzmunu və xarakteri olduğundan rəssamlar bu xüsusiyyətləri öz rəsm əsərlərində göstərə bilirlər.

MAHNI ÖYRƏNƏK

Bəstəkar Qəmbər Hüseynlinin şair Gəray Fəzlinin sözlərinə yazdığı, sən rəqs xarakterli, 6/8 xanə ölçülü, "Mənim bağım" mahnısı öyrədirilir.

Musiqi və təsviri incəsənət nümunələrinin müəllifi ilə tanışlıq müxtəlif cür ola bilər:

1. Müəllim tərəfindən təqdimat şəklində.
2. Şagirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabin qarşısında “+” işarəsi qoyun)

1. “Tərəkəmə” rəqsinin xarakteri necədir?

- a) Cəld, oynaq b) Kədərli

2. “Buzovna kəndində bayram” rəsm əsəri kimə məxsusdur?

- a) T.Salahov b) T.Nərimanbəyov c) M.Abdullayev

LAYİHƏ

15. MUĞAM DƏSGAHLARI



MƏQSƏD: 1. Müğamlı təsviri incəsənət arasında əlaqələri izah edir. 2. Mahnını not və mətni ilə birsəsli oxuyur. 3. Mahnını kollektiv tərkibində birsəsli (unison) oxuyur.

Bu mövzunun öyrənilməsində saxələndirmə, beynin həmləsi, müqayisə və müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1 “Rast” müğamından bir parça tarın, kamancanın və Zülfü Adıgözəlovun ifasında səsləndirilir.

Tədqiqat suali kimi “*Dinlənilən musiqi nümunələri arasında hansı oxşar və fərqli cəhətlər vardır?*” — verilə bilər.


Tədqiqatın aparılması üçün səslənmə müddətində Toğrul Nərimanbəyovun “Muğam” əsəri lövhədən asılır. Tədqiqatın gedişində “Bizim ölkə” mahnısı səsləndirilir və onun “Rast” müğamına əsaslandığı aydınlaşdırılır.

Bundan sonra şagirdlərə sualar verilir:

— Dinlədiyiniz müğamda neçə musiqiçi iştirak edir?

— Rəssam Toğrul Nərimanbəyovun “Muğam” əsərində neçə musiqiçi görürsünüz?

2 Hər bir müğamin özünəməxsus məzmunu və insana emosional təsiri mövcuddur. Mehəz bu xüsusiyyətlərdən istifadə edən rəssamlarımız müğamın məzmununu təsviri incəsənət nümunələrində çəkməyə başladılar.



38

DİFERENSİAL TƏLİM

Muğamların növləri haqqında fikir söyləyir;

Muğam dəsgahlarını instrumental müğamlardan fərqləndirir.

Muğam mövzusuna uyğun təsviri sənət əsərlərinin adını söyləvir;
Toğrul Nərimanbəyovun “Muğam” əsərindəki ifaçıları cədaiqləri musiqi alətlərinə görə fərqləndirir.

LAYIHƏ

Rəssamlarımızın Azərbaycan müğamlarının məzmununa uyğun gələn təsviri incəsənət nümunələri ətrafında informasiya mübadiləsi aparılır və bu mövzuda müzakirə təşkil olunur.

Nalla birsəslə oxuyaq

BİZİM OLĞU
(Azərbaycan xalq mənşəsi)

Arımlı

Bu xalq mənşəsi "Rast" müğamına əsaslanır.

"Rast" müğamını əsaslaşıda mənşə oxuyaq

BİP-BİPIN NƏĞMƏSİ

Mənşəsi Fikrət Əmirovun, sözü Teymur Elçininidir.

Üçlü gəylər	Gölməşən, Aydan	Düyəm Mərisə
Bütün peykiñils,	Selim və səs,	Dalımcı taxım,
Böylədi yeras yol gedəri his,	Nəqna deyimən,	Uləmətlər manə
Bip-bip, bip-bip,	Şəqərlər, səsən,	Yaxşemər, voxən,
Göylər min rəngədir. (2)	Bip-bip, bip-bip,	Bip-bip, bəp-bəp
Birdən ulduzlar,	Derdənlər gəylər. (3)	Göldəşin hər az
İste nə qəşqənür,	Məmə har ulduz,	Görüşənkək ləç
	Məlin sañlı sıxlər,	Darıxınaq olmaq,

Fikrət Əmirovun 6/8 kala ölçüsündə, synqon, son, rəqə narətkəti "Bip-bipin nəğməsi" "Rast" müğamına əsaslanır.

Şəhər və tarixiyyatın

1. Müğam dəsgahı nədir?
2. Müğam dəsgahının tərkib kissələri necə adlanır?
3. Vəzən-instrumentasiya müğam dəsgahları hansı poeziyi nümunəsi istifadə edərlər?
4. Arif Babayevin ifadəsi "Rast" müğam dəsgahının dəstəsi nədir? YouTube üzərində oxurları üçün açıq şəhər: Arif Babayev. "Rast" müğam dəsgahı.

39

Belə nəticəyə gəlinir ki, klassik Azərbaycan müğam dəsgahlarının məzmununa uyğun olan rəsm əsərlərinə Azərbaycan rəssamlarının yaradıcılığında rast gəlmək mümkündür.

YARADICI TƏTBİQETMƏ

Fikrət Əmirovun şair Teymur Elçinin sözlərinə bəstələdiyi "Rast" müğamının üstün-də yazılmış "Bip-bipin nəğməsi" öyrədilir. Uşaqlara çatdırılır ki, Azərbaycan müğamı məşhur xanəndə Alim Qasımovun ifasında kosmosa göndərilmişdir.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabın qarşısında "+" işarəsi qoyun)

1. "Rast" simfonik müğamı hansı bəstəkara məxsusdur?

- a) S.Ələsgərov b) F.Əmirov c) Niyazi

2. "Bip-bipin nəğməsi" hansı müğama əsaslanıb?

- a) "Şur" b) "Segah" c) "Rast"

LAYİH

41

16. MUSIQİDƏ VƏ TƏSVİRİ İNCƏSƏNƏTDƏ SÜLH MÖVZUSU



MƏQSƏD: 1. Sülh mövzusunda yazılmış musiqi və təsviri incəsənət nümunələri arasında əlaqələr olduğunu izah edir. 2. Mahnını not mətni ilə fərdi və kollektiv tərkibində birsəslə oxuyur.

Bu mövzunun öyrənilməsində saxələndirmə, beynin həmləsi, müqayisə və müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1

Qara Qarayevin “Məktəblilərin sülh haqqında mahnısı” səsləndirilir.

Tədqiqat sualı kimi “*Qara Qarayevin “Məktəblilərin sülh haqqında mahnısı”nın mövzusuna uyğun hansı rəssamların əsərlərini tanıyırsınız?*” — verilə bilər.

Tədqiqatın aparılması üçün şagirdlərə içərisində dinlənilən mahnının xarakteri ilə əlaqədar üç müxtəlif cavab (şən, təntənəli, qəmli) yazılmış iş vərəqləri paylanılır. Şagirdlərə bu üç cavabdan doğrusunu təyin edib qarşısında “+” işarəsi qoymaq tapşırılır. Lövhəyə İspaniyanın məşhur rəssamı Pablo Pikassonun “Sülh göyərçini” rəsmi asılır.

Bundan sonra Cövdət Hacıyevin “Sülh uğrunda” simfonik poemasından bir parça səslənir.

Şagirdlərə suallar verilir:

- Dirlədiyiniz mahni nəyə həsr olunub?
- “Sülh uğrunda” simfonik poemasından dirlədiyiniz parçanın xarakteri necədir?
- Mahnının bəndi, yoxsa nəqrəti zildən səslənir?
- Uşaqlar, göyərçin nəyin simvoludur?

Şagirdlər suallara cavab verirlər.

**MUSIQİDƏ VƏ TƏSVİRİ
İNCƏSƏNƏTDƏ SÜLH MÖVZUSU**

1949-ən lədə Parisdə keçirilmiş Sülh Tarafdarlarının Birinci Ümumiyətin Konsertinin reaksiyaları mövcud olan 1949-cu ilin 15-ci dekabrında. Pablo Picasso isimlədi. Plakatda dəfələrinə da weyin bordaj tutmuş ağ göyərçin təsviri edilmişdi. Gəlin eddi “Sülh göyərçini” di.

**Kamil Nacəfovda
“Anı və ugur”**

Büyük Azərbaycan bəstəkarı Qara Qarayevin nəry tempində, tarzlı mənzili “Məktəblilərin sülh haqqında mahnısı” 18 artıq təməlmişdir. Müsəlman “Rəbb” mənasını frasaında yaradmışdır. Bu məsələ, təməlində Qara Qarayevin “Məktəblilərin sülh haqqında mahnısı” rəsmi asılır.

Mahnını gəde salıq və xofra oynayınq dırıjorlaq və dək

**QARA QARAYEVİN “MƏKTƏBLİLƏRLƏRİN
SÜLH HAQQINDA MAHNISI”**

Orkestr tempində

40

2

Sülh mövzusu bütün dövrlərdə incəsənət xadimlərini cəlb etmiş və onların sülhə həsr olunan əsərlər yaratdıqları haqqında uşaqlara məlumat verilir.

DİFERENSİAL TƏLİM

Sülh mövzusunda təsviri incəsənət və musiqi əsərlərini sadalayırm, onlardan nümunələr ifa edir.

Sülh mövzusuna aid şəkillər çəkir;
Dinlədiyi mahniya uyğun əl çalır və mars hərəkətləri edir.

LAYIH

Pablo Picasso'nun "Sühl göyərçini" əsəri ətrafında informasiya mübadiləsi aparılır və bu mövzuda müzakirə təşkil olunur.

Məhnət döyüşək: Cədəd Hacıyevin "Sühl uğrunda" simfonik poemasının bir parçası

Cədəd Hacıyev "Sühl uğrunda" əsərlərdə öyrənir, ən nüümənə profəsionalları işləndirdi. Dəri dilindəki gizləndirmələr və sar qəvelələrin məharətləri gəlir. Sənədli saylı şərh qalıb gəlir.

Cədəd Hacıyev, həşərini sinfoniyaya, orkestriyaya, ballada, sonata kimi bir sənədli missiqi əsərində işləməlidir. Bəstəkar, eyni zamanda pedeqşil fəaliyyəti da işğal olurdu. Ağın Əlliñə, Oktay Kazım, Oytar Rəsətov, Gülnaz Abdullaçəzə, Rəşid Nəbiyoglu kimi bestəkarlarla yekənəstəndə ommalılığı müvafiqdir.

Mahnəti nəslər üzərində işləmək

ZƏFƏR BİZİMİMDİR

Musiqi Şəfiqə Axundovanın, sözleri Abdulla Şaiqin

Fazıləddin
Qəzəll - hər keç poq - dan - cə xə - in də - emi.
Bu - a - məl - ci - sp - m - yes - q - lu - m - am. Gəz -
di - ri - se - sim - ə - n - a - xəl yux - di - da.
Yux - da - ar - et - lo - at - rəsəd - se - du - tən - ibi.

Şəhər
1. Pablo Picasso həndir nə unut bəsən mənəniñ işgərəsin? 2. Cədəd Hacıyevin "Sühl uğrunda" simfonik poemasının müəllifi nədir? 3. Bestəkar Rəşid Şəfiqə "Göyərçinkəñ bəz" neyməniñ düzgün. Göyərçinəñ səkkizəndə olmasa mənəndə nəsən təsir edildi? Tezlikdə təxərükəndən istənən ləğün aşpar əsərə: Rəşid Şəfiqə, "Göyərçinkəñ bəz".

1

3

41

Belə nəticəyə gəlinir ki, mahnilarda sühl mövzusu olduğu kimi rəssamlıq əsərlərində də bu mövzuya rast gəlinir və bunun ən yaxşı nümunəsi ispan rəssamı dünya şöhrətli Pablo Picasso'nun "Sühl göyərçini" əsəridir.

YARADICI TƏTBİQETMƏ

3

Musiqisi bəstəkar Şəfiqə Axundovanın, sözleri Abdulla Şaiqin olan "Zəfər bizimdir" mahnısı öyrədilir və şagirdlərə tapşırıq verilir.

Musiqi və təsviri incəsənət nümunələrinin müəllifi ilə tanışlıq müxtəlif cür ola bilər:

1. Müəllim tərəfindən təqdimat şəklində.
2. Şagirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabın qarşısında "+" işarəsi qoyun)

1. "Sühl göyərçini" rəsmi kim çəkib?

- a) T.Nərimanbəyov b) T.Salahov c) P.Pikasso

2. "Sühl uğrunda" simfonik poemasını kim yazmışdır?

- a) Q.Qarayev b) Q.Hüseynli c) C.Hacıyev

LAYIH

17. MUSIQİDƏ VƏ TƏSVİRİ İNCƏSƏNƏTDƏ NİZAMI GÖNCƏVİ OBRAZI



MƏQSƏD: 1. Dahi Azərbaycan şairi Nizaminin musiqidə və təsviri incəsənətdəki obrazları arasında əlaqə yaradır. 2. Mahnını kollektiv tərkibində birsəsli (unison) oxuyur.

Bu mövzunun öyrənilməsində saxələndirmə, beynin həmləsi, müqayisə və müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1

Bəstəkar Fikrət Əmirovun "Nizami" simfoniyasının I hissəsindən bir parça səsləndirilir.

Tədqiqat suali kimi "*Nizami-nin obrazı hansı musiqi və təsviri incəsənət əsərlərinde özünə yer tapmışdır?*" — verilə bilər.

Tədqiqatın aparılması üçün lövhədən Azərbaycanın Xalq rəssamı Qəzənfər Xalıqovun 1940-ci ildə çəkdiyi "Nizaminin portreti" asılır. Müəllim bu simfoniya və üümumiyyətlə, simfoniya haqqında qısa və aydın məlumat verir, bu janrıda yaranan Azərbaycan bəstəkarlarının adlarını qeyd edir, onların şəkillərini usaqlara göstərir. Bundan sonra isə Əfrasiyab Bədəlbəylinin "Nizami" operasından "Rənanın mahnisi" dinlənilir.

Müəllim şagirdlərə suallarla müraciət edir:

— Bakı şəhərində Nizami Gəncəvinin adı ilə əlaqədar muzey və kinoteatrlar vardır mı?

— Dahi Üzeyir Hacıbəylinin Nizaminin qəzəllərindən istifadə edərək yazdığı romansların adı nədir?

2

Dahi şəxsiyyətlərin obrazı həmisi sənətkarların diqqətində olmuşdur. Məhz dahi Nizaminin də obrazı həm musiqicilərimizin, həm də rəssamlarımızın yaratdığıları gözəl əsərlərdə öz əksini tapmışdır. Belə bəstəkarlardan biri Fikrət Əmirov, rəssamlardan biri isə Qəzənfər Xalıqovdur.

**MUSIQİDƏ VƏ TƏSVİRİ İNCƏSƏNƏTDƏ
NİZAMI GÖNCƏVİ OBRAZI**

Qəzənfər Xalıqov

Fikrət Əmirov da "Nizami" simfoniyasını 1947-ci ildə səsləndirdi. 1940-cı illərdə yaradılmış bu əsər əsərlərinə əlavə olundu. Nizami Gansevili Bakıda və Gəncədə əsərlərinə ətibələcətin məallifi Xalq rəssamı Fazıl Gümrüxzadədir.

Fikrət Əmirov portreti

Musiqi dəstəkçək: Fikrət Əmirovın "Nizami" simfoniyasının 1. hissəsinin bir page.

ŞÜXŞƏNİYƏT

Azərbaycanın simfonik musiqisinin, o-ئىلەمەن simfoniyalarının yaranması XX əsrin ikinci yarısında başlıdf edir. Görkəmli Azərbaycan bestəkarlarından Qəşə Qarayev, Fikrət Əmirov, Cübdət Hacıyev, Səlim Hacıbəyov, Arif Məlikov, Xəyyam Mirzəyev, Ağqan Əliyev, Füzər Əliyev və həqiqətən mənşəti yoxluqda gizlənmiş bestəkarlar yaradılar.

Dahi Nizamini əbəsi görkəmli Azərbaycan bestəkarı, Xalq artisti Əfrasiyab Bədəlbəyliyinə yaxınlığında "Nizami" operası 1940-ci ildədir. Operanın librettosunu bestəkarın əməkdarının, Məmməd Səid Ordubadlıca "Qızıl və qızılı" mənasında matəvəri assunda yazılıb.

42

DİFERENSİAL TƏLİM

Nizami Gəncəvinin sözlərinə yazılmış romans-qəzəlləri yada salır və melodiyalarını oxuyur;

Nizami obrazını yaranan rəssamlar və bəstəkarlar haqqında şifahi təqdimat edir.

"Odalar yurdu" mahnısının məzmununa uyğun şəkil çəkir;

Mahnının tempine uyğun el və ayaq hərəkətləri ilə ritmik müsəviət yaradır.

LAYIHƏ

Nizami obrazının musiqi və təsviri incəsənət əsərlərində əks olunması ətrafında informasiya mübadiləsi aparılır və bu mövzuda müzakirə təşkil olunur.

Musiqi dövrysik: Əfrasiyab Ədalbəylinin "Nizami" operasının "Rənnan" mahnıları

Nizami Gəncəvinin 800 illik yubileyi ərasında Üzeyir Hacıbəyli tərəfindən salınmış qazalarla əsərin əsasını əmək-namə-qazı kimi təqib təmədümü "Səsəz", "Şəxəz" namələri hazırlanmışdır.

Mahnı əlyazmaları

ODLAR YURDU

*Musiqisi Fikret Əmirovun,
səsəri Teymur Elçininidir.*

I. Qoləm nəslində gələn misqitək,
Bakıdır ləkəlindən döyülmən frak,
Gülü gələnləndə böyük galəcək.
Naparət:
Bəybiin obalar, ellər hər nəd,
Dər gəməyən edir Odlar Ələst.
II.
Dəstələmən eşqə vəndrən bəs,
Gül eyni, hər vərəc dəliklərləntz,
Bir vurur hər nəman fırıldakləntz.
Naparət:
III.
Sevdiyələ rüştər ommu hər om,
Dillərdə dələrə gəhəri, yom,
Zəfərələr vəldilər Azərbaycanı.
Naparət:

Sına! Ya Tapşırıqlar!

1. İlk dəfə Nizami Gəncəvinin portretini kim işləmişdir?
2. Nizami Gəncəvinin Cənəsə - Bəhədə qopulunun abidəsinin möəllifi kimdir?
3. "Nizami" simfoniyasının hənsi həmkərə təsəffüdən gəzdir?

43

1

3

Belə nəticəyə gəlinir ki, Azərbaycan mədəniyyətinin və incəsənətinin bir çox görkəmli nümayəndələri öz yaradıcılıqlarında Nizami Gəncəvi obrazına geniş yer vermişlər.

MAHNI ÖYRƏNƏK

Fikret Əmirovun şair Teymur Elçininin sözlərinə yazdığı "Odlar yurdu" mahnısı öyrənilir.

Musiqi və təsviri incəsənət nümunələrinin müəllifi ilə tanışlıq müxtəlif cür ola bilər:

1. Müəllim tərəfindən təqdimat şəklində.
2. Şagirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI (Düzgün cavabın qarşısında "+" işarəsi qoyun)

1. "Nizami" simfoniyasının müəllifi kimdir?

- a) Q.Qarayev b) Ü.Hacıbəyli c) F.Əmirov

2. İlk dəfə Nizami obrazını hansı rəssam yaratmışdır?

- a) T.Salahov b) Ə.Əzimzadə c) Q.Xalıqov

LAYİH

18. MUSİQİDƏ VƏ TƏSVİRİ İNCƏSƏNƏTDƏ MƏHƏMMƏD FÜZULİ OBRAZI



MƏQSƏD: 1. Büyük Azərbaycan şairi Məhəmməd Füzulinin musiqidə və təsviri incəsənətdəki obrazı arasında əlaqə yaradır. 2. Mahnını not mətni ilə fərdi və kollektiv tərkibində birsəsli oxuyur.

Bu mövzunun öyrənilməsində saxələndirmə, beynin həmləsi, müqayisə və müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1 Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından "Leyli və İbn Salamın dueti"ndən bir parça notla oxunur və bəstəkar Cahangir Cahangirovun "Füzuli" kantatasından II hissə səsləndirilir.

Tədqiqat suali kimi "*Məhəmməd Füzulinin obrazı hansı musiqi və təsviri incəsənət əsərlərində öz əksini tapmışdır?*" — verilə bilər.

Tədqiqatın aparılması üçün əvvəlcə "Leyli və Məcnun" operasından bir parça notla ifa olunur, sonra Xalq artisti Şövkət Ələkbərovanın və xor, simfonik orkestrin ifasında "Füzuli" kantatasından II hissə dinlənilir. Lövhədə Xalq rəssamı Sadiq Şərifzadənin "Füzulinin portreti" asılır. Bundan sonra şagirdlər müəllimin köməkliyi ilə dinlədikləri musiqinin melodiyasını notla oxuyurlar.

2 Müəllim böyük şair Məhəmməd Füzulinin haqqında məlumat verir. Nizami kimi Füzulinin də obrazının Azərbaycan bəstəkarı Cahangir Cahangirovun yaradıcılığında, eyni zamanda Xalq rəssamı Sadiq Şərifzadənin və digərlərinin yaradıcılığında eks olunması haqqında məlumat verilir.



MUSİQİDƏ VƏ TƏSVİRİ İNCƏSƏNƏTDƏ MƏHƏMMƏD FÜZULİ OBRAZI

Dahi Azərbaycan şairi və mütəfakkir Məhəmməd Füzulinin hayatı və yaradıcılığına həsr olunmuş operadır. Təxəsus dilində dəvəl, əsər və fərdi dilində isə komisiyyəvi əsərlər nüfuzlu olmuşdır. M.Füzulinin klassik poeziyasına növbəti inqilabçı yaradıcılığı, Onun "Leyli və Məcnun" poematı əsərində dəli bəstəkar Cəzayir Hacıbəyli 1908-ci ilədən etibarən yazmışdır. O bu inqilab-operası ilə 1920-ci ildən Azərbaycanda Leyli, bəlkə təsdiq olunmuş Saçılıq opera janrının əsərimi qoymuşdur. Operanın librettosu atisillidi, dəli bəstəkarın nüfuzudur.



"Leyli və Məcnun" operası sahnələndirilir

EMLƏK MƏMƏLİYƏT

Qadın və kişiçilərdən ibarət nəşr Məlyik xor kollektivi adı under. Cox zaman bu tip xora qarşıq xor idarəəsi. Baradə qadın solisti "soprano" və "altı", kişi solisti isə "tenor", "bariton" və "baş" adıllañdır.

Növbət nüvəqat

Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası

"Leyli və İbn Salamın dueti"ndən bir parça



44

DİFERENSİAL TƏLİM

Məhəmməd Füzulinin sözlərinə yazılmış romans-qəzəlləri yada salır və onlardan melodiyalar ifa edir;

Füzuli obrazını yaradan rəssamları və bəstəkarları tanırı.

"Besik nəğməsi" mahnısının məzmununa uyğun şəkil çəkir:
Mahnıya əl calmaqla ritmik müşayiət yaradır.

LAYIHƏ

Füzuli obrazının musiqi və təsviri incəsənət əsərlərində əks olunması ətrafında informasiya mübadiləsi aparılır və bu mövzuda müzakirə təşkil olunur.

Musiqi döntəyək:
C.Cahangirovun "Füzuli" kantatasının II hissəsindən bir parça

Cahangir Cahangirovun Məhəmməd Füzulinin qəsallarına yaxıq "Füzuli" kantatasında dahi qürin mələklərin obrası yaradılıb. Bu saatı dinkeliklər böyük Füzulinə portreti gələnə dənəsi gəlir. Kantatasın ssəsləri Füzulinin "Siz həqqiniz", "Səsi-hərrən" və "Mədi sənədən əsənlərdə" editi əy qəsli, töküllü editi "Füzuli" kantatasının bestəkarına yaradılmışdır.

Rəssam Səlim Şərifzadə 1968-ci ilə işlədiyi "Məhəmməd Füzuli" tablosu ilə böyük şairin tərkibin yeddiyəsi obəni həkk adlısək portretini yaradmışdır.

Mahnı naxışları

BESİK NƏĞMƏSİ
(Azərbaycan xalq mahnısı)

I Leyla dedim, yatağın,
Qəngiçlər hərəkətin,
Gül yastığına qəndə,
Şirin yuxarı təqəsən.
II Leyla dedim hərəkətin,
Korxan gedər enişə,
Yastığında gül bincin,
Düşəyində həməvə.
III Leyla dedim hərəkətin,
Şirin dedim hərəkətin,
Bəhəmənən qızıl hərəkətin,
Şirin dedim hərəkətin.

"Beşik nəğməsi" oxşarlıq yoldaşından əsaslılıq layihələrinə rəsənnə
da təsdiqləndi. Məlik "Şəgəl" üntümdə, 2/4 xəra dəqiqələndə. Həzzinə
əsasən aranıda ifa olunur.

Sənəti və işarələri:

- Azərbaycanda, sənət və Şəhər ilk operanı kim parçası?
- "Leyli və Məmməd" operası hansı şairin ssəslərinə sessənləndir?
- Füzuli obrazının incəsənətdə ilə dəfə hansı ssəslər parçasıdır?

Bele nəticəyə gəlinir ki, böyük şair Füzulinin obrazı Azərbaycan bestəkarları və rəssamlarının əsərlərində öz əksini tapmışdır.

MAHNI OXUYAQ

Azərbaycan xalq mahnısı "Beşik nəğməsi" öyrədilir.

Musiqi və təsviri incəsənət nümunələrinin müəllifi ilə tanışlıq müxtəlif cür ola bilər:

- Müəllim tərəfindən təqdimat şəklində.
- Şagirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabın qarşısında "+" işarəsi qoyun)

1. M.Füzulinin obrazını hansı rəssam yaradıb?

- a) S.Şərifzadə b) M.Abdullayev c) Ə.Əzimzadə

2. "Füzuli" kantatasının bestəkarı kimdir?

- a) Ü.Hacıbəyli b) F.Əmirov c) C.Cahangirov

LAYİH

19. MUSIQİDƏ VƏ TƏSVİRİ İNCƏSƏNƏTDƏ ANA OBRAZI



MƏQSƏD: 1. Musiqidə və təsviri incəsənət əsərlərində əks olunmuş ana obrazları arasında əlaqə yaradır. 2. Mahnını not mətni ilə fərdi və kollektiv tərkibində birsəslə oxuyur.

Bu mövzunun öyrənilməsində saxələndirmə, beynin həmləsi, müqayisə və müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1

Bəstəkar Cahangir Cahangirovun məşhur “Əziz ana” mahnısı səsləndirilir.

Tədqiqat suali kimi “*Ana obrazına hansı musiqi və təsviri incəsənət nümunələrində rast gəlirik?*” — qoyula bilər. Tədqiqatın aparılması üçün lövhədə məşhur italyan rəssamı Rafael Santinin “Florensiya madonnası”, Azərbaycan Xalq rəssamlarından Mikayıl Abdullayevin “Sevinc”, Toğrul Nərimanbeyovun “Ananın portreti”, Böyükəga Mirzəzadənin “Anamin portreti” əsərləri asılır. Müəllim suallarla şagirdlərə müraciət edir:

— Uşaqlar, yəqin, siz də öz ananızı sevirsiniz. Analara həsr olunmuş hansı əsərləri tanıyırsınız?

— Qarşıda analara həsr olunmuş hansı beynəlxalq bayram gəlir?

2

Müəllim “Ana” obrazının bəstəkar və rəssamlarımızın yaradıcılığında daima yer taplığı, bəstəkarlardan Cahangir Cahangirovun, Səid Rüstəmovun və b., rəssamlardan Mikayıl Abdullayevin, Toğrul Nərimanbeyovun, Böyükəga Mirzəzadənin yaradıcılığında tam dolğunluğu ilə əks olunduğu haqda məlumat verir.



MUSIQİDƏ VƏ TƏSVİRİ İNCƏSƏNƏTDƏ ANA OBRAZI

2

Rafael Santini, Florensiya madonnası

1

Musiqi dövlegək və notlu oxupay

“Ana” mövzusunda olan tanıdığı musiqi və incəsənət əsərləri haqqında şifahi təqdimat edir;

Bu mövzuda tanıdığı əsərləri müqayisə edir.



Cahangir Cahangirov

46

DİFERENSİAL TƏLİM

“Ana” mövzusunda olan tanıdığı musiqi və incəsənət əsərləri haqqında şifahi təqdimat edir;

Bu mövzuda tanıdığı əsərləri müqayisə edir.



“Anam” mahnısına el və ayaq hərəkətləri ilə ritmik müşayiət yaradır.

LAYIHƏ

Müəllimin köməkliyi ilə şagirdlərin son dörd ildə öyrəndikləri analara həsr olunmuş mahnilar yada salınır, onlar ətrafında informasiya mübadiləsi aparılır və bu mövzuda müzakirə təşkil olunur.

BUNU DA BILIN:

Cahangir Cəhəngirov "Anam" əlyazında tarz və sinfonik sekmə üçün vokal-simfonik formunu, "Bəstəqə hissində mahnı", "Füzuli", və "Nasim" kantatalarının, "Səhir", "Bisəya Cərid - 30", "Böyük Qəleb" oratoriyalarının, "Azad", "Məşhənnəmən tələyi" operalarının, "Təmizlər istəbəyən", "Dəli Kür" və s. hadisələrinə yaxşılaşdırması mövcudluğunun mülliətliyidir.

Mükəmməl Abdullayev, "Sevinc"

Mahnı Əlyazması

ANAM

Musiqi: Oqym Rəcəbov, Məşhənnəmənin İstəbəyəni

Nararəti:

I. Anan tax-a den psyl Al, bəzədə gəlmənəmədə. Arndi dər, ay kəp, Hərbiş seqmə tax, Ay nəşriban, ay nətl. II. Yoxsun sona giz dəsən, Qay bir ipdm-əsgərim. Ay nə, bəz məmən, Gəz nə yuxarı bəsək? Nəyəyarki enda bız? Özüm həməndə avvol.

"Anam" mahnının rəqs xarakteri, oyuncu 6/8 xərçənləndir. Rəqs xaraktersi mahnının mənəvi-nəqli adlıdır.

İntel və Təsvirlər:

1. Cahangir Cəhəngirovun Anam xərçənləri bəsəkçənə?
2. Ana mənəvəsində rəqs xarakteri qəbul edilmiş həmişə Avropana və Azərbaycan rəssamları təngərən?
3. Tərcümə Möhsin Müslümən oğlu Cəhəngirov Cahangir Cəhəngirovun "Əziz ana" mahnısının instrumental versiyasını dinişdir. Mahnı ilə rəssam Mihəmməl Abdullayevin "Sevinc" tablosunu əvənzələşdirən işçiliyi nədir?

YouTube'dan oxşarlığın nəşrləri: Cahangir Cəhəngirov, Möhsin Müslümən, "Əziz ana".

Bele nəticəyə gəlinir ki, Azərbaycan bəstəkarları analara həsr olunmuş mahnilar yazdıqları kimi, rəssamlar da bu mövzuda əsərlər yaratmışlar və burada portret janrı xüsusi yer tutur.

YARADICI TƏTBİQETMƏ

3

Bəstəkar Oqtay Rəcəbovun şair Qəşəm İsaqeylinin sözlərinə yazdığı "Anam" mahnısı öyrədi-tilir. Mahnının ritminə uyğun rəqsi hərəkətlər edilir.

Musiqi və təsviri incəsənət nümunələrinin müəllifi ilə tanışlıq müxtəlif cür ola bilər:

1. Müəllim tərəfindən təqdimat şəklində.
2. Şagirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabın qarşısında "+" işarəsi qoyun)

1. "Sevinc" tablosu hansı rəssama məxsusdur?

- a) M.Abdullayev b) T.Salahov

2. "Əziz ana" mahnısını hansı bəstəkar yazmışdır?

- a) F.Əmirov b) A.Rzayeva c) C.Cahangirov

LAYIH

20. MUSİQİDƏ VƏ TƏSVİRİ İNCƏSƏNƏTDƏ NOVRUZ BAYRAMI



MƏQSƏD: 1. Milli bayramımız Novruza həsr olunmuş musiqi və təsviri incəsənət əsərləri arasındaki əlaqələri izah edir. 2. Mahnını not mətni ilə fərdi və kollektiv tərkibində birsəsli oxuyur.

Bu mövzunun öyrənilməsində saxələndirmə, beynin həmləsi, müqayisə və müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1

“Uzundərə” Azərbaycan xalq rəqsini səsləndirilir. Qızlar rəqs edir, oğlanlar isə əl çalırlar. Tədqiqat suali kimi “Novruz bayramına həsr olunmuş hansı musiqi və təsviri incəsənət nümunələrini qeyd edə bilərsiniz? Bunlar arasında oxşarlıq nədən ibarətdir?” — suali verilə bilər.

Tədqiqatın aparılması üçün müəllim “Novruz” bayramı, Azərbaycanın müxtəlif zonalarında bu bayramın keçirilməsi ilə əlaqədar qısa məlumatlar verir və onlara uyğun şəkillər göstərir. Eyni zamanda bu bayram günlərində, adətən, “Novruzgülü”, “On dörd”, “Mirzəyi”, “Novruzu”, “Vağzalı” və s. kimi rəqslər səsləndirildiyi də qeyd olunur.

**MUSİQİDƏ VƏ TƏSVİRİ
INCƏSƏNƏTDƏ NOVRUZ BAYRAMI**

*Ölüm örtəsində
“Od ətiñikəs tulluunay”*

Novruz hissələrinə aranırda birlik və məmənəlilik, qurşaqlıq, mərhəbat və digər torpeğə hissələri möhkəb, eyni-bəyənək bayanadır.

Novruz bayramının nümunələri dövlət qəbul etdiyi zaman əsaslı iqtisadiyyatçılar, şəhər hökmdarı, əyləncə hökmdarı, bayram hökmdarı, hökmdarın qızı, hökmdarın qızının qızı, hökmdarın qızının qızının bəyəni, bayram xəngələrənəkənər, bəyənər, pəhləvə, şəhər-qızı, rəqə, qızı, qızının qızı, qızının qızının qızı və s. bəyənlər yığınları.

Novruz səfərinin bəyənlərinən azar çərçəbədər bəyənlər, Nüfuz qızının qızının qızının bəyənlər. Bayram xəngələrənəkənər, bəyənər, pəhləvə, şəhər-qızı, rəqə, qızı, qızının qızı, qızının qızının qızı və s. bəyənlər.

Azərbaycanın ən qədimləri Novruz bayramının nümunələri “Rəyət”, “Tel bula”, “Sədən qondit”, “Kos-kos”, “Nəməndi” və s. əsl milli xalq oyunları sayılır.

Novruz bayramının əsaslı nümunələrindən: Novruz bayramı, əsaslı hissələrinin serilişti mənaslırmadır. Əlini örtəsindən “Od ətiñikəs tulluunay”, Arif Hacıyevinən “Bəyənlər” məsələt həm mənzərə şəhərənək.

*Arif Hacıyevinən
“Bəyən”*

Notla oxuyaq və si çalmaqta müqayisələr

UZUNDƏRƏ
(Azərbaycan xalq rəqəsi)

Moderato con tempo

2

1

DİFERENSİAL TƏLİM

2

Azərbaycanın milli bayramı Novruz və bu bayramda səslənən musiqi nümunələri haqqında müəllim məlumat verir. Eyni zamanda hələ XX əsrde bu bayramla əlaqədar çəkilmiş rəsm əsərləri, onların müəllifləri haqqında da məlumatlar verilir.

Novruz bayramında səslənən musiqi və onların məzmununa uyğun təsviri incəsənət əsərləri haqqında şifahi təqdimat hazırlayırlar;

Novruz bayramında ifa edilən milli rəqslərin xarakteri haqqında fikir söyləyir.

Novruz bayramının rəmzlərini tanıyor;
Novruz personajlarının şəklini çəkir;
İfa olunan rəqslərin tempinə uyğun rəqsi hərəkətlər edir.

LAYİH

Novruz bayramı, bu bayram günlərində səslənən rəqslər və mahnılar ətrafında informasiya mübadiləsi aparılır və bu mövzuda müzakirə təşkil olunur.

Mahnı oxuyan

NOVRUZ GÖLDÜ

Mahnıcı Oqtay Rəcəbovun,
sözləri Sevinc Nuruqızınadır.

I
Novruz gələn hər gün,
Azərbaycanın elizə.
Qaracə apdıl oduna,
Alevinə, yelincə.

II
Böyük gələnlərlər,
Yazmalarla boyanış.
Yer, goby, çanax, qılı, darm,
Bütün əlam qoyanı.

Nəşrəti:
Novruz dəmən qoyanı,
Yəni bayram qəməni,
Səfərəni, kürməni
Bəsəllişər həşəni.

III
Kozanlı Kebab göllə,
İstəlli bayram pary.
Paparı, atlıq ovşarsı,
Oşın, Kozanın tayı.

IV
Büttən təməllərinin,
Alevin qalası goby.
Tulluñaq təməllərinin,
Nəğmatın nəya-deysə.

Bəni və təlimatımız:
1. Novruz bayramı həqinə dəha nə bilsəsiniz?
2. Novruz bayramında hənsi rəqsər nəyinəndir?
3. "Novruz gəldi" mahnısında adətən hənsi Novruz adətləri bu gündək qorxanədən nəyinəndir?
4. Aymaş İsgəndərinin ifnəndə Oqtay Rəcəbov və Sevinc Nuruqızının "Novruz gəldi" mahnısını dinləyin. Mahnida Novruz həqinədə hənsi mahnıstan vərilib? Ifsə torş uş mahnınası nəşri və mənalı ərçəndə hənsi başlıqları var?
YouTube əzərindən xəlqın Aymaş ifşələri: "Novruz gəldi". Novruz həqinədən mənim. Aymaş İsgəndərli.

3

Belə nəticəyə gəlinir ki, Novruz bayramı bir sıra Şərqi ölkələrində qeyd edilən və yazın gəlməsinə həsr olunan bir milli bayramdır. Bu bayram günlərdə bütün xalq evlərində şirniyyat hazırlayır, səməni yetişdirir və bayramın məzmununa uyğun mahnılar oxuyur, rəqs edirlər.

YARADICI TƏTBİQETMƏ

3

Bəstəkar Oqtay Rəcəbovun Sevinc Nuruqızının sözlərinə bəstələdiyi "Novruz gəldi" mahnısı öyrədilir və onun ritminə uyğun rəqsli hərəkətlər edilir.

Musiqi və təsviri incəsənət nümunələrinin müəllifi ilə tanışlıq müxtəlif cür ola bilər:

1. Müəllim tərəfindən təqdimat şəklində.

2. Şagirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabın qarşısında "+" işarəsi qoyun)

1. "Novruz" sözünün mənası nədir?

- a) Yeni gün b) Axşam c) Ötən gün

2. "Od üstündən tullanmaq" rəsm əsəri hansı rəssama məxsusdur?

- a) Ə.Əzimzadə b) T.Salahov c) T.Nərimanbəyov

LAYIHƏ

51

TƏSVİRİ İNCƏSƏNƏT, KİNO VƏ MUSIQİ

21. MUSIQİDƏ VƏ TƏSVİRİ İNCƏSƏNƏTDƏ KARVAN OBRAZI



MƏQSƏD: 1. Təsviri incəsənət əsərlərində karvan obrazına uyğun musiqi nümunələrini seçir. 2. Mahnını not mətni ilə fərdi və kollektiv tərkibində birsəslə oxuyur.

Bu mövzunun öyrənilməsində saxələndirmə, beynin həmləsi, müqayisə və müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1

Bəstəkar Soltan Hacıbeyovun "Karvan" simfonik lövhəsindən və böyük rus bəstəkarı Aleksandr Borodinin "Orta Asiya" simfonik əsərinin hərəsindən bir parça səslendirilir. Tədqiqat suali kimi "**Təsviri incəsənətdə və musiqidə olan karvan obrazları arasında hansı oxşar və fərqli cəhətlər var?**" — verile bilər.

Tədqiqatın aparılması üçün lövhədə Afrikada, Misirdə, Əlcəzairdə, Türkmənistandakı səhralar çəkilmiş şəkillər asılır.

Sonra müəllim şagirdlərə belə suallarla müraciət edir:

— Tamaşa etdiyiniz şəkillərlə dirlədiyiniz musiqi nümunələri arasında hansı oxşarlıq vardır?

— Şəkillərdə hansı oxşarlıqlar var?

Müəllimin köməkliyi ilə şagirdlər birinci sualda şəkildə və musiqidə ritm oxşarlığını, şəkil-lərdə isə qumlu səhraların və də-vələrin hərəkətləri arasında oxşarlığı müəyyənləşdirirlər.

2

Müəllim musiqi əsərlərini "görmək" mümkün olduğu kimi, təsviri incəsənət əsərlərini də "eşitməyin" mümkün olması haqqında məlumat verir. Şagird-lərə aydın olur ki, hər bir şəkil-dəki müəyyən məzmun xarakte-rinə uyğun musiqi nümunələrini tapmaq olar.

MUSIQİDƏ VƏ TƏSVİRİ İNCƏSƏNƏTDƏ KARVAN OBRAZI

Musiqi alıcılgıç: Sultan Hacıbeyovun "Karvan" simfonik lövhəsindən bir parça

Soltan Hacıbeyov

"Karvan" sinfonik lövhənin dördüncü mənzili aranı-bərcəpiz səhraları canlandırmış əsər. Karvanın rəsədi, Karvanın əsərinin adının sədaları, Karvanın gələcək yaxınlaşması və sələmanlaşması gələcək artır. Karvan, müasidələrə səhərsənlik də gəzir malik. Tədrizan karvan səhraları gəzərlər. Karvanın səhərsənlik ritmini alısmaya tutaq.

Göründüyü kimi, səslemme 2 piano dinamik səsleməsindən 4 forte gitməsi ədəd iştir. Karvan bizi tərk etdiğəs səsleməsindən 4 forte-dən 4 forteye qədər azalmaq. Karvanın artıq "görmərək". 4 pulsusundan başlayan hər tərəf qurulmuş gələcəkləri Azərbaycan bəstəkarı. Xəqışılıqlı Sultan Hacıbeyovun "Karvan" sinfonik lövhəsinin bütün məzmunu yaşlılaşdırır.

1945-ci ildə Sultan Hacıbeyov "Karvan" simfonik lövhəsini yaradır. 1945-ci ildə əsər Nijazizade dövrünün 10 lehəni almır. Rəsədə mövcud olan karvan mövcudusuna ilk dəfə Aleksandr Borodin mənşəti etibarilə, O, "Orta Asiyada" adlı sinfonik əsərinin Azərbaycanın quruluş günü üstündə sənədin adıñanın dəvə karvanı abənzərliyi və müsələ vəsaitləri bəylik sənətindən təsvir etdirir.

52

DİFERENSİAL TƏLİM

Musiqidə "Karvan" obrazını yaratmış Azərbaycan və rus bəstəkarları haqqında fikir söyləyir.

Karvanın yaxınlaşmasını və uzaqlaşmasını dinamik nüanslarla göstərir.

Tanıldığı səhraların adlarını sadalayılar;

Musiqiyə uyğun el və ayaq hərəkətləri ilə ritmik müşayiət yaradır.

LAYIHƏ

Rəsm əsərlərində olan obrazı, məzmunu musiqi əsərlərində “eşitməyin” mümkünüyü haqqında informasiya mübadiləsi aparılır və bu mövzuda müzakirə təşkil olunur.

Musiqi dövizi və məqapılar idarə

A.BORODİNİN "ORTA ASİYADA" SIMFONİK ƏSƏRİNİN BİR PARÇA

Mahnı öyrənək

ÜRƏK DOYMAY BAKIDAN
Musiqi: Səfiqə Axundova; söz: A.Şəfiqzadə; mahnı: Təqsimlər: Cəfərəzadə.

Səfiqə Axundova

Şəfiqə Axundova

ÜRƏK DOYMAY BAKIDAN
Musiqi: Səfiqə Axundova; söz: A.Şəfiqzadə; mahnı: Təqsimlər: Cəfərəzadə.

Mahnı öyrənək

ÜRƏK DOYMAY BAKIDAN
Musiqi: Səfiqə Axundova; söz: A.Şəfiqzadə; mahnı: Təqsimlər: Cəfərəzadə.

Nəqəd:

Dünyə sənəs həyvan, can Vətəmin, can,
Sən ni bəxşərsəni, Aşətgərməni!
Bakıtkən şan, bəxtliyən,
Ömür bəkin övladın var,
Gök döşə da, deşənən tırnak Bakıdan...

II

Bağlınlıq qara şan, ağ şan,
Qızıl qənum sən bir səfa dərməni,
Günəş oħla qəvənində aranı,
Dəlik olmaz nəcin kılıç Bakıtan...

Nəqəd:

ÜRƏK DOYMAY BAKIDAN

1. Bax bəzəkərlərdən kiminə karvan müzəzzəzə müraciəti etmişdir?
2. Səhərə karakal rələn dənə-karvanının iddəm əsərlərinə ilə karakolluçı ilə səhərədir.
3. Sultan Həsəngəzovun "Karvan" simfonik tərkibində dələğit. Səhərə karakal rələn dənə-karvanının karakal məsləqi müraciəti vəzifəsi ilə nəzər təsir olunub? Hissələrinin əsərləri ifadə edin.
Yosif Təltib əsərindən axşarıq ligün şərh sözləri: Sultan Həsəngəzov, "Karvan" simfonik tərkibi.

38

Belə nəticəyə gəlinir ki, rəsm əsərlərinin məzmununu, obrazını ona uyğun musiqi nümunələri vasitəsilə “eşitmək” mümkündür.

MAHNI ÖYRƏNƏK

Bəstəkar Şəfiqə Axundovanın şair İsgəndər Coşğunun sözlərinə bəstələdiyi “Ürək doymaz Bakıdan” mahnısı öyrədilir.

Musiqi və təsviri incəsənət nümunələrinin müəllifi ilə tanışlıq müxtəlif cür ola bilər:

- Müəllim tərəfindən təqdimat şəklində.
- Şagirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabın qarşısında “+” işarəsi qoyun)

1. “Karvan” simfonik əsərini kim yazmışdır?

- a) V.Adıgözəlov b) S.Hacıbəyov c) Q.Qarayev

2. “Orta Asiya” simfonik əsərini kim yazmışdır?

- a) N.Rimski-Korsakov b) A.Borodin c) İ.S.Bax

LAYİH 53

22. MUSIQİDƏ VƏ KİNODA QƏHRƏMANLIQ OBRAZI



MƏQSƏD: 1. Qəhrəmanlıq mövzusunda kino əsərlərindəki obrazların xarakterlərini ona uyğun musiqi xarakteri ilə müqayisə edir. 2. Mahnını not mətni ilə fərdi və kollektiv tərkibində birsəsli oxuyur.

Bu mövzunun öyrənilməsində saxələndirmə, beynin həmləsi, müqayisə və müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1 “Koroğlu” operasından “Uvertüra” səslənir, “Qaçaq Nəbi” xalq mahnısı notla oxunur.

2 Tədqiqat suali kimi “El qəhrəmanları olan Koroğlu, Qaçaq Nəbi obrazları kinoda və musiqidə öz əksini necə tapmışdır?” — verilə bilər.

Tədqiqatın aparılması üçün “Koroğlu” filmindən Koroğlunun təpə başında dayandığı kadr göstərilir və şagirdlərə sualla müraciət edilir: “Uşaqlar, bu təsviri görəndə siz hansı musiqini eşitmək istərdiniz?” Uşaqlar suala cavab verir.

Azərbaycan xalq qəhrəmanları olan Koroğlu, Qaçaq Nəbi obrazı daima incəsənət xadimlərinin nəzər-diqqətində olmuş, onlar haqqında mahnilar qoşulmuş, opera yazılmış və filmlər çəkilmişdir. Bu əsərlərə bütün xalqımız məmənnuniyyətlə tamaşa edir və mahniları da oxuyurlar.

Sonra müəllim suallar verir:

— Dinlədiyiiniz musiqi nümunələri bir-birindən necə fərqlənirlər?

— Koroğlunun şəklindəki xarakter “Uvertüra”nın xarakterinə uyğun gəlirmi?

— “Qaçaq Nəbi” filmindəki obrazın xarakteri eyniadlı xalq mahnısının xarakterinə uyğundurmu?

Şagirdlər suallara cavab verir.

MUSIQİDƏ VƏ KİNODA
QƏHRƏMANLIQ OBRAZI
Musiqi dinləyik
CÜZEY HACRİYELİNİN
“KOROĞLU” OPERASINDAN “UVERTÜRA”
Dödü fəsildər Cüzei Hacıçiylinin “Koroğlu” operasının mütəriyəti arasında sayılanlı filmin 1960-ci ilin cəkilli. Pleniz xalq qəhrəmanı Koroğlunun obrazı yorulub. Filizli xəmiri müəllifi Səfiyyə Rəhimə, quruluşu rəfsər İlham Əyvazlıda, bestəkar Cəhəngir Cəhəngirli. Filmdə Koroğlu rolundə Əfrasiyab Məmmədov cəlliidir. “Koroğlu” operasindək “Uvertüra” xəlik yaşşı və jılıq gələctən oxası və yeddiyi olmuş, ona ruhluğunu və mülkəyini mədənlərdir. “Uvertüra” framəsənəti “şəxsi” xəlik yaşşı deməkdir. Dərs cəhətinin əyməli filmləri xalq qəhrəmanı Koroğlu obrazını görəndə qığışlarmında “Koroğlu” operasindək “Uvertüra” sözüdir.
Azərbaycan xalq artistlərinin qəhrəmanlarının, onların dəyər yolu hərəkət etməsi mənşələrindən biri də “Qəçoq Nətə” mənimdir.

“Koroğlu” filmindət
“QAÇAQ NƏBİ”
(Azərbaycan xalq mahnısı)

Orkestr mənzili

Notalar nüsxəsi

54

DİFERENSİAL TƏLİM

Qəhrəmanlıq mövzusunda olan bədii filmləri və musiqi əsərlərini müqayisə edir, onların oxşar və fərqli cəhətlərini sadalayır;

Bu mövzuya uyğun mahniların melodiyalarını yada salaraq oxuyur.

Qəhrəmanlıq mövzusunda olan mahnilara ritmik müşayiət varadır.

LAYIHƏ

Koroğlunun obrazı və “Koroğlu” operasının “Uvertüra”sı, Qaçaq Nəbinin obrazı və eyniadlı mahnının xarakterləri arasında olan uyğunluqla əlaqədar informasiya mübadiləsi aparılır və bu mövzuda müzakirə təşkil olunur.

Qaçaq Nəbi filmindən.
Baş rolda Hasan Turabov

BUNU DA BILIN

“Qaçaq Nəbi” filminin digər adı “Atları yahorçayın”dır.

Mahnı Səyranı

ÖLMƏZ SƏRKƏRDƏ

Musiqi: Süleyman Ələsgərov
sözlər: Cavad Cavadlı

Solo: Döyünlərin gələndi işpətək hamam,
Şəhər, parçalanın istəlikəm,
Döyülgən səfərətək hamam.

Xor: Nəslanız adını dəqeqər, Həzi,
Ələsməni, həntiqəz yəngür Həzi.

Solo: Beşdölin hər angəl övdəm hamı,
Qırğından adını öz oda kəmə,
Vətənin gül ağıdı mursadın hamı.

Xor: Nəslanız adını dəqeqər, Həzi,
Ələsməni, həntiqəz yəngür Həzi.

Sənət və Təpərmək:

1. Uvertüra nəşrinə nəməni nadir!
2. Bütönlüklər “Uvertüra”dakı enqü nə rəhbərliyi
sində hənnə klasteri gerətdə!
3. “Azərbaycanın milli gəhrəmətləri mətbəxpaldı, təməri
incəsənət və müsiquə” mənzərəsində filir məhdudiyyət aparsın.

55

Belə nəticəyə gəlinir ki, Koroğlunun filmdəki obrazına tamaşa etdikdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”nın musiqisi yada düşür. Eyni hal Qaçaq Nəbinin obrazı və “Qaçaq Nəbi” xalq mahnısı arasında baş verir.

3 YARADICI TƏTBİQETMƏ

Bəstəkar Süleyman Ələsgərovun şair Cavad Cavadlının sözlərinə yazdığı “Ölməz sərkərdə” mahnısı öyrədirilir, tonallığı təyin edilərək qamma kimi oxunular.

Musiqi nümunələrinin müəllifi və kino obrazları ilə tanışlıq müxtəlif cür ola bilər:

1. Müəllim tərəfindən təqdimat şəklində.
2. Şagirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabin qarşısında “+” işarəsi qoyun)

1. “Qaçaq Nəbi” xalq mahnısının xarakteri necədir?

- a) Qəmli b) Tətentənli c) Oynaq

2. “Ölməz sərkərdə” mahnısı kimə həsr olunub?

- a) Həzi Aslanov b) M.Hüseynzadə c) M.İbrahimov

LAYIH

23. MUSIQİDƏ VƏ TƏSVİRİ İNCƏSƏNƏTDƏ DON KIXOT OBRAZI



MƏQSƏD: 1. “Don Kixot” rəsm əsəri və “Don Kixot” qravürləri adlı musiqi silsiləsində xarakter, obraz uyğunluğu haqqında fikir söyləyir.
2. Mahnını not mətni ilə fərdi və kollektiv tərkibində birsəslə oxuyur.

Bu mövzunun öyrənilməsində saxələndirmə, beynin həmləsi, müqayisə və müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1

Azərbaycan bəstəkarı Qara Qarayevin “Don Kixot” filminə bəstələdiyi musiqidən “Səyahət” və “Aldonsa” adlanan hissələr səsləndirilir.

Tədqiqat suali kimi “*Pablo Picasso*nın “Don Kixot” qravürü ilə Qara Qarayevin “Don Kixot” qravürləri arasında hansı əlaqə vardır?” — verile bilər. Tədqiqatın aparılması üçün lövhədə Pablo Picassonın “Don Kixot” rəsm əsəri asılır. Şagirdlərə sual verilir:

— Rəsmdəki Don Kixotla musiqidəki Don Kixot arasında xarakter oxşarlığı vardır mı?

2

Müəllim “Don Kixot” obrazının bütün dünya xalqları, o cümlədən xalqımız tərəfindən sevildiyini və Qara Qarayevin bu obrazla əlaqədar həm kino musiqisi, həm də eyniadlı simfonik qravürlər yaratdığı haqqında məlumat verir.

**MUSIQİDƏ VƏ TƏSVİRİ İNCƏSƏNƏTDƏ
DON KIXOT OBRAZI**



Pablo Picasso,
“Don Kixot”

Məşhur ispan rəssamı Pablo Picasso Servantəsi “Don Kixot” konunundan yaradı. Don Kixotun olsalar qeyri-şəxsi əlaqələri var. Romandə yox, rəsədliyə və səfər təlimatları tətbiq olunur. Əsərin əsas mövzusu - şəhər qəzəbədir. Kino təqdimatı 1947-ci ildə çəkilmişdir. Əsərdən sonra 350 illiyil mənzərələrə əsaslanan film çəkil. Filmin həsabkarı Qara Qarayevdir.

Qara Qarayevin “Don Kixot” qravüründən “Səyahət” əsərindən “Səyahət”



Musiqi dilindək və notda oxuyaq

DİFERENSİAL TƏLİM

Rəsmdəki “Don Kixot”la musiqidəki “Don Kixot” arasındaki oxşar cəhətləri araşdırır;

Musiqidə və təsviri incəsənətdə qravür anlayışı ilə əlaqədar şifahi təqdimat edir.

“Səyahət” qravürünə əl və ayaq hərəkətləri ilə ritmik müşayiət yaradır;

“Don Kixot” və “Dəyirman” obrazları haqqında şəkillər çəkir.

LAYIHƏ

Qravür janrinin rəssamlıq və musiqi incəsənətində olması ətrafında informasiya mübadiləsi aparılır və bu mövzuda müzakirə təşkil olunur.

Musiqi dinləyək: Qara Qarayevin "Don Kixot qravürləri"
sənədində "Aldonca".

Musiqidə nəticəlik, mənbədat hələdən Aldonsonun obrusundandır. Təzahürətgər.
Mənası dyrənak

VƏTƏN HAQQINDA MAHNI
Musiqisi: Niyazinin,
sənəti: Süləyman Rüstəmin.

I
Gəsh ağı gürəndir nəsimin Vətənim,
Günər keçir bayram klimi, el güllür,
Rəngəndən rəngən gürür güləm, cənnətin,
Aşğınə serində güllür, tel güllür.

Nəşrət:
Güllər həllər, nəs dağları,
Gəsh gözəldidir bù şan şəhər.

II
Tutuk olsın, deyir dağlıq qənbərlər:
"Bizi andırdırdı sağ olsun,
Kədilimərətəq aħħar, təħħossej,
Dostlar għiehaq, yedher sarallu-koleen".

Nəşrət:
"Vətən haqqında mahni" "Bayati-Siraz" mühümətli əsərlərdir. 5/8
tempo: 120 qpm. əmək-zəfər, əmək-zəfər, əmək-zəfər.
Vatangosverlik mövzusunda yazılış bu mənəmətli dərđən zurdum ta-
binti enək nəsəm fırçası ilə işləndi.

Sənət və lajebinqi:

- 1. "Don Kixot" qratırıcı ilə "Don Kixot" simfonik qratırıcı ilə hər hansı incəsənət sahalarını birləşdirir?
- 2. "Don Kixot" sənəti — Pablo Picasso. Qara Qarayevin "Don Kixot qravürləri" sənəti bir araya gətirilib?
- 3. Qara Qarayevin "Don Kixot qravürləri" sənədində "Aldonca" ni dəyişdir. Musiqisi Don Kixot obrusunu adıylığındakı Don Kixot obrusunu da wüngesiz edin.
- YouTube kəsəridən astarsı qızılı aqar aħħar: Qara Qarayev, "Don Kixot qravürləri", "Aldonca".

57

Belə nəticəyə gelinir ki, müxtəlif incəsənət növlərində oxşar terminlər işlədirilir. Pablo Picasso'nun "Don Kixot" və Qara Qarayevin "Don Kixot" əsərlərində "qravür" termininin işlədilməsi ilə bərabər, xarakter oxşarlıqları da mövcuddur.

MAHNI ÖYRƏNƏK

Bəstəkar-dirijor Niyazinin şair Süleyman Rüstəmin sözlərinə bəstələdiyi "Vətən haqqında mahni" öyrənilir.

Musiqi nümunələrinin müəllifi və rəsm əsərləri ilə tanışlıq müxtəlif cür ola bilər:

1. Müəllim tərəfindən təqdimat şəklində.
2. Şagirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI (Düzgün cavabın qarşısında "+" işarəsi qoyun)

1. Musiqidə simfonik qravürləri kim yaradıb?

- a) A.Məlikov b) Q.Qarayev c) F.Əmirov

2. Niyazinin "Vətən haqqında mahni"sı hansı müğama əsaslanıb?

- a) "Sur" b) "Bayati-Siraz" c) "Segah"

24. MUSIQİDƏ VƏ TƏSVİRİ İNCƏSƏNƏTDƏ TƏBİƏT MƏNZƏRƏSİ



MƏQSƏD: 1. Təbiət mənzərələri çəkilmiş təsviri incəsənət nümunələrinin məzmunu və xarakterinə uyğun musiqi nümunələrini təyin edir.

2. Mahnını not mətni ilə fərdi və kollektiv tərkibində birsəsli oxuyur.

Bu mövzunun öyrənilməsində saxələndirmə, beynin həmləsi, müqayisə və müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1

Fikrət Əmirovun "Şur" simfonik muğamından bir hissə və "Şur" muğamının "Simayı-şəms" rəngi səsləndirilir, Səttar Bəhlulzadənin təbiət mənzərələri nümayış etdirilir.

Tədqiqat suah kimi "*Səttar Bəhlulzadənin təbiət mənzərələrinə tamaşa etdikdə siz hansı musiqini yada salırsınız?*" — verilə bilər.

Tədqiqatın aparılması üçün üzərində cədvəl olan iş vərəqləri şagirdlərə paylanılır və doğru cavab qarşısında "+" işarəsi qoymaq tapşırılır.

Sağirdlər cədvəldəki sualları cavablandırıqdan sonra müəllim lövhədə çəkilən cədvəldə doğru cavabları qeyd edir, şagirdlər isə öz cavabları ilə düzgün cavabları müqayisə edirlər.

2

Müəllim dünya şöhrətli Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadənin portretini və onun "Bahar nəğməsi", "Yaz motivi" rəsmlərini lövhədən asır. S.Bəhlulzadə haqqında qısa məlumat verir.

**MUSIQİDƏ VƏ TƏSVİRİ İNCƏSƏNƏTDƏ
TƏBİƏT MƏNZƏRƏSİ**

Səttar Bəhlulzadə

Vətən Azərbaycanın xalq rəssamı. Təməm hər yurdum güləşliliyi özü qazanmış dili ilə səsləyənən rəsmlərindən, inkişaf etdirilmiş, əməkli, əməkçi, "Kəpərin giz yaxarı", "Tək yola", "Xəzər gəsəlli", "Gülistan", "Özənmə", "Hələr nəğməsi", "Bəhələ yox saları" və s. 100 əsərlər kəsin bir rəqəm kimi qətlərə emir. Səttar Bəhlulzadənin "Azərbaycanın tabiatının mühüm nüfuzluş" adlanır.

Səttar Bəhlulzadə, "Bahar nəğməsi"

Səttar Bəhlulzadə, "Bəhələ yox saları"

DİFERENSİAL TƏLİM

Rəsm və musiqi nümunələrinin xaraktercə uyğunluğunu ayırdıır;

"Səttar Bəhlulzadə yaradıcılığında musiqili lövhələr" mövzusunda şifahi təqdimat hazırlayıır.

Təbiət mənzərəsinə uyğun şəkil çəkir;
Musiqiyə uyğun ritmik müşayiət yaradır.

LAYİH

Hər bir rəsm əsərinin xarakterinə uyğun musiqi nümunələrinin olması ətrafında informasiya mübadiləsi aparılır və bu mövzuda müzakirə təşkil olunur.

Musiqi dövri: Fikret Əmirovun "Şur" simfonik mövzumuna
dan bir parça

Bəstəkar Fikret Əmirovun "Şur" simfonik mövzumunda əsaslı
rağib təbəqə mənzərə mövzü dili təsvir edilir. Bəstəkarın "Kənd
mənzərə" mövzumunu da müraciət etmək üçün mövzumda əldənə böyük olur.

Nottu oxşarlıq

"ŞUR" MUĞAMININ "ŞİMAVƏ-SÖMƏ" RƏNGİ

Allegro Moderato

"Şur" mövzumının "Şimavə-sömə" rəngi təsvir olunmuşdur. 3/4 ölümlük. Sol minor tonallığında səslər bu mövzudan tar, kamancı və əslər mövzuyun rəngidir.

BUÑU DA BİLƏN

Rəng — mövzun rəngləri aranma zamanında istirahət vermek
hələdən rəngləri müsələjə pərvəndədir.

Mahnı Əlyazması

BƏNDƏŞ

Müsələjə Soltan Hacıbəyovun,
səsləri Mirmehdi Seyidzadənin
sözlərinə yazdığı təbiətə həsr
olunmuş "Bənövşə" mahnısı öy-
rədirilir.

Səslər və İşləmələr

1. N.Mirzəliyevəkən bəzər ləzzətindən və müsələjə həy-
qudu fikrlərinə təsirlişdən işləmə. Həzzas bəzər səsləri
ni qeyd olunur, həmçinin müsələjə perçənni gərdikdiləriniz saxları
olubutur!

2. Səltər Bəhlülzadə, onun, ayaq təmədə!
3. Fikret Əmirovun həzzə simfonik mövzumunu təsvir-
məzəf!

59

Belə nəticəyə gəlinir ki,
musiqini "görmək" mümkün ol-
duğu kimi, təsviri incəsənət əsər-
lərini də "eşitmək" mümkündür.

3 YARADICI TƏTBİQETMƏ

Bəstəkar Soltan Hacıbəyovun
şair Mirmehdi Seyidzadənin
sözlərinə yazdığı təbiətə həsr
olunmuş "Bənövşə" mahnısı öy-
rədirilir.

Musiqi nümunələrinin müəl-
liyi və rəsm əsərləri ilə tanışlıq
müxtəlif cür ola bilər:

1. Müəllim tərəfindən təqdimat şəklində.
2. Şagirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabın qarşısında "+" işarəsi qoyun)

1. "Şur" simfonik mövzamını kim yazmışdır?

- a) Q.Qarayev b) M.Mirzəyev c) F.Əmirov

2. "Bahar nəğməsi" rəsmini kim yaratmışdır?

- a) S.Bəhlülzadə b) T.Salahov c) Ə.Əzimzadə

LAYIH

59

25. MUSİQİDƏ VƏ TƏSVİRİ İNCƏSƏNƏTDƏ NEFT DAŞLARI OBRAZI



MƏQSƏD: 1. "Neft daşları"nın obrazı ilə rəsm əsərlərində tanış olur və ona uyğun Azərbaycan bəstəkarlarının əsərlərini göstərir. 2. Mahnını not mətni ilə fərdi və kollektiv tərkibində birsəslə oxuyur.

Bu mövzunun öyrənilməsində saxələndirmə, beynin həmləsi, müqayisə və müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1

Bəstəkar Ağabacı Rzayevanın "Neftçi Qurban" (sözləri Hüseyin Arifindir) mahnısı dinlənilir.

Azərbaycan rəssamlarından Tahir Salahovun "Xəzərdə səhər" və Toğrul Nərimanbəyovun "Xəzər" kimi "Neft daşları"na həsr olunmuş əsərləri lövhədən asılır. Tədqiqat suali kimi "*Tahir Salahovun "Xəzərdə səhər" və Toğrul Nərimanbəyovun "Xəzər" rəsm əsərlərinin məzmununa uyğun daha hansı mahniları bilirsiniz?*" — verilə bilər.

Tədqiqatın aparılması üçün şagirdlərə üzərində cədvəl olan iş vərəqləri təqdim olunur. Cədvəldə təsviri incəsənət nümunələrinin adının qarşısına uyğun bildikləri mahnıların adlarını yazmaq tapşırılır.

2

Müəllim dünya şöhrətli rəsam Tahir Salahovun "Təmirçilər", Toğrul Nərimanbəyovun "Xəzər" əsərləri haqqında qısa məlumat verir.

**MUSİQİDƏ VƏ TƏSVİRİ İNCƏSƏNƏTDƏ
NEFT DAŞLARI OBRAZI**

Neft Daşları dövründə əsasən qurğular İlə gedər və saft plafonlardır. Tahir Salahovun "Təmirçilər" əsərində neft buraxılımı tövli oturma yollanan təmizliklər, Xəzərdə qəsə qutusluğunuşluğundan Neft Daşları təsvir olunmuşdur. Qəsənənin nefti, mərəzələ və qəsə qalxan Xəzər hər zaman təsir etməsən lə yaradı, mərəzənin da düşküntəriliyi olımdır.

Əsərbəyən bəstəkarları təqdimədə gələn əsərlər yaradılmışdır.

Mənşə dövrləri

NEFT ÜZBƏK

Neftçi Qurbanı keçən ələmətən 19. əsrdən dəfə yüksəkən Böyük Britaniya, Rusiya, Fransız, İngiltərə, Çin, Mərmər dənizi, Australiya, Okeaniya, Amerika, Japoniya, İran və ənənəviyyətlər. Bəsərə, Tahir Salahovun "Kəndələr salar", Toğrul Nərimanbəyovun "Xəzər", Ramil Nasirovunun "Neft Daşlarında" əsərlərinin hər hansı nefti Qurbanın və saman kənd bir əsər qalmadan arşivlərdə qazanılmışdır. Bəsərə, Tahir Salahovun "Neftçi Qurban" mahnını söndürür.

Bəstəkar Tofiq Quliyevin yaradılmışında Neft Daşları obessili. O, Neft Daşlarını yeyəcək yaşlıya qədərənək neftlərin bayadırıñı hək eləm "Məltəsər salas" hadit filminin yaradıcısı. Məltəsər lə yaradı, məltəsər lə yaradı. Bu filmin yaradıcısı "Neft Daşları" mahnını əsərliklə rəfəfli şəsi régəməsinə overilib.

Mahnını notla və məsləhə ilə oxuyaq

TOFIQ QULİYEVİN "DOSTLUQ" MAHNSINDAN HİB PARÇA

Allegro moderato

60

DİFERENSİAL TƏLİM

Qəhrəman Xəzər neftçiləri haqqında şifahi təqdimat hazırlayırlar;
Neft daşları mövzusunda olan musiqi nümunələrindən parçalar ifa edir.

LAYIH

Neft daşları mövzusunda şəkil çəkir;
"Dostluq" mahnısına əl hərəkətləri ilə ritmik müşayiət yaradır.

Neft daşları və onunla əlaqədar incəsənət əsərləri ətrafında informasiya mübadiləsi aparılır və bu mövzuda müzakirə təşkil olunur.

Tofiq Quliyevin "Bəxtliyən mahnıbu" kəşfi serin 60-er illərində çəkiliş "Bəxtliyər" (1965) filminə yarlıdır. Filmdə gəndi Xəzər neftçilərinin hərəkəti ükəni təqdim edir.

DOSTLUQ MAHNISI

Mənşəti: Tofiq Quliyev, əsləri Əlibeyli Məmməd Əliyevdir.

I

Dörd dəqiqə, dörd əsər, dörd yoldaşlıq hər, Bir dərəcəniz, işləkləriniz, Hər gün valəti tan yaşa-yas, Birgə gələklik hər barənlər.

Nəşrət:

Aycılmış dostları bizi, Təkməndəliyi qorvonda, Qarşımızda bəs sır, Mərzi rəqəmli dəstiz.

II

Gürsə surən yollarımıza, Dəstinqərə verir qəllənmə, Dəstinqələməyən bələrindər, Hər vaxt sadəcə şəhərəndər.

Nəşrət:

III

O keç ki, dördənə qız bəxtiylərdir, Sədəqə, aynənlər dəstələr vərdər, Dəstəl, aynələr bəzək bələrlər, Birgə qəm çəkib, birgə gülərlər.

Əlibeyli Ləğvinqələri

1. Neft Daşları mahnı "Mənzüllər akəbi" adlındadır.
2. Əlibeyli "Qaya" igracının isəməsi "Neft Daşları" mahnısının distanqı. Neft Daşları, nəfəclərə həqiqi və iştirakçı mənşələri və ona qədəmlik filminə necə təsir etdi? Nəfəci səməq örmən gecəsinə qədəmlik? Məhnətinə nüfuz Xəzər neftçilərindən idarətli?

YouTube üzərindən axtarıb işlək upar vəsətlər: "Qaya" gruptu, Neft Daşları, gəy dəvəsi adlılar, xərgəlinə dəstələr.

61

Belə nəticəyə gəlinir ki, Azərbaycanın incisi olan Neft daşları haqqında təsviri incəsənət nümunələrinin məzmunu və xarakterinə uyğun gələn çoxlu musiqi nümunələrini göstərmək olar.

3 YARADICI TƏTBİQETMƏ

Dəniz neftçilərinə həsr olunmuş Tofiq Quliyevin şair Ənvar Əlibeylinin sözlərinə yazdığı "Dostluq" mahnısı öyrədilir, həm də onun melodiyasından bir parça notla ifa edilir.

Musiqi nümunələrinin müəllifi və rəsm əsərləri ilə tanışlıq müxtəlif cür ola bilər:

1. Müəllim tərəfindən təqdimat şəklində.
2. Şagirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabın qarşısında "+" işarəsi qoyun)

1. "Neftçi Qurban" mahnısını kim yazmışdır?

- a) A.Rzayeva b) C.Cahangirov c) O.Rəcəbov

2. "Bəxtiyar" filminin musiqisini kim yazıb?

- a) T.Quliyev b) Q.Qarayev c) A.Zeynalı

LAYIH

61

26. MUSIQİDƏ VƏ TƏSVİRİ İNCƏSƏNƏTDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN OBRAZI



MƏQSƏD: 1. Ulu öndər Heydər Əliyevin təsviri incəsənətdəki obrazına uyğun musiqi nümunələrini müəyyənləşdirir. 2. Mahnını not mətni ilə fərdi və kollektiv tərkibində birsəslə oxuyur.

Bu mövzunun öyrənilməsində saxələndirmə, beynin həmləsi, müqayisə və müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1 Oqtay Rəcəbovun “Heydər” oratoriyasının II hissəsi dinlənilir (sözləri Rafael Hüseynovundur).

2 Tədqiqat sualı kimi “*Heydər Əliyevə həsr olunmuş rəssamlıq, heykəltəraşlıq və musiqi əsərlərindən hansıları tanıyırsınız?*” — verilə bilər.

Tədqiqatın aparılması üçün müəllim əvvəlcə Ulu öndər Heydər Əliyev haqqında məlumat verir, eyni zamanda lövhədən asılmış Nikas Safronovun “Heydər”, Tahir Salahovun “Heydər” portretlərini, Rafael Abbasovun “Düşüncə” əsərini və heykəltəraş Ömər Eldarovun “Heydər” heykəlinin təsvirini şagirdlərə göstərir. Sonra şagirdlərə üzərində cədvəl olan iş vərəqləri paylanılır və tapşırılır ki, oratoriyanın yaranmasında iştirak edənləri təyin edib qarşısında “+” işaretli qoysunlar.

**MUSIQİDƏ VƏ TƏSVİRİ İNCƏSƏNƏTDƏ
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN OBRAZI**



Ömer Eldarov Ümummilli Məclisi
Məclidiyyət Mədəniyyət işlərini



Nikas Safronov,
Məclidiyyət partiyası

Heydər Əliyevin portreti var ki, odaqdan Açılmış sakitlik yüksəndən istehləyənə kənar edir. Belə gecəyiyəkən ləzdi illi dənəkən Heydər Əliyev oğlu Əliyevdir. Heydər Əliyev yaxın məddət Azərbaycanın rəhbərlik etmiş, onlara rəsmi yüksəndən var girişi var vətəndər. Cənabəlli Hökümətəməs hər bir çox təsvirin incəsənət nümunələrindən əsaslı tapşırır. Rəsmi rəsədi Nikas Safronov, Tahir Salahov, Faiq Məmmədov, Rafael Abbasovun portretlərinə hərəkət şəraitindən əməkdaşlığı obəz, təhlükə.

Azərbaycanın Xanı rəsədi, həyəkatkar “Ömer Eldarovun Bakıda: “Heydər” həyəti və Xanınnıñ “Heydər” həyəti. Ulu öndər hərəkət şəraitindən həyəkatkarlıq nümunələrini hazırlayıb.

“HEYDƏR” ORATORİYASININ II HİSSƏSİ

Musiqiçil Oqtay Rəcəbovun,
şagirdi Rafael Hüseynovundur.



82

Musiqi dəfəsiyər na notla oxuyaq

DİFERENSİAL TƏLİM

Mövzu ilə əlaqədar musiqi nümunələrini sadalayır və şifahi təqdimat edir;
Bu musiqi nümunələrindən melodiyaları notla və sözləri ilə oxuyur.

Vətənpərvərlik mövzusunda olan mahnıları yada salır;
“Ulu torpaq” mahnısına ritmik müşayiət yaradır.

LAYİH

Respublikamızın məşhur rəssam, heykəltəraş və bəstəkarlarının yaradıcılığında Heydər Əliyev obrazı ilə əlaqədar əsərlər haqqında informasiya mübadiləsi aparılır və bu mövzuda müzakirə təşkil olunur.

BUNU DA BİLDİN:
Ulu Əmlək üzü "Ulu Əmlək" əsərindən yazılmış ikinci səsləndirilən sinfonik rəqsdir. Xalq artisti Azəf Məlikovun "VIII sinfoniyası"ndır. Simfoniyaya "Şəhəriyyət" adlanır.

Mahnı öyrənək

ULU TORPAQ
Müəllim Eldar Mansurovun
şairi Nahid Hacizadənin

I.
Göyəndən saralıb,
Göyəndən quralıb.
Quralıb sur alıb,
Bəst hürkəyə solu, sağı.
Təmər, qurum bı amaq!

II.
Qız, qız, sələm-pənə,
Qız, qız, sələm-bəyənə,
Qız, qız, sələ, oynardı xəq!
Yer təsərin nəmənətəndə!

3

Sənəti və tapşırıqları:

1. Həmə rəsədən Ulu əmləkinin Heydər Əliyevin portretini qəzəblər.
2. Hərəkət Azərbaycan rəsmiyyəti əməkdaşlarında Heydər Əliyev obrazı parəntəsiylər?
3. Hərəkət bəstəkar müsələgə Heydər Əliyevin obrazını parəntəsində?

63

Belə nəticəyə gəlinir ki, rəsm, heykəltəraşlıq əsərlərində eks olunan Heydər Əliyev obrazına uyğun, bəstəkarlarımıızın da müxtəlif janrlı əsərləri mövcuddur.

MAHNI ÖYRƏNƏK

3

Bəstəkar Eldar Mansurovun şairi Nahid Hacizadənin sözlərinə yazdığı "Ulu torpaq" mahnısından əvvəlcə bir parça notla ifa edilir, sonra isə sözləri ilə oxumaq öyrədilir.

Musiqi nümunələrinin müəllifi və rəsm əsərləri ilə tanışlıq müxtəlif cür ola bilər:

1. Müəllim tərəfindən təqdimat şəklində.
2. Şagirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabın qarşısında "+" işarəsi qoyun)

1. "Heydər" oratoriyasının sözləri kimə məxsusdur?

- a) N.Hacizadəyə b) F.Qocaya c) R.Hüseynova

2. "Ulu torpaq" mahnısının bəstəkarı kimdir?

- a) E.Mansurov b) O.Kazımı c) O.Rəcəbov

LAYIH

27. MUSIQİDƏ VƏ TƏSVİRİ İNCƏSƏNƏTDƏ HİNDİSTAN MÖVZUSU



MƏQSƏD: 1. Rəssamlarımızın Hindistan mövzusunda çəkdikləri rəsmlər uyğun Azərbaycan bəstəkarlarının musiqi nümunələrini müəyyənləşdirir.
2. Mahnını not mətni ilə fərdi və kollektiv tərkibində birsəslı oxuyur.

Bu mövzunun öyrənilməsində saxələndirmə, beynin həmləsi, müqayisə, Venn diaqramı və müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

1

Soltan Hacıbəyovun “Hind mövzularına suita” musiqi əsəri əvvəlcə simli kvartetin, sonradan isə “Hindistanlövhələri” simfonik orkestrin ifasında səsləndirilir.

2

Tədqiqat suali kimi “*Soltan Hacıbəyovun “Hind lövhələri” musiqi əsəri Hindistan həyatını necə əks etdirir?*” — verilə bilər.

Tədqiqatın aparılması üçün sinfə dirlənilən musiqi əsərinin fərqli və oxşar cəhətlərini müəyyənləşdirmək üçün Venn diaqramı çəkilmiş iş vərəqləri paylaşılmır.

Şagirdlər düzgün cavab qarşısında “+” işaretini qoymalıdır. Bu sxem lövhədə də olduğundan müəllim şagirdlərin doğru cavablarını sxemdə qeyd edir və şagirdlər öz cavablarını yoxlayırlar.

Müəllim lövhədən Toğrul Nərimanbəyovun “Hind lövhələri”, Mikayıł Abdullayevin “Hind lövhələri” silsilə əsərlərini və heykəltəraş Ağasəlim Quliyevin “Rabindranat Taqor” heykəlinin təsvirini asır, Azərbaycan-Hindistan mədəni əlaqələrindən, onların musiqidə və təsviri incəsənətdə təzahüründən danışır.

**MUSIQİDƏ VƏ TƏSVİRİ İNCƏSƏNƏTDƏ
HİNDİSTAN MÖVZUSU**

Mikayıł Abdullayev
“Hind lövhələri”

Göckəlli Azərbaycan rəssamı Mikayıł Abdullayevin “Hindistan” ikinci gitəcə silsilə əsərlərinin Hindistan safrından sonra yaradılmış. Rəssam həm de Hind salqınıñ boyut qızış “Indira Gandinin portreti”dən istifadəfildir. Mikayıł Abdullayev illüstrasiyanın içəridəki silsilə əsərlər gitəcə “Cəvərçürk”, Nəriman Nərimanovun heykələsi və məktəbatə kərpic qızılıdır.

Toğrul Nərimanbəyov
“Hind Lövhələri”

Firuzul Nərimanbəyov kimi yaxşıntı rəsədiyi Hind mövzusunda əsərlərin var. Heykəltəraş Ağasəlim Quliyev “Rabindranat Taqor” seriyində hind dramaturqu Rabindranat Tagorun obrazını yaradıb.

Ağasəlim Quliyev
“Rabindranat Taqor”

Soltan Hacıbəyovun “Hind mövzularına suita” silsilə əsərlərinin bir parçası. Soltan Hacıbəyovun “Hind mövzularına suita” 1964-ü ilə yaxşı, sərvətlər həm də əməkdaşlığı etməklə əməkdaşlığı etməklə əməkdaşlığı etməklə 1964-ü ilə yaxşıdır.

DİFERENSİAL TƏLİM

Hindistan mövzusunda rəsm, heykəltəraşlıq və musiqi əsərlərini sadalayır;

Mahnını notla və sözləri ilə oxuyur.

↓

Hindistan mövzusunda şəkil çəkir;
“May” mahnısının tempinə və ritminə uyğun əl çalır.

LAYIHƏ

“Hind lövhələri” rəsm silsiləsi ilə “Hind lövhələri” musiqi silsiləsi haqqında informasiya mübadiləsi aparılır və bu mövzuda müzakirə təşkil olunur.

Mahnını söylemə və səslər ilə oxuyaq

MAY

Musiqi: Rəşid Şəfəq, səslər: Rüfət Əhmədzadəninidir.

Moderato

I
Aşlı-dashı rəy,
Aşlı gül-cıraq,
Gəlli gəlli manı,
Sevinili irak.

Səfar: Gələnə son keçir,
Cəgut aralar,
Xəz: Gədərin bəzə,
Selmanyan bəzə.

II
Dəllər dəxanı
Adəməndən geyir,
Hər təraf, hər yan,
Sənə "Gəl!" — deyir.

Səfar: Gələnə keçir,
Yaz gümüşünən,
Xəz: Güllə, sərdəli
Anırrı, Vəzir!

Enə və səslər

1. Hənsi Azərbaycan rəssamları öz yaradıcılığında Hində
təkər ağılı səslər goranıbları?
2. Azərbaycanın hənsi həsənləri hind mənzərələrini misəcərlər?
3. Nəcəf dəpənürəkəz, Azərbaycan həsənləri, rəssam və
həqiqi həsənlərini hind mənzərələrində səslər goranıblığı nə
həqiqətləndirilir?

65

Belə nəticəyə gəlinir ki, Mikayıllı Abdullayevin “Hind lövhələri” və Toğrul Nərimanbəyovun “Hind lövhələri” rəsm silsiləsi əsərləri ilə Soltan Hacıbəyovun “Hind lövhələri” musiqi əsəri xaraktercə bir-birinə uyğundur.

MAHNI OXUYAQ

3

Bəstəkar Rəşid Şəfəqin şair Rüfət Əhmədzadənin sözlərinə yazdığı “May” mahnısı öyrədi-lir.

Musiqi nümunələrinin müəllifi və rəsm əsərləri ilə tanışlıq müxtəlif cür ola bilər:

1. Müəllim tərəfindən təqdimat şəklində.
2. Şagirdlər fərdi şəkildə.

MÖVZU ÜZRƏ TEST TAPŞIRIQLARI

(Düzgün cavabın qarşısında “+” işarəsi qoyun)

1. “May” mahnısının müəllifi kimdir?

- a) Rəşid Şəfəq b) Oqtay Rəcəbov c) Ağabacı Rzayeva

2. İndira Qandinin portretini kim işləyib?

- a) Tahir Salahov b) Mikayıllı Abdullayev c) Elbəy Rzaquliyev

28. YEKUN KONSERTƏ HAZIRLIQ

LAYİH

DİNLƏNİLMƏK ÜÇÜN NƏZƏRDƏ TUTULAN MUSIQİ REPETUARI

1-ci mövzu

ŞUŞANIN DAĞLARI (Azərbaycan xalq mahnısı)

Moderato

The musical score consists of ten staves of music for voice and piano. The key signature is B-flat major (two flats). The time signature varies between common time and 2/4. The vocal line is in bold black, and the piano accompaniment is in regular black. The lyrics are written below the vocal line in a cursive font.

Bu - ga - nin dağ - la - ri - ba - gi du - man - li,
qar - mi - xi qof - ta - li, yu - yil lu - man - li.
dar - din - dan əl - ma - ya çox - dur gü - man - li,
dar - din - dan əl - ma - ya çox - dur gü - man - li.
Ay eix, bu ne qaq - gəz, bu ne tel,
ə - la - ram dar - din - dan, o - nu bil.
da - nıq - ma - san - da, ba - ri gü.
Ay eix, bu ne qaq - gəz, bu ne tel,
ə - la - ram dar - din - dan, o - nu bil.
da - nıq - ma - san - da, ba - ri gü.

LAYİH

2-ci mövzu

VOKALİZ

(«Şahzadə Qara qızıl» cizgi filmindən)

Musiqisi Oqtay Rəcəbovundur.

Moderato

3-cü mövzu

SÖZSÜZ MAHNI №1

Musiqisi Feliks Mendelsonundur.

Andante con moto

4-cü mövzu

ZAMANIN BAYRAQDARI

Musiqisi Qara Qarayevin,
Sözləri Səməd Vurğunundur.

Moderato

LAYIH

5-ci mövzu

ÜZEYİR HACIBƏYLİNİN «KOROĞLU» OPERASINDAN «QIZLAR XORU»

Moderato

6-ci mövzu

«QIZ QALASI» BALETİNDƏN «ADAJİO» VƏ «VALS»

Musiqisi Əfrasiyab Bədəlbəylinindir.

Moderato

LAYIHƏ

7-ci mövzu

ƏSGƏRİN ARİYASI

Moderato

Musiqisi Üzeyir Hacıbəylinindir.

A musical score for 'Əsgərin Ariyası' in 2/4 time. It consists of two staves: a treble staff and a bass staff. The treble staff has lyrics in Naxi, such as 'Na tan xəzər dən', 'day lel mə', etc. The bass staff provides harmonic support. The music is marked 'Moderato'.

8-ci mövzu

DALĞALAR

Orta sürətla

Musiqisi Ramiz Mirişlinindir.

A musical score for 'Dalğalar' in 3/4 time. It features a single treble staff with rhythmic patterns and dynamics like 'p' and 'f'. The music is marked 'Orta sürətla'.

LAYIH

10-cu mövzu

«RAST» SİMFONİK MUĞAMINDAN «BƏRDAŞT» *Musiqisi Niyazininindir.*

A musical score for 'Berdaşt' from 'Rast' Symphonic Mugam. The score consists of four staves of music for a symphony orchestra. The first staff is for strings, the second for woodwinds, the third for brass, and the fourth for percussion. The music is in common time and includes various dynamics such as 'Machoror + rəqsməliyə', 'f', 'p', and 'ff'. The score is written in a standard musical notation with stems and rests.

A musical score for 'Berdaşt' from 'Rast' Symphonic Mugam. The score consists of four staves of music for a symphony orchestra. The first staff is for strings, the second for woodwinds, the third for brass, and the fourth for percussion. The music is in common time and includes dynamics such as 'Ad libitum', 'f', and 'mf'. The score is written in a standard musical notation with stems and rests.

«ARAZBARI» ZƏRBİ-MUĞAMINDAN BİR PARÇA



«ARAZBARI»
(simli alətlər orkestri üçün)

Musiqisi Üzeyir Hacıbəylinindir.

A full musical score for orchestra, featuring multiple staves for different instruments. The score is in 2/4 time and includes dynamic markings such as 'Moderato', 'mp', 'pizz.', and 'mf'. The instrumentation includes strings, woodwinds, brass, and percussion. The score is divided into three systems, each starting with a repeat sign and a bass clef.

LAYİH

12-ci mövzu

SƏNSİZ

*Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Nizami Gəncəvinindir.*

Allegro moderato

Piano

VƏTƏNİMDİR

*Musiqisi Süleyman Ələsgərovun,
sözləri Məhəmməd Füzulinindir.*

Moderato

LAYİH

«DƏNİZİ FƏTH EDƏNLƏR» FILMİN'DƏN BİR PARÇA

Musiqisi Qara Qarayevindir.



«SADKO» OPERASINDAN «OKEAN-GÖY DƏNİZ»

Musiqisi N.Rimski-Korsakovundur.



LAYİH

14-cü mövzu

TƏRƏKƏMƏ (Azərbaycan xalq rəqsi)

Allegretto

The musical score for 'Tərəkəmə' is written in G major and 2/4 time. It features ten staves of music, each with a different dynamic marking such as 'f', 'mf', 'mfp', 'p', and 'pp'. Trill markings ('tr') are also present throughout the score.

15-ci mövzu

MAYE RAST

The musical score for 'Maye Rast' is written in G major and 2/4 time. It includes two staves: a bassoon part and a piano part. The bassoon part features six measures of eighth-note patterns, with a 'cresc.' instruction in the third measure. The piano part consists of six measures of eighth-note chords.

LAYIHƏ

16-ci mövzu

«SÜLH UĞRUNDÀ» SİMFONİK POEMADAN BİR PARÇA

Musiqisi Cövdət Hacıyevindir.



17-ci mövzu

«NİZAMI» SİMFONİYASINDAN BİR PARÇA

Musiqisi Fikrət Əmirovundur.



LAYIH

«NİZAMİ» OPERASINDAN «RƏNANIN MAHNISI»DAN BİR PARÇA

Musiqisi Əfrasiyab Bədəlbəylinindir.

Moderato

18-ci mövzu

«FÜZULİ» KANTATASININ II HİSSƏSİNDƏN BİR PARÇA

Musiqisi Cahangir Cahangirovun,
sözləri Məhəmməd Füzulinindir.

Moderato

19-cu mövzu

MƏNİM ANAM

Musiqisi Cahangir Cahangirovun,
sözləri İslam Səfərlinindir.

Andante

LAYIHƏ



20-ci mövzu

NOVRUZU (Azərbaycan xalq rəqsi)

Tələşməsiz

21-ci mövzu

«KARVAN» SİMFONİK ƏSƏRİNĐƏN BİR PARÇA *Musiqisi Soltan Hacıbəyovundur.*

Moderato

LAYIH

**«ORTA ASİYADA»
SİMFORİK ƏSƏRİNĐƏN BİR PARÇA**

Allegretto con moto.

Musiqisi Aleksandr Borodinindir.



22-ci mövzu

«KOROĞLU» OPERASINDAN UVERTÜRA

Moderato

Musiqisi Üzeyir Hacıbəylinindir.



23-cü mövzu

«DON KIXOT» QRAVÜRÜNDƏN «SƏYAHƏT»

Allegro moderato

Musiqisi Qara Qarayevindir.



«DON KIXOT» QRAVÜRÜNDƏN «ALDONSA»

Musiqisi Qara Qarayevindir.



LAYIHƏ

24-cü mövzu

«ŞUR» SİMFONİK MUĞAMINDAN BİR PARÇA

Musiqisi Fikrət Əmirovundur.

Allegro moderato

25-ci mövzu

NEFTÇİ QURBAN

*Musiqisi Ağabacı Rzayevanın,
sözləri Hüseyin Arifindir.*

Allegretto

Neft-çi Qur-ban bir oğ - lan - dir, sı - rin - dil gü - lar - üz - lü
saf ü - rak - li qah - ra - man. O bir köh - no da-niz - ci - dir
e - la - bil ba - ca - riq - la neft çi - xa - nir su - lar - dan.
su - lar - dan neft çi - xa - nir su - lar - dan.

26-ci mövzu

**«HEYDƏR ORATORİYASI» NİN
II HİSSƏSİNDƏN BİR PARÇA**

*Musiqisi Oqtay Rəcəbovun,
sözləri Rafael Hüseynovundur.*

Moderato

27-ci mövzu

«HİND LÖVHƏLƏRİ» SİLSİLƏSİNDƏN BİR PARÇA

Musiqisi Soltan Hacıbəyovundur.

Allegro moderato

LAYIH

BURAXILIŞ MƏLUMATI

MUSİQİ 5 Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün Musiqi fənni üzrə dərsliyinin METODİK VƏSAİTİ

Tərtibçi heyət:

Müəlliflər

*Oqtay Məmmədağa oğlu Rəcəbov
Nazim Kazım oğlu Kazimov
Ofeliya Safa qızı İmanova*

Redaktor

*Sevinc Nuruqızı
Abdulla Ələkbərov
Firuzə İbrahimova
Gündüz Ağayev
Ülkər Hüseynova*

Bədii və texniki redaktor

Dizayner

Rəssam

Korrektor

© Azərbaycan Respublikası Təhsil Nazirliyi (qrif nömrəsi: 2020-)

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 5,6. Fiziki çap vərəqi 5,0.

Formatı 70x100 1/16. Kəsimdən sonra ölçüsü: 165x240.

Səhifə sayı 80. Şriftin adı və ölçüsü: məktəb qarnituru 10-12.

Offset kağızı. Offset çapı. Sifaris .

Tiraj . Pulsuz. Bakı—2020.

Əlyazmanın yiğima verildiyi və çapa imzalandığı tarix:

Nəşriyyat:

“Təhsil Nəşriyyat-Poliqrafiya” MMC
Bakı, AZ 1052, F.Xoyski küç., 149

Çap məhsulunu istehsal edən:

“Təhsil Nəşriyyat-Poliqrafiya” MMC
Bakı, AZ 1052, F.Xoyski küç., 149

LAYIH

PULSUZ

LAYIH